

YAQUB BABAYEV

**ANA DİLLİ AZƏRBAYCAN
ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ
VƏ EPIK ŞEİRİN İNKİŞAFI
(XIII-XIV ƏSRLƏR)**

Monoqrafiya Folklor və qədim ədəbiyyat kafedrasının 27 fevral 2008-ci il (protokol №13) və filologiya fakültəsi Elmi Şurasının 14 mart 2008-ci il tarixli ijlaslarının (protokol №6) qərarına əsasən çap olunur.

BAKİ – 2008

BBK 46.3.1.

B – 12

Elmi redaktoru: **T.H.Kərimli**

*AMEA-nin müxbir üzvü,
filologiya elmləri doktoru, professor*

Rəyçilər: **Ş.Q.Əfəndiyev**

filologiya elmləri doktoru, professor

T.A.Quliyev

filologiya elmləri doktoru

B – 12

**Yaqub Babayev. Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik
şeirin inkişafı (XIII-XIV əsrlər). Monoqrafiya. Bakı, ADPU, 2008, 128 səh.**

Monoqrafiya orta əsrlər Azərbaycan ədəbiyyatının mühüm bir probleminə – XIII-XIV əsrlər ana dilli epik poeziyamızın inkişaf xüsusiyətlərinə həsr olunmuşdur. Həmin dövr ana dilli ədəbiyyatımızın təşəkkül və ilkin inkişaf mərhələsi olduğundan müəllif ana dilli ədəbiyyatımızın təşəkkül probleminə, onu şərtləndirən və ona təkan verən amillərə də toxunur. Monoqrafiyada XIII-XIV yüzilliklər ana dilli epik şeirimizin poetikası müxtəlif istiqamətlərdə araşdırılır.

B $\frac{4603010000}{M - 651(07)2008}$ qrifli nəşr

© ADPU, 2008

ANA DİLLİ ƏDƏBIYYATIMIZIN TƏDQİQİ YENİ ELMİ TƏFƏKKÜRÜN İŞİĞINDA

Elmi ictimaiyyətə təqdim olunan bu monoqrafiya ədəbiyyatşunaslığımız üçün vacib olan bir məsələyə həsr edilmişdir. Doğrudan da, biz Azərbaycan türkçəsində, yəni ana dilində yaranan ədəbiyyatımızın tarixini XIII yüzillikdən başlayırıq. Həmin əsrən etibarən ədəbiyyatımızın inkişaf tarixində folklor və qədim ədəbiyyat kimi xarakterizə edilən dövrlərdən sonra yeni – üçüncü bir mərhələ gəlir. Bu mərhələnin başlangıcı isə məhz ana dilli ədəbiyyatın ilkin təşəkkülü ilə əlaqədardır. Ümumiyyətlə, XIII-XIV əsrlər Azərbaycan türkçəsində yaranan ədəbiyyatın təşəkkül və inkişafında ilkin mərhələdir. Doğrudur, deyilən mərhələdə ana dilli Azərbaycan ədəbiyyatının bəzi şəxsiyyətləri və problemləri bu və ya digər dərəcədə öyrənilmişdir. Bununla belə görülən işləri qətiyyən yetərli hesab etmək olmaz və hələ qarşıda yerinə yetirilməli olan çox işlər vardır.

Hər şeydən əvvəl indiyə qədər bizim ədəbiyyatşunaslığda ana dilli Azərbaycan ədəbiyyatının təşəkkül problemi, bu təşəkkülü şərtləndirən, ona stimul verən amillər fundamental şəkildə araştırma predmetinə çevrilməmişdir. Biz göstərilən məsələnin ədəbiyyatşunaslıq baxımından geniş şəkildə qoyulmasına və elmi araştırma mövzusuna çevrilməsinə məhz bu monoqrafiyada rast gəlirik.

Monoqrafiya iki fəsildən ibarətdir. I fəsildə ana dilli Azərbaycan ədəbiyyatının təşəkkül problemi bir bütöv halında qoyulur. Əvvəlcə müəllif diqqəti tarixi həqiqətlər və hadisələr müstəvisinə yönəldir. Doğru olaraq qeyd edir ki, XIII əsrə, yəni Azərbaycan dilində ilk nümunələri gəlib bizə çıxan dövrə qədər Azərbaycan ədəbiyyatı 1500 ildən də artıq uzun bir inkişaf yolu keçmişdi. Çox təəssüf ki, həmin nümunələrin hamısı qeyri-ana dillidir. Başqa sözlə, bu örnəklər bizim ədəbiyyat tariximizin də-yərli bədii inciləri olsa da, özgə dillərdə yaranmış və ya günümüzə gəlib çatmışdır. Bununla bahəm müəllif belə mühüm bir məsələyə də diqqəti cəlb edir ki, Azərbaycan

Ərazisi tarixin çox dərin qatlarından türk dilli etnoslarının məskəni olmuşdur. Doğrudur, bu ərazidə başqa bir sıra tayfalar da mövcud olmuşlar. Ancaq türk dillərinin sayı və çəkisi aparıcı xarakter daşımışdır. Elə buna görə də ola bilməzdi ki, XIII yüzilliyə qədər Azərbaycan ədəbiyyatında ana dilində bədii əsər yaranmasın. Monoqrafiyada bu deyilənlər maraqlı tarixi faktların işığında verilir. Tutarlı tarixi dəlillərlə əsaslandırılır ki, 1500 ildən artıq ədəbi təcrübəsi, «Kitabi-Dədə Qorqud» kimi möhtəşəm folklor abidəsi, əski dövrlərdən zəngin bir ədəbiyyata sahib türk qovmünün bir budağı olan Azərbaycan xalqı ola bilməzdi ki, XIII əsrə qədər öz ana dilində ədəbiyyat yaratmasın. Çox təəssüf ki, həmin ədəbiyyatdan bizə «Kitabi-Dədə Qorqud»dan başqa heç bir nümunə gəlib çatmamışdır. Yazılı ədəbiyyatda isə, ümumiyyətlə, bu sahədə bir sükut hökm sürür.

Y.Babayev bir ədəbiyyat tarixçisi kimi məsələyə çox həssaslıqla yanaşır. O, ana dilli ədəbiyyatın təşəkkülünü bir problem kimi qoyarkan onu şərtləndirən və onun inkişafına rəvac verən ictimai-siyasi, ədəbi-mədəni, tarixi-genetik, dini-mənəvi və s. amillərə də diqqət yetirir, bunların hər birini soyuq və məntiqi mühakimə ilə faktlara isnadən nəzərdən keçirir. O, haqlı olaraq Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatının bir qolu hesab edir. Elə buna görə də monoqrafiyada əski ümumtürk ədəbiyyatının ana dilli ədəbiyyatımızın təşəkkül və inkişafındakı roluna geniş yer verilir. Əski ümumtürk ədəbiyyatının çoxəsrlilik tarixi izlənilir və onun ədəbiyyatımıza təsiri, onun inkişafındakı rolu tarixi-nəzəri və ədəbiyyatşunaslıq baxımından şərh olunur.

Öz nəzəri mülahizələrini həmişə faktlarla əsaslandırmağa təşəbbüs göstərən alim islam dininin və ictimai-siyasi hadisələrin, tarixi faktorların ana dilli ədəbiyyatımıza təsirini, təkanverici rolunu eyni məntiqlə əsaslandırmağa çalışır və buna müvəffəq olur.

Monoqrafiyanın ikinci fəslində də müəllifin elmi-nəzəri hazırlığı, ədəbiyyatşunaslıq səriştəsi aşkar şəkildə özünü bürüzə verir. Bu fəsil XIII-XIV əsrlərdə ana dilli epik şeirimizin inkişaf tendensiyasını və poetikasını araşdırmağa həsr edilmişdir. Müəllif haqqında danışılan yüzilliklərdə ərsəyə gələn epik əsərlərə bir kompleks həlinda baxır. Həmin əsərlərin mövzu, məzmun, ideya, dil, üslub xüsusiyyətləri, poetik təhkiyə sistemi, obrazlar aləmi, ədəbiyyatımız tarixində yeri və s. məsələlər diqqət və

həssaslıqla nəzərdən keçirilir. Yaxşı cəhətdir ki, «Dastani-Əhməd Hərami», «Qisseyi-Yusif» (Qul Əli), «Yusif və Züleyxa» (M.Zərir, S.Fəqih), «Mehri və Vəfa» (İsa), «Vərqa və Gülşah» (Y.Məddah) kimi poemaların hər birini həm birləşdirən, həm də ayıran cəhətlər səriştəli bir ədəbiyyatşunas fəhmi ilə elmi təhlil süzgəcindən keçirilir.

Monoqrafiyada son illərdə üzə çıxarılmış və ictimai-elmi mühitə təqdim erilmiş Isa adlı müəllifin «Mehri və Vəfa» poemasının XIII əsrə və ya ondan daha əvvəlki dövрə aid ədəbi abidə hesab edilməsi də bizə maraqlı və inandırıcı göründü. Çünkü poemanın dil və üslub xüsusiyyətləri, bədii-poetik sistemi üzərində aparılan təhlillər, doğrudan da, bu əsərin ən geci XIII yüzilliyyə aid olduğunu təsbit edir.

Y.Babayev burada ədəbiyyat tariximizdə ilk dəfə olaraq XIII-XIV əsrlərdə yaranmış nəşr və bədii tərcümə nümunələrinə də diqqət yetirir, M.Zəririn yaradıcılıq fəaliyyəti əsasında bu işin məhz ədəbiyyatımızın ilkin inkişaf mərhələsində yaradığını ədəbiyyatşunaslıq elmimizə bəyan edir.

Ədəbiyyatşunas alim Y.Babayevin monoqrafiyası bizə maraqlı və elmi təsir bağışladı. Monoqrafiyadakı fikir və qənaətlərin, təhlillərin çoxu orijinaldır və haqqında danışılan problemə yeni baxış tərzi kimi diqqəti cəlb edir. Belə bir elmi əsərin ədəbiyyatşunaslığından ötrü faydalı olacağına əminik.

Həm ana dilli ədəbiyyatımızın təşəkkül problemi, həm də XIII-XIV yüzilliklərdə ana dilli poeziyamızın inkişaf xüsusiyyətləri, poetikası ilə maraqlanan hər kəs üçün monoqrafiya gərəkli ola bilər.

Tərlan Quliyev

filologiya elmləri doktoru



İ F Ə S İ L

XIII-XIV ƏSRLƏR ANA DİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ İNKİŞAFINDA İLKİN MƏRHƏLƏ KİMİ

1.1. Ana dilli ədəbiyyatımızın təşəkkülünə bir nəzər

A zərbaycan ədəbiyyatı tarixi baxımdan aşağıdakı mərhələlərə bölündür: **Folklor; Qədim ədəbiyyat** (Midiya dövrü ədəbiyyat nümunələrindən XII əsrə qədər); **Orta əsrlər** (XIII-XVIII əsrlər); **XIX əsr; XX əsr** (əsrin 28 Aprel çevrilişinə qədərki ilk iki onilliyi); **Müasir dövr** (Sovet hakimiyyəti dövrü: 1920-1991); **Ən yeni dövr**.

Göründüyü kimi, mövcud təsnifatda yazılı ədəbiyyatımızın ilkin mərhələsi kimi **Qədim dövr** götürülür. Bir qədər də dəqiqləşdirsek, bu dövr eramızdan əvvəlki VI–V əsrlərdə yarandığı güman edilən «Avesta»dan başlamış XII əsrin sonuna qədərki uzunmüddətli bir tarixi mərhələni əhatə edir. Yazılı ədəbiyyatımızın bu ilkin mərhələsi də zəngin və məhsuldar bir dövr olmuşdur. Hər şeydən əvvəl, ədəbiyyatımızın «Qızıl dövrü» kimi səciyyələnən XII əsr – Nizami əsri də bu mərhələnin payına düşür. Lakin çox təəssüf ki, indiyə qədər bizə bu mərhələyə aid ana dilində bir dənə də olsun ədəbi nümunə gəlib çatmamışdır. «Avesta»dan Nizamiyə qədər bu dövrün bütün ədəbiyyat nümunələri qeyri-ana dilli nümunələrdən ibarətdir.

Yazılı ədəbiyyatımızda **Qədim dövrün** arxasında ikinci mərhələ kimi **Orta əsrlər**, yəni XIII-XVIII əsrlər ədəbiyyatı gəlir. Əlbəttə, bu iki mərhələni bir-birindən fərqləndirən ən başlıcası və əhəmiyyətli olanı **ana dilli ədəbiyyatın təşəkkülü**dür. Belə ki, ədəbiyyat tariximizdə Azərbaycan dilində bizə gəlib çatan ilk əsərlər məhz XIII əsrin payına düşür. Ona görə də ana dilli ədəbiyyatımızın təşəkkül tarixini biz *hələlik* bu əsrdən başlayırıq. *Hələlik* anlayışını ona görə işlətmək lazımlı gəlir ki, gələcək araşdırırmalar, ola bilsin ki, daha əvvəlki əsrlərə aid ana dilli ədəbiyyat nümunələrini üzə çıxarsın və biz həmin təşəkkülün tarixini də əvvəlki dövrlərə keçirək.

Buraya qədərki izahatdan aydın oldu ki, «**Azərbaycan ədəbiyyatı**» ifadəsi xeyli əhatəli səciyyə daşıyır və iki anlayışı özündə ehtiva edir: həm ana dilli, həm də qeyri-ana dilli ədəbiyyatı. Məsələn, Azərbaycan ədəbiyyatının Qədim dövrü bütünlükə qeyri-ana dilli olmuş, sonrakı əsrlərdə də bu ənənə müəyyən dərəcədə davam etmişdir. Uzun əsrlər boyu bir çox Azərbaycan sənətkarları ərəb və fars dillərində əsərlər yaratmışlar.

Beləliklə, «Azərbaycan ədəbiyyatı» anlayışının ümumi və əhatəli xarakter daşıdıığını belə izah etmək olar: **1.** Hal-hazırda «Azərbaycan ədəbiyyatı» dedikdə tarix boyu indiki Azərbaycan ərazisində yaranan ədəbiyyat nəzərdə tutulur. Bu ədəbiyyatın mühüm bir qismi qeyri-ana dillidir. Məsələn, «Avesta», Midiya əfsanələri («Tomris», «Astiaq»), Cavanşirin ölümünə Davdağın yazdığı mərsiyə, VII-XI əsrlərdə yaranmış ərəb dilli, XII əsrə yaranmış farsdilli, habelə XIII əsrənən sonra əslən azərbaycanlı olan sənətkarların (A.Ərdəbili, M.Əvhədi, Ə.Təbrizi, Ş.Təbrizi, Nəsimi, Füzuli, S.Təbrizi və s.) yaratdığı əsərlər. **2.** İstər indiki Azərbaycan ərazisində, istərsə də ondan kənarda yaşayıb yaratmış (Həsənoğlu, Mustafa Zərir, Q.Bürhanəddin, Suli Fəqih, M.Füzuli və s.), lakin Azərbaycan dilində əsərlər yazan sənətkarların yaradıcılığı.

Bizim məqsədimiz Azərbaycan ədəbiyyatının ikinci qolunu, yəni ana dilli ədəbiyyatın təşəkkülünü və ilkin inkişaf dövrünü şərtləndirən genetik, ictimai-tarixi və ədəbi-mədəni amilləri aydınlaşdırmaqdan ibarətdir.

Indiki anlamda Azərbaycan şimalda Dərbənddən cənubda Həmədana, qərbdə Gürçüstan və Türkiyə sərhədlərinən şərqdə Xəzər dənizinə qədər olan coğrafi məkanı əhatə edir. Daha əvvəlki tarixi dövrlərdə, daha doğrusu, təxminən eramızın I minilliyyinin sonlarına qədər **Azərbaycan** dedikdə indiki Azərbaycan ərazisinin Araz çayından cənubda olan hissəsi nəzərdə tutulurdu. Arazdan şimalda yerləşən əraziyə isə **Albaniya (Aqvan, Alvan, Aquan)** və ya **Arran** deyilirdi. Sonradan bu ad daha geniş səciyyə kəsb edərək Araz çayından həm şimalda, həm də cənubda olan ərazini birlikdə əhatə edən ümumi bir ada çevrilmişdir (**16**, 5, 136-137; **4 a**, 597; **13**, 7, 12-13; **1**, 15-20; **11**, 16-17; **7** və s.).

1813-cü il Gülistan və 1828-ci il Türkmençay müqavilələri ilə Azərbaycan Araz çayı sərhəd olmaqla Rusiya ilə İran arasında iki hissəyə parçalanmışdır. Həmin vaxt-dan Rusiya tərkibinə daxil olan hissə Şimali Azərbaycan, İran tərkibinə daxil olan hissə isə Cənubi Azərbaycan adını almışdır.

1991-ci ildə SSRİ dağıldıqdan sonra Şimali Azərbaycan müstəqillik qazanmış və hal-hazırda Azərbaycan Respublikası adlanır. Cənubi Azərbaycan isə İranın tərkibindədir. Ərazi və əhali baxımından Cənubi Azərbaycan daha böyükdür. Azərbaycan ədəbiyyatı dedikdə ikiyə bölünmüş bu iki Azərbaycanın ədəbiyyatı bütövlükdə nəzərdə tutulur.

Azərbaycan ərazisində yaranan ədəbiyyatın tarixi çox qədim dövrlərə gedib çıxır. Əlbəttə, bu ərazidə yaranan ədəbiyyat nümunələrinin bir çoxu məhv olmuş, unudulmuş və bizə gəlib çatmamışdır. Lakin əldə olan nümunələr də onun zənginliyi haqqında fikir söyləməyə imkan verir. Lakin təəssüf doğuran burasıdır ki, XIII əsrə qədərki Azərbaycan ədəbiyyatının bizə bəlli bütün nümunələri qeyri-anadilli əsərlərdən ibarətdir. «Avesta»dan Nizamiyə qədərki zəngin bir ədəbiyyatın qeyri-türk (Azərbaycan) dilində yaranması, həqiqətən, təəssüf doğurur. Bununla belə XIII əsrə qədər Azərbaycan türkcəsində (indiki mənada Azərbaycan dilində) əsərlərin bizə gəlib çatmaması hələ o demək deyildir ki, Azərbaycan ərazisində həmin əsrə qədər turkdilli xalqlar mövcud olmamışdır. Burada iki cəhəti nəzərə almaq lazımlı gəlir: Əvvələn, ola bilər ki, XIII əsrə qədər Azərbaycan ərazisində ana dilində ədəbiyyat nümunələri yaranmışdır və bunlar sadəcə olaraq gəlib günümüzə çıxmamışdır. Həm də təkcə Azərbaycan ərazisində yaşayan türklərin deyil, onun hüdudlarından kənarda yaşayan və indiki azərbaycanlıların cəddi, yəni ulu babaları hesab olunan turkdillilərin yaratdığı əsərlər də bizə gəlib çatmamışdır. Əlbəttə, söhbət yazılı ədəbiyyatdan getdiyindən biz «Dədə Qorqud» kimi möhtəşəm folklor abidəsini istisna edirik. Ikincisi isə, tarixin dərin çağlarından XIII əsrə – ana dilli ədəbiyyatımızın təşəkkül dövrünə qədər Azərbaycan ərazisində turkdilli etnosların yaşaması barədə kifayət qədər tarixi məlumat və faktlar vardır.

Turkdilli xalqlar min illər boyunca Asiya və Avropanın çox geniş ərazilərində yaşayıb fəaliyyət göstərmişlər. Onları biz tarix boyunca gah Çin və Monqolustanda, gah

da Avropada Roma qapıları önündə görürük. Başqa sözlə, türk mənşəli etnoslar Çinin şimalı, Monqolustan və geniş Şərqi Sibir çöllərindən tutmuş şimalda Mərkəzi Avropa, cənubda isə Ərəbistan yarımadasına qədər çox geniş bir coğrafi məkanda yayılmış, qonşuları lərzəyə gətirən böyük dövlət və imperiyalar yaratmışlar. Mübaliğəsiz demək olar ki, bəşəriyyətin insanlığa məlum tarixində sayca ən çox qüdrətli dövlət və imperiya yaranan məhz türk mənşəli xalqlar olmuşlar.

Azərbaycan ərazisi də min illərlə türk mənşəli etnosların məskun olub fəaliyyət göstərdiyi coğrafi arenadır. Tarixi faktlar sübut edir ki, turkdillilər bu məkanın avtoxton sakinləridir. Lap qədimlərdən burada **hunlar**, **skiflər (saklar)**, **oğuzlar**, **xəzərlər**, **qıpçaqlar**, **bulqarlar**, **savirlər**, **peçeneqlər**, **gəngərlər** və s. türk mənşəli xalq və tayfa birlikləri məskun olmuşlar.

Bəşəriyyətin müasir dünyaya məlum tarixinin ən qədim mədəniyyət və ədəbiyyat yaradıcıları olan şumerlər Ön Asiyada, yəni Azərbaycanla qonşu ərazidə, təxminən indiki Iraq ərazisində və onun çevrəsində yaşamışlar. Şumerlərin turkdilli olması barədə bəzi mülahizələr vardır. Elm aləmində bu mülahizənin hələ tam təsdiq olunmadığını nəzərə alıb biz diqqəti başqa məsələyə yönəldirik. Mötəbər elmi araşdırımlar inkaredilməz şəkildə sübut edir ki, qədim şumer dilində onlarla türk mənşəli leksik vahidlər vardır (**14b**, 191-212; **13b**; **13 v**; **8**, 26-32). Bu belə bir fikir söyləməyə kifayət qədər əsas verir ki, şumerlər turkdilli olmasalar da, turkdilli etnoslar ya onlarla eyni ərazidə, ya da qonşuluqda yaşamışlar. Əks təqdirdə onlarla leksik vahidin bu qədər işlək şəkildə başqa dilə keçməsi, hətta onun ədəbi materiallarında işlənə biləcək qədər sabitləşməsi mümkün deyildi.

Azərbaycan ərazisində türk etnoslarının lap qədimlərdən yaşaması və fəaliyyət göstərməsi ilə bağlı faktların sayı kifayət qədər yetərlidir. Aydın olan budur ki, miladdan əvvəlki dövrlərdən başlayaraq miladdan sonrakı I minillik boyunca bu ərazidə türk mənşəlilərlə qeyri-türk etnosları yanaşı yaşamışlar. Lakin türk tayfalarının yeni-yeni axınları ilə türkləşmə prosesi sürətlənmiş və XI –XII əsrlərdə başa çatmışdır. Daha doğrusu: «Azərbaycan əhalisinin türkləşməsi məsələsi: illər boyu davam etmiş bu prosesin başlanğıcının aydınlaşdırılması çox mürəkkəbdir və bu məsələ indiyədək həll edilməmişdir. Bəzi tədqiqatçıların etdiyi kimi, türkləşmənin XI-XII əsrlərdə baş

verdiyini qəbul etmək, səhv olardı. Türkləri Azərbaycan ərazisinə kənardan gəlmış bir ünsür hesab etmək də səhvdir, çünki onda, yerli böyük və çox yığcam türk tayfa təşəkküllərinin varlığına göz yumulur.

Türkləşmə prosesi yalnız türk aborigenlərin cənubdan gələn oğuzlar və şimaldan gələn qıpçaqlarla qarışması nəticəsində, bunların assimiliyasiyasından sonra başlandı və getdikcə sürətlənib XI – XII əsrlərdə qurtararaq, Azərbaycan və Arran ərazisində müasir Azərbaycan millətini əmələ gətirən turkdilli Azərbaycan xalqının təşəkkül tapması ilə nəticələndi» (5, 171).

Deyildiyi kimi, Azərbaycanda anadilli ədəbiyyatın təşəkkül dövrü kimi qəbul etdiyimiz XIII əsrə qədər bu ərazidə turkdilli etnosların varlığının min illərlə ölçüle bilən tarixi var idi. Indi qarşıya təbii olaraq belə bir sual çıxır: Bu sürəkli tarixi dövr ərzində doğrudanmı həmin turkdillilər XIII əsrə qədər heç bir ədəbiyyat nümunəsi yaratmadılar? Doğrudanmı, ana öz körpəsinə bir layla və ya oxşama söyləmədi, əmək adımı öz işini yüngülləşdirmək üçün bir nəgmə oxumadı, romantik aşiq öz sevgilisinə məhəbbətini poetik dillə ifadə etməyi düşünmədi, baş verən mərasimlər, toydüyüv və şənliklər bədii sözsüz keçdi?

Bu suala cavab vermək üçün əvvəlcə məsələnin başqa bir cəhətini izah edək. Tarixi faktlar göstərir ki, lap qədimlərdən başlayaraq Azərbaycan ərazisində zəngin mədəniyyət yaradılmış, əlifba, məktəb və maarif sistemi mövcud olmuş, dəyərli ədəbiyyat nümunəleri vücudə gətirilmişdir. M.Kalankaytuklu «Alban tarixi» əsərində yazıya malik olan xalqlar cərgəsində midiyalıların və albanların da adını çəkir (11, 16). Akad. Z.Bünyadov da tarixi mənbələrə əsaslanaraq «V əsrin əvvəllərində Azərbaycanın şimal hissəsinin (Arran) öz əlifbası olduğunu» (5, 56) qeyd edir. Alban əlifbasındakı hərflərin sayını bəzi tədqiqatçılar 21, bəziləri 32, bəziləri isə 52 göstərir. Buna əsaslanan A.Q.Şanidze belə bir mülahizə irəli sürür ki, «çox ehtimal, Arranda təkcə bir xalqın deyil, bir neçə xalqın öz milli yazılışı olmuşdur» (47, 56).

Albaniyada məktəb şəbəkisinin olduğu da bəlliidir. Məsələn, «Alban tarixi»ndə oxuyuruq: «Hər dəfə çar öz kəndinə müqəddəslər xatırəsinə ibadət üçün gələndə o, məktəbə gəlib cadugər və büt pərəst kahinlərin uşaqlarını ətrafına yiğirdi və bu uşaqlar əllərində kitab, qrifel taxtaları çarı dövrələrinə alırdılar. O zaman çar onlara əmr

edirdi ki, hamı birdən ucadan oxusun, özü isə qulaq asıb sevinir və xəzinə tapmış insandan daha çox onlarla fəxr edirdi» (11, 53).

VI əsr Suriya xronisti Zəkəriyyə Ritor başqa bir maraqlı məlumat verir. O yazır ki, təxminən 529-530-cu illərdə Aran maarifpərvəri Kardost üç köməkçisi ilə bərabər Dərbənd qapılarını keçib hunların-savirlərin yanına getmiş və onlar üçün xüsusi əlif-ba tərtib etmişdi. Kardost həm də kilsə kitablarını savirlərin dilinə çevirmişdi (12, 45; 1b, 92-93).

Deməli, midiyalılar və albanlar yazıya və məktəbə malik idilər. Bu isə onlarda mədəni bir həyatın, həmçinin ədəbiyyatın olduğunu xəbər verir. Doğrudan da, A.Dirinker, H.Kurdian və s. alımlər də bu qənaətdədirlər ki, «hələ V əsrə Arranda zəngin ədəbiyyat var idi, lakin sonralar bu ədəbiyyat yox olmuşdur» (5, 56).

Midiya və Albaniyada zəngin bir ədəbiyyatın varlığını onun bize gəlib çatan «Avesta», «Tomris» və «Astiaq əfsanələri», Cavanşirin ölümünə Davdağın yazdığı mərsiyə və s. kimi az sayılı nümunələri də təsdiq edir.

Azərbaycan ərazisində **türkləşmənin başa çatlığı XI-XII əsrlərə qədər** yaranan ədəbiyyat nümunələri çox sayılı dildə yarana bilərdi. Çünkü həmin dövrə qədər Azərbaycanda müxtəlif mənşəyə və fərqli dilə malik etnoslar çox qabarlıq təzahür formasında yanaşı yaşamışlar. Vahid etnik mənşəyə malik xalq və vahid dil olmamışdır. Məsələn, antik yunan coğrafiyaçısı və tarixçisi Strabon (e.ə.64 – b.e.24) «Coğrafiya» əsərində Albaniyadan danışarkən məlumat verir ki: «Indi, doğrudur, onlarda bir hökmdar bütün tayfalara başçılıq edir, qabaqlar isə, hər müxtəlif dilli tayfanı öz hökmdarı idarə edirdi. **Onlarda 26 dil vardır**, belə ki, onlar bir-biri ilə ünsiyyətə çətin girirlər» (3, 17-18).

Eramızın I minilliyinin ortalarında, daha doğrusu, Sasanilər dövründə Azərbaycanın bəzi yerlərində azəri farscası işlənirdi. Orta əsrlər ərəb tarixçisi Müqəddəsiyə görə bu gün yalnız türkçə danışılan Savalan dağları ətrafında həmin dövrdə (I minilliyin II yarısında) 70-dən artıq dildə danışılırdı (18 a, 96). Ibn Hövqəl isə Savalan dağlarında hər kəndin ayrı dili olduğunu və bu dillərin nə azəri farscası, nə də xalis farsca olmadığını söyləyir. O, Kabx (Qafqaz) dağlarında 360-a qədər dildə danışıldığını məlumat verir. Ə'səm əl Kufi isə «Əl Fütah» adlı tarix əsərində Arranda arran dilində, Muğan-

da kürdcə, Araz hövzəsində Beyləqan və Varasanda xəzərcənin yayıldığını, hətta fars əslindən olanların belə fasih xəzər dilində danışdığını söyləyir (**18 a**, 96; **13**, 48).

Ərəblərin gəlişindən (VII əsrin 40-50-ci illəri) sonra Azərbaycanda din və dövlət idarələrində ərəb dilindən istifadə olunmağa başlayır. Mənşəcə ərəb əhalisinin müəyyən yerlərə köçürülməsi ilə bəzi yerlərdə danışiq dili kimi ərəb dili də işlədir. Lakin bir müddət ərəb dili divan və dövlət idarələrindən pəhləvi və yunan dillərini sıxışdırıb çıxara bilmir və bunlar işlənməkdə davam edir. Bəlazuri ərəblərin gəlişindən sonrakı dövrü təsvir edərkən göstərir ki: «Azərbaycan və Arranda olan divanlara gəldikdə Azərbaycanda yazı işləri pəhləvi dilində, Arranda isə yunan dilində idi, yəni keçmişdə Sasanilər və Bizansa tabe olan ərazidə inzibati idarə aparatı əvvəlki kimi qalmış və bütün siyahılar həmin dillərdə yazılırdı» (**5**, 140).

Göründüyü kimi, türkləşmənin başa çatdığı XI-XII əsrlərə qədər Azərbaycanda çoxdillilik mövcud idi. Hətta müxtəlif sistemli dillərdən istifadə edilirdi. Lakin şübhəsiz ki, uzun əsrlər boyu asılı və ya müstəqil olmasından asılı olmayaraq vahid inzibati ərazi və vahid dövlət olan Albaniyada, həmçinin Araz çayından cənuba doğru ayrıca inzibati vahid olan Azərbaycanda ümumi ünsiyyətə xidmət edən əsas bir dil olmalı idi. Bəs bu əsas dil hansı idi? Əsas mətləb bundadır.

Bir çox mənbələrdə «**Alban dili**» deyilən bir anlayış işlədir və buna əsasən ilk baxışda demək olar ki, Albaniyada ümumi ünsiyyət dili də elə **Alban dili imiş**. Lakin araşdırırmalar sübut edir ki, Albaniya vahid inzibati ərazi və dövlətin adı olmuşdur. Vahid Alban dili isə heç vaxt mövcud olmamışdır. Hələ vaxtilə V.V.Bartold haqlı olaraq Alban dilinin qeyri-real anlayış olduğu və belə bir dilin olmadığı fikrini irəli sürmüdü (**4**, 662-663). Prof. T.Hacıyev da Alban dilinin reallığını qəbul etmir: «Türk mənşəli Azərbaycan dilinin formalaşlığı ilk dövrlərdə Albaniyada vahid ünsiyyət vasitəsi kimi xidmət göstərən alban dili olmayıb. Alban dili anlayışının özü bir növ xəyalı xarakter daşıyır. Bu necə dildir ki, əlimizdə türk mənşəli Azərbaycan dilində yazılı nümunələr olan XIII əsrdən onun heç bir elementinə təsadüf olunmur? X-XI əsrlərdə türk tayfaları tərəfindən assimilyasiya olunan bu dilin qalib dildə mütləq müəyyən izləri qalmalı idi» (**8**, 20).

Deməli, Albaniyada mütləq mövcud olmalı olan ümumi ünsiyyət dili Alban dili deyildisə, bu, həmin coğrafi məkanda etnik çoxluğu təşkil edən türk tayfalarının dili – indiki anlayışla ifadə etsək, Azərbaycan türkcəsi olmalı idi. Yuxarıda Ə'səm əl-Kufi-nin «Əl-Fütüh» əsərində ərəblərin gəlişi dövründə «Araz hövzəsində Beyləqan və Varasanda xəzərcənin» yayıldığını, «hətta fars əslindən onların belə fasih xəzərcə» danışdıqlarının məlumat verildiyini gördük. Yenə yuxarıda xatırlatduğumız VI əsr Su-riya xronisti Zəkəriyyə Ritorun «Aran maarifpərvəri Kardostun üç köməkçisi ilə bə-rabər Dərbənd qapılarını keçib hunların-savirlərin yanına getməsi» və «onlar üçün xüsusi əlifba tərtib etməsi» faktı isə daha çox diqqətəşayandır. Belə ki, əgər hunların-savirlərin türk dilliliyi şübhə doğurmursa, onda Kardost və onun üç köməkçisinin bu dil üçün əlifba tərtib etməkdən ötrü həmin dili bütün incəliklərinə qədər bilmələri vacib idi. Çünkü hər hansı dilin fonetik sistemini, leksik və qrammatik xüsusiyyətlərini mükəmməl bilmədən həmin dil üçün əlifba tərtib etmək qeyri-mümkündür. Deməli, Aran ziyalısı Kardost və onun üç köməkçisi türk dilli idilər.

XI əsrдə yazıya alındığı bizə bəlli olan «Kitabi-Dədə Qorqud» eposu da I minilli-yin ən gec i II yarısında Azərbaycan ərazisində mükəmməl və həm də geniş yayılmış ümumi bir türkçənin olduğunu xəbər verir. Çünkü Azərbaycan ərazisində belə kamil dildə bir dastanın yaranması üçün əvvəlcə mükemmel bir ümumxalq dili formalaş-malı, daha sonra isə onun bazası əsasında zəngin ədəbi dil yaranmalı idi. Bu sürəkli tarixi-linqvistik prosesin baş verməsi isə bir-iki əsrin yox, yalnız bir neçə yüzilliyin işi ola bilərdi. Bu, adı və çox sadə bir dilçilik məntiqidir. Doğrudan da, Azərbaycan ümumxalq dilinin təşəkkül tarixi ilə bağlı ən mötəbər araşdırılarda onun yaranma və formalaşma dövrü eramızın I minilliyinin ortalarına aid edilir. Məsələn, dilçi alim-lərdən Ə.Dəmirçizadə həmin tarixi V-IX, F.Zeynalov IV-VII, T.Hacıyev və K.Vəli-yev V-VI, V.Qukasyan «ən gec VII əsrin sonlarına qədər», Y.Yusifov III-VII, N.Xu-diyev III-VII, C.Qəhrəmanov və Ş. Xəlilov V-VI yüzilliklər kimi qəbul edirlər (6, 50; 20, 264; 9, 34; 12, 45; 19, 337; 10, 47). Ə.S.Sumbatzadə, S.Aşurbəyli və s. kimi tarixçilər ümumxalq Azərbaycan dilinin formalaşma-sını XI-XII əsrlərə aid etsələr də, bu tamamilə məntiqsiz və qeyri-inandırıcı görünür (2, 217; 15, 130). Adı bir fakt bu qənaəti inkar edir. Belə ki, əgər «Dədə Qorqud» dastanı ən gec XI əsrдə yazıya alı-

nıbsa və ümumxalq Azərbaycan dili də elə həmin əsrədə formalasılırsa, onda bəs bu dastanın yarandığı dilin əsrlərlə keçməli olduğu təkamül və inkişaf yolu necə oldu? Doğrudanmı bu ümumxalq dili cəmi bir neçə ilə yarandı və ədəbi dilin, daha sonra isə «Dədə Qorqud»un ərsəyə gəlməsi üçün 5-10 il lazım gəldi?

Prof.N.Cəfərovun qənaəti isə tarixi-tipoloji baxımdan daha dürüst səslənir: «III-V əsrlərdə Azərbaycan dili formalasılır, - bu proses türk tayfa dillərinin (birinci növbədə folklor dilinin) mərkəzləşməsi hesabına gedir; VII-XI əsrlərdə Azərbaycana gələn türk tayfaları artıq müxtəlif tayfalarla (yaxud tayfa birlikləri ilə) deyil, müəyyənləşmiş xalq mövcudluğu (və onun dili) ilə qarşılaşır – gəlmə mədəniyyətin qohum yazılı mədəniyyətlə ethivası tədricən gedir» (22, 16-17).

Beləliklə, indi bizim qarşımızda maraqlı və düşündürücü bir mənzərə yaranır: tarix səhnəsində Azərbaycan ərazisində min illərlə yaşayan və fəaliyyət göstərən türk etnosları və onların dili; eramızın I minilliyyinin ortalarında təşəkkül tapmış ümumxalq Azərbaycan dili – Azərbaycan türkcəsi; ləp qədimlərdən etibarən bu ərazidə zəngin bir ədəbiyyatın varlığı barədə məlumatlar; bu məlumatların həqiqiliyini təsdiq və sübut edən ədəbiyyat nümunələri («Avesta», Midiya əfsanələri, Davdağın şeiri, bəzi nümunələri gəlib çatan VIII-XI əsrlər ərəbdilli Azərbaycan ədəbiyyatı, kəmiyyətcə daha çox nümunələri gəlib bizə çatmış və keyfiyyətcə daha mükəmməl XII əsr farsdilli ədəbiyyat); nəhayət, yazılı ədəbiyyatda ana dilli ədəbiyyatımızın təşəkkül əsri kimi qəbul etdiyimiz XIII yüzillik. Deməli, xalq var idi, ədəbi ənənə və təcrübə var idi. Ancaq ana dilli ədəbiyyatın özü yox idi (XIII əsrə qədər).

Bu fikri israr və qəbul etmək özü-özlüyündə absurd və məntiqsiz bir qənaət olardı. Təkcə onu demək kifayətdir ki, şifahi ədəbiyyatda ilk əmək nəğməsindən «Dədə Qorqud»adək nə qədər uzun bir yol və zaman məsafəsi lazım idisə, yazılı ədəbiyyatda da ana dilində yazılmış ilk şeirə bənzər misralardan «Dastani Əhməd Hərami»yə və Həsənoğluna qədər həmin keşməkeşli ədəbi yol və zaman qət edilməli idi. Çünkü Azərbaycan ədəbiyyatında XIII-XIV əsrin anadilli ədəbiyyat nümunələri həm ideyamövzu, həm də bədii sənətkarlıq baxımından elə yüksək səviyyədədir ki, çox əsrlik davamlı ənənə olmadan həmin əsərlər yarana bilməzdi.

Deməli, əvvəlki yüzilliklərdə yazılı ədəbiyyatda Azərbaycan türkcəsində əsərlər inşa edilmişdir. Sadəcə olaraq həmin əsərlər itib-batmış və tarixin qaranlığı onları görünməz etmişdir.

1.2. Ana dilli Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının bir qolu kimi

Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkül və inkişafına təkan verən ən mühüm amillərdən biri XIII əsrəqədərki ümumtürk ədəbiyyatının ənənəsi olmuşdur. XIII əsrə qədər turkdilli ədəbiyyat çox sürəkli və intensiv bir inkişaf yolu keçmişdi. Onun çoxxəslik yaşı, zəngin ənənəsi və mükəmməl nümunələri vardı. Bədii düşüncənin və ədəbi fikir tarixinin dəyərli nümunələri olan bu məhsullar, təbii ki, türk qövmlərinin bir xalq kimi bir-birindən ayrılmış və fərdi ədəbiyyatlarını yaratma prosesində əlverişli ədəbi qaynaq və nümunə rolunu oynamışdır. Çünkü ümumtürk toplumundan ayrılan hər hansı bir xalqın ədəbi yaddaşında əvvəlki ənənənin izləri qorunub saxlama bilərdi və bu da təbii idi. Bundan əlavə, toplumdan daha öncə ayrılan və ayrıldıqdan sonra ədəbi yeniliklər yaradan xalqın özünün yaratdığı yeniliklərin öz dildəsi olan başqa türk qövmlərinə təsiri də mümkün və qanuna uyğun idi.

Əslində Azərbaycan dili özü ümumtürk dilinin bir qolu olduğu və bu dilin sistemində təsəvvür edildiyi kimi ana dilli Azərbaycan ədəbiyyatı özü də ümumtürk ədəbiyyatının bir qoludur və həmin ümumtürk ədəbiyyatı sistemindən ayrı təsəvvür edilə bilməz. Bir sözlə, ana dilli Azərbaycan ədəbiyyatı özünün çoxsaylı ədəbi üsul və vəsitələri, bədii təfəkkür tərzi, xüsusiyyətləri, qida mənbələri və s. etibarı ilə ümumtürk ədəbiyyatına bağlıdır. Azərbaycan xalqının özü kimi onun ədəbiyyatı ümumtürk ədəbiyyatının təbii inkişafından doğan, geniş həcmdə özünü təsdiq edən bir qol kimi ondan ayrılmışdır.

Indi isə yiğcam olaraq nəzərdən keçirək görək ana dilli ədəbiyyatımızın təşəkkül tarixi kimi götürdüyüümüz XIII əsrə qədər ümumtürk ədəbiyyatının nəyi var idi? Çünkü belə bir mənzərəni çizmədan Azərbaycan ədəbiyyatının ümumtürk ədəbiyyatı

ənənəsinə hansı mənada söykəndiyini və ondan necə bəhrələndiyini təsəvvür etmək mümkün deyil.

Az-çox ədəbiyyat yaratmış müxtəlif xalqlarda olduğu kimi türk xalqlarında da bədii düşüncənin ilkin dövrü **şifahi ədəbiyyat dövrü** kimi səciyyələnə bilər. Bu dövr-də (ən qədim dövrdə) yaranmış və itib-batmış nümunələr içərisində bir sıra mükəmməl türk dastanlarının olduğu da bəllidir. Həmin dastanların həm sayca çoxluğunu, həm də bədii keyfiyyətini nəzərə alıb türk ədəbiyyatının bizə bəlli ən qədim dövrünü bəzən haqlı olaraq **ümumTürk ədəbiyyatının dastan dövrü** kimi də səciyyələndirirlər. Ən qədim türk dastanları sırasına «Yaradılış», «Alp Ər Tunqa», «Şu», «Oğuz Kağan», «Bozqurd», «Ərqənəkon», «Törəyiş», «Köç», «Atilla» və s. kimi abidələr daxildir. Doğrudur, bu dastanların hamısının mətni bütöv şəkildə əldə yoxdur. Barələrində məlumatlar və ya müəyyən parçalar gəlib bizə çatmışdır. Lakin həm gəlib çatan mətnlər, həm də onlar barədə məlumatlar bu dastanların kamil sənət əsərləri olduğunu söyləməyə əsas verir. Deməli, türk ədəbiyyatının bizə bəlli olan ən qədim dövrü, yəni dastan dövrü zəngin bir ədəbi ənənənin varlığı ilə müşayiət olunur.

XIII əsrə qədərki əski türk ədəbiyyatı nümunələrinin daha çox hissəsi itib batmış və zəmanəmizə qədər yaşamamışdır. Lakin əldə olan nümunələr də bu ədəbiyyatın zənginliyi haqqında fikir yürütməyə hər vəchlə əsas verir. E.ə. II əsrə aid orijinalı itən və çin dilində gəlib bizə çatan dörd misralıq **bir türk (hun) şeiri**, eramızın IV-VI əsr-lərinə aid **Qaval türküləri**, **Orxon-Yenisey kitabələri**, budda dininə aid «**Altun Yarık**» əsəri, habelə «**Turfan şərqləri**», «**İki Qardaş Hekayəsi**», «**Çaştani bəy Hekayəsi**» əski türk ədəbiyyatının maraqlı nümunələrindən hesab oluna bilər. Bundan başqa türk tədqiqatçısı R.Aratin «Əski türk şeiri» (1) kitabında toplayıb çap etdirdiyi budda, mani və islam dininə aid **uyğurca 34 şeir**, yenə uyğurca bir **Fal kitabı** da qədim türk ədəbiyyatını təmsil edən əsərlər sırasındadır. Orxon-Yenisey abidələrindən Kültigin kitabəsinin **Yolluq Tigin** adlı bir yazar tərəfindən qələmə alındığı anlaşılır. R.Arət «Əski türk şeiri» kitabında **səkkiz uyğur dövrü şairinin** adını çəkir. M.Kaşgarı «Divani-lüğət-üt türk»də **Çuçu** adlı şairi türk poeziyasının nümayəndəsi kimi təqdim edir. XI-XII əsrlərdə yaşamış **Yusif Hacib Balasaqunlu**, **Ədib Əhməd**

Yüqənəki, Mahmud Kaşgari və Əhməd Yəsəvi daha böyük ədəbi simalardır və türk dilli ədəbiyyat tarixinin bizi bəlli səhifələrində daha mötəbər izlər qoymuşlar və s.

Göründüyü kimi, ümumtürk şifahi ədəbiyyatında olduğu şəkildə ümumtürk yazılı ədəbiyyatının XIII əsrə qədərki 1500 illik çox uzun bir tarixi dövründə də onun inkişaf tempi daimi bir yüksəliş xətti üzrə hərəkət etmişdir.

Bir sıra xalqlarda olduğu kimi türklərdə də poeziyanın tarixi nəsri qabaqlayır. İnsanın duyğu və hisslərini daha lirik şəkildə ifadə etməsi, daha yiğcam və konkret olması, daha tez və uzun müddət yadda qalması və s. baxımından nəzm nəsrə nisbətən xeyli əvvəl meydana gəlmışdır və beləliklə, bədii ədəbiyyat uzun zaman poeziya ilə təmsil olunmuşdur.

Ədəbiyyatın əsas və daha münbit qaynaqlarına gəldikdə isə türklərdə də bir çox xalqlarda olduğu kimi **dinin** rolunu xüsusilə qeyd etmək lazım gəlir. Başqa sözlə ilkin cəmiyyətlərdə din dövlətin, adət və ənənələrin, milli psixologianın və s.-nin formallaşmasına nə qədər mühüm təsir göstərmüşdür, ədəbiyyatın və sənətin təşəkkülünə və inkişafına da o qədər rəvac vermişdir.

Türk etnoslarının yaşadıqları və yayıldıqları ərazi tarix boyunca iki qitənin – Asiya və Avropanın çox geniş coğrafi ərazilərini əhatə etdiyindən ayrı-ayrı türk təlumları zaman-zaman və məkan-məkan öz dinlərini dəyişmiş, başqa-başqa inam və etiqada xidmət göstərmişlər. Müxtəlif türk təşəkküllərinin tarix boyunca tapındıqları dinlər arasında şamanizmi, atəşpərəstliyi, buddaizmi, xristianlığı, maniliyi, islami və s. göstərmək olar.

Bu dinlər içərisində **şamanizm** türklər üçün milli bir inanc hesab olunur. Onların bizə məlum olan tarixinin ilkin və uzunmüddətli çağlarında həyat tərzinin, dün-yagörüşünün, mənəviyyatının, əxlaqının, adət-ənənələrinin və s.-in formallaşmasında şamanizm bir etiqad olaraq böyük rol oynamışdır.

Şamanizm yer üzündəki ən qədim dinlərdən biridir. «Şaman» sözünün mənşəyi elm aləmində dəqiq şəkildə bəlli deyil. Bəzi tədqiqatçılar bu sözün əslinin mançuca, bəziləri monqolca, bəziləri sanskritcə («sramana»), bəziləri isə pali dilində («samana») olduğunu güman edirlər. Türklerdə bu anlayış **kam//qam** şəklində işlənmişdir. Yəni türklər öz şamanlarına **kam//qam** demişlər. Müxtəlif xalqlarda ona başqa-başqa adlar verilmişdir. Mə-

sələn, tunquzlar **şaman**, monqollar, buryatlar və kalmıklar **bö/bögə**, yakutlar **oyun**, çuvaşlar **yum**, qırğız-qazaxlar **baxşı/baxsı** və s. demişlər. Kam, ümumiyyətlə, «kahin, sahir» deməkdir. Bundan əlavə «mahir, təbib, alim, filosof» mənalarına da gəlir. Əski türkçə mətnlərdə bəzən «bütpərəst rahib», bəzən «sehrbaz» mənasında işlənmişdir (23, 311). *

Şamanlıq, əsasən, Sibir və Altay türkləri arasında yayılmışdır. Göytürklərin də şamanizmə tapındıqları bizə bəllidir. Bu etiqadın ənənələri indi də bəzi türk qövmləri arasında yaşamaqdadır.

Şamanistlər kainatı **göy**, **yer üzü** və **yer altı** olmaqla üç hissəyə ayıırlar. Bir neçə qatdan ibarət göydə xeyir təmsilçisi **Ülgən** və ona bağlı yaxşı ruhlar qərar tutub. Yer üzü insanların məskənidir. Aşağı dünya hesab olunan yer altında isə şerin təmsilçisi **Erlik** və ona tabe olan pis ruhlar yaşayır. Ümumiyyətlə, şamanizm ruhun varlığına və şamanın ruhlarla ünsiyyət yarada bilməsinə inam bəsləyən bir dindir. Şaman həm öz ruhunu **tanrı aləminə** – göyə və yeraltı dünyaya göndərə bilər, həm də tanrı aləmin-dən və yeraltı dünyadan pis və yaxşı ruhları çağırıb gətirə bilər.

Bəy Ülgən göyün ən yuxarı qatında oturur. O, günəsi və ayı yaratmışdır. Xeyirin himayəçisidir. Işıq və aydınlıq, şimşəklər və ildirim onunla bağlıdır. Yaratma gücünün sahibi də odur. Onun yeddi oğlu və doqquz qızı vardır. **Yayık, Suyla, Maygül** kimi kiçik tanrılar, Ülgənin oğul və qızları xeyir işlərdə ona kömək edirlər. Qadınları qoruyan ana tanrıca **Umay** Ülgənin dostudur. Bütün yeraltı dünya Erlik adlanan şər tanrısının ixtiyarındadır. Pislilikləri, xəstəlik və bələləri insanlara müsəllət edən odur. O, bəd görünüşlü bir canavar kimi təsəvvür edilir. Onun da doqquz oğlu və doqquz qızı şər işlərdə atalarına kömək edirlər. Şamanizmdə həm xeyirə uğramaq, həm də şərdən qurtarmaq üçün Ülgənə və Erlikə qurban vermək adəti vardır. Yer üzündə türklərin himayəçisi olan pərilərə **Yer-Su (yır-sub)** deyilir. Dağ şamanizmdə müqəd-dəs sayılır. Çünkü o, **Göytanrıya** daha yaxındır. Verilən qurbanlar da daha çox burada kəsilməlidir.

Şamanın cəmiyyətdəki funksiyalarından biri də onun musiqi, rəqs və söz (əslində nisbətən ibtidai formada olsa da, şeir) sənəti ilə bağlılığıdır. Çünkü şaman çox zaman

* «qam» qədim türkçədə «həkim» deməkdir. (bax: Əsirəddin Əbu Həyyan əl-Əndəlusi. «Kutab əl-idrak lisan əl-ətrak», B., Azərnəşr, 1992, s.46).

lazımı ayının icrası üçün **davul**, **tünür//tur**, **çalu** və s. adlanan musiqi alətinin sədası altında vəcdə gəlmək üçün rəqs etməli və müəyyən sözlər söyləməli idi. Söylənən sözlər əslində dini şeirin ibtidai başlangıcı hesab oluna bilərdi. Radlov qeyd edir ki, qırğız şamanları davul əvəzinə **qobus** çalardılar (23, 318). Yəqin ki, oğuz türklərinin işlətdiyi **qopuz** sözü də buradandır. Oquzlardakı **ozanın** vəzifələri ilə şamanın vəzifələri arasında üst-üstə düşən cəhətlər çox idi. Elə buna görə də bəzi mənbələrdə şamanca oğuzlarda ozan deyildiyi qeyd olunur. Deməli, şamanlıq həm də poeziyanın nəşət tapması və təkamülü üçün bir impuls rolunu oynamışdır.

Mənbələr şamanlığa aid bəzi poetik nümunələri yaşadaraq bizə çatdırmışdır. Bunnlardan biri müraciətlə söylənən ilahidir. Yuxarıda dediyimiz kimi dağ şaman inancında müqəddəs sayılırdı:

*Günəş dolaşmış olan çəlik dağ,
Ay dolaşmış olan altun dağ.
Aba ormanın örtüsü müqəddəs böyük dağım,
Atalarımız, böyüklərimiz sənə tapındılar.
Bir alqışını (yaxşılığını) verəcəkmi?
Kəsilmədən sürüüb gedəcək soyumuza pay verəcəkmi?
Əlimizdən tutacaqmı?
Beşik ruhunu yaradan, sürülərimizə bərəkət ver!
Yurduna keçim versin! (2, 37)*

Şamanlığa aid başqa iki parça şeirlə də tanışlıq mövzumuz üçün maraqlı olardı. Bu parçalar telenetlərə və Altay türklərinə görə dünyanın sonu ilə bağlı düşüncələri ifadə edən bədii lövhələrdir:

Telenetlərə görə dünyanın sonu:

*Dünyanın sonu gəldiyindən
Göy dəmir olub qalır.
Yer baxar olub qalır,
Kağan kağanla çarpışır.*

*Möhkəm daş ovulur
Ata oğlunu tanımaz,
Oğul atasını tanımaz.
Dəyərsiz ot qiymətə minər
At başı böyüklüyündə altun
Bir tas yeməyi satın ala bilməz
Ayaq altından qızıl çıxarsa da,
Onu alacaq kişi yoxdur (tapılmaz).*

Altaylara görə dünyanın sonu:

*Qara yer atəşlərə düşsə də,
Kayra Xanla Kuday-Ata (tanrılar)
Qulağımı tixar (buna).
O çağda (həngamədə) dünya pozulub
Dəniz çalxanır.
Qara su qanlı (qan ilə) axar.
Yer guruldar, dağlar yerini dəyişir.
Göy dəlinir, parçalanır,
Dənizlər axan kimi görünür
Dəniz dibində doqquz qollu qara daş
Doqquz yerindən parça-parça olur.
Oradan doqquz dəmir atlı kişi çıxar,
Onların mindiyi atlar,
Iri, sari, vuruşqandır.
Ağaca rastlaşsalar, ağacı biçərlər
Canlıya çatsalar, canlıyı doğrarlar.
(O həngamədə) Ayın, Günəşin işığı yox olur
Ağaclar köklərindən sökülmür (2, 38-39).*

Şamanlar əski türk cəmiyyətlərinin psixoloji, mənəvi, ruhani, dövləti, hətta tibbi həyatında iştirak edib çox funksiyalı mövqeyə malik olduqları kimi sənətin və bədii ədəbiyyatın – poeziyanın inkişafında da müəyyən rol oynamışlar.

Əski türk şeiri üçün qaynaq olan dinlərdən biri də **buddaizmdir**. Bu dinin əsasını e.ə. VI-V əsrlərdə Şərqi Hindistanda doğulan və yaşıyan Qautama Buddha (e.ə. 563-483) qoymuşdur. Onun əsl adı Qautamaya və ya Śakya Muniyədir. «Budda» isə «işıqlanmış», «nurlanmış» mənalarını ifadə edən ləqəbdir. «Nirvana» adlanan və ilahi mahiyyət kəsb edən bir varlığa inam bu dinin əsasını təşkil edir. Buddaizm tədricən Hindistandan şimala doğru yayılmış Altay türklərinin və uyğurların müəyyən qismi tarixin böyük bir dönməndə bu dinə etiqad etmişlər. Buddha dini əski türk-uygur şeiri-nin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmüşdür. R.Aratin «Əski türk şeiri» kitabına daxil edilmiş və «Burkan mühitində yazılan əsərlər» sərlövhəsi altında verilən şeirlər məhz Buddha inancı ilə bağlı ilahilərdir. Bu şeirlərin sayı diqqətə layiq dərəcədə çox, yəni 19-dur. Qədim türk şeirinə aid bu qədər nümunənin gəlib bizə çatması haqqında söhbət gedən dinin bu poeziyaya nə qədər ciddi şəkildə təsir göstərdiyini aydın şəkildə sübut edir. Həmin şeirlərdən birini nümunə kimi burada veririk:

Xatimə duası:

Aclıq və sixıntı başda olmaqla üç dürlü fəna afətlər

Bu anda dərhal gedib, sükunət bulub

Digər beş aləmdəki məxluqlar da

Istisnasız, hamısı birdən hüzura qovuşsunlar.

Anam və atam başda olmaqla bütün canlılar

Hər vaxt adət nemətindən istifadə edərək,

Bütün adətlərin davamlı olmadığını bilib

Köçərkən Burkan səadətini unutmasınlar.

Bu yaxşılıq və yaxşı əməlin qarşısında

Burkan səadətini bulub, mən Kamala Anantaşırı

Sonunda ayaqda dolaşan canlıların oğlanlarına

Tam köçərkən Nirvananı anladaq. (1, 235)

Çox ehtimal ki, son bənddə adı çəkilən Kamala Anantaşırı bu şeirin müəllifi olan şairdir. Lakin, təəssüf ki, biz onun haqqında heç nə bilmirik.

Bir qida mənbəyi kimi **maniliyin** də türk şeirinin yüksəlişində rolü inkaredilməzdir. Belə ki, R.Aratin adını çəkdiyimiz toplusundakı yeddi şeir məhz maniliklə bağlıdır. R.Arət haqlı olaraq bu poeziya nümunələrini «Mani mühitində yazılan» şeirlər hesab edir.

Manilik eramızın III əsrində yaşamış, əslən Babildən olan Maninin (216-276) adı ilə əlaqədardır. Gənc yaşlarında özünü peyğəmbər elan edən və öz dinini yaymaq üçün müxtəlif ölkələri dolaşan Mani zərdüştiliyin tərafdarı Sasani hökmdarı I Bəhram tərəfindən edam edilmişdir. Onun, əsasən, zərdüştiliklə xristianlığın qovuşmasından ibarət olan yeni dini İranın və ətraf ərazilərin xeyli hissəsində yayılmışdı. Türk qövlətlərinin də bir hissəsi müəyyən tarixi dövrdə bu dinə xidmət etmişlər. Bizim üçün maraqlı burasıdır ki, manilik əski türk bədii təfəkkürünə boy verən mənəvi-ruhani qaynaqlardan biri olmuşdur. Nümunə kimi Aprınçur Tigin adlı şairin maniliklə əlaqədar bir ilahisinə nəzər salaq:

Orijinal mətn:

Bizim tenqrimiz ed-qüsü redni tiyür

Bizim tenqrimiz ed-qüsü redni tiyür

*Redni de yiq meninq edqüü tenqrim, alpım,
beqrekim*

*Redni de yiq meninq edqüü tenqrim, alpım,
beqrekim.*

Bileqüsüz yiti vaj(ir ti) yür

Bileqüsüz yiti vaj(ir ti) yür

*Vajirda ötvi biliqliqim, tüzünüm, yarukum
Vajirda ötvi biliqliqim bilqem yanqam.*

*Kün tenqri yarukın teq köküzlüqüm, bilqem
Kün tenqri yarukın teq köküzlüqüm, bilqem
Körtle tüzün tenqrim külüqüm, küzünçüm
Körtle tüzün tenqrim, burkanım, bulunçsuzum. (1, 59)*

Müasir Azərbaycan dilində:

*Bizim tanrımızın yaxşılığı cövhərdir derlər,
Bizim tanrımızın yaxşılığı cövhərdir derlər,
Cövhərdən daha üstün mənim yaxşı tanrım, alpim, qüdrətlim,
Cövhərdən daha üstün mənim yaxşı tanrım, alpim, qüdrətlim,*

*İslənməmiş kəskin almazdır derlər,
İslənməmiş kəskin almazdır derlər,
Almazdan daha kəskin, biliklim, əsilim, işığım,
Almazdan daha kəskin, biliklim, alimim, filim!*

*Gün tanrı işığı kimi köküslüm, alimim,
Gün tanrı işığı kimi köküslüm, alimim.
Gözəl, əsil tanrım, şöhrətim, qoruyucum,
Gözəl, əsil tanrım, burkanım, bulunmazım!*

İslam dininin qədim türk şeirinə, həmçinin ana dilli Azərbaycan ədəbiyyatının təşəkkül və inkişafına təsiri məsələsinə gəldikdə bu daha geniş bir mövzudur və bir az sonra həmin problemdən ayrıca bəhs olunacaqdır.

Beləliklə, əski cəmiyyətlərdə **Tanrı** fikri bədii düşüncəni də ciddi şəkildə məşğul etmiş, ədəbiyyatın rəvac tapmasına yardımçı olmuş, bunun nəticəsində qədim poeziyanı ləyaqətlə təmsil edən bir sıra ilahi tərənnümlər və iman şeirləri meydana gəlmişdir.

İlk şairlərin vəzifələri də indikindən geniş olmuşdur. Daha doğrusu, ilk şairlər yalnız müəyyən ideya və mətləbi təbliğ və tərənnüm edən, insanlara ədəbi-estetik zövq verən bədii əsərlər yazmaqla kifayətlənməmişlər. Onlar cəmiyyət həyatında daha

mühüm və çox funksiyalı mövqeyə malik olmuşlar. Hər şeydən əvvəl, ictimai gerçəklilikdəki ağsaqqallıq missiyası onların üzərinə düşmüşdür. Onlar cəmiyyətin həm mənəvi, həm də ruhani rəhbəri kimi çıxış etmişlər. Bir növ sosial varlıqdakı əsas məsləhətçi, başbilən, əxlaqi və mənəvi qayda-qanunların yolgöstəricisi və təbliğatçısı roluunu ifa etmişlər. Cəmiyyətdəki dini baxış və normaların mühafizə və təbliğində də onların mövqeyi aparıcı olmuşdur. İlk şairlər çox zaman kahinlik, yarımpayğəmbərlik, hətta bəzən sehrbazlıq, bir növ falçılıq vəzifələrini də icra etmişlər. Onlar gələcəkdən xəbər vermiş, cəmiyyətin, insanların başına gələcək işlər barədə «qeybdən dürlü-dürlü xəbərlər» söyləmiş, baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün çıxış yolu göstərmişlər.

İlk şairlərin funksiyalarından biri də həkimlik olmuşdur. Onlar həm fiziki, həm də ruhi xəstələrin müalicəsində yardımçı-təbib vəzifəsini icra etmişlər. Fiziki xəstələrin müalicəsində daha çox türkəçarədən (ara həkimliyi), ruhi xəstələrin müalicəsində isə müxtəlif təlqinlərdən, habelə cinləri, pis ruhları və s. xəstənin yanından qovmaq, yaxşı ruhlarla təmasa girmək və bunun üçün müəyyən ayinlər, dualar icra etmək üsullarından istifadə edilmişdir. İlk şairlər həm də cəmiyyətdəki nurlu əməllərin, qəhrəmanların və qəhrəmanlıqların tərənnümçüsü, məddah təbliğatçıları idilər. Bununla onlar ictimai ovqatı işığa, xeyirə, yüksəlişə, igidliyə, yurdsevərliyə, fədakarlığa və s. səfərbər edir, tərbiyəçi-hami rolunu oynayırdılar.

Nəhayət, ilk şairlərin vəzifələri sırasına musiqi və şeir də daxil idi. Belə çeşidli və həm də cəmiyyət üçün çox vacib vəzifələri yerinə yetirməli olduğu üçün şairlər bir növ müqəddəs şəxsiyyətlər hesab olunmuşdur. Bu xüsusiyyət yalnız türklərə deyil, bir sıra qədim xalqlara aid bir cəhət kimi diqqəti cəlb edir. Məsələn, islama qədərki ərəb qəbilələrində şair müqəddəs, qeyri-adi bir varlıq sayılırdı. Hər hansı qəbilədən şöhrətli bir şairin çıxması qəbilə üçün xoşbəxtlik kimi dərk edilirdi.

Qədim türk şeirinin pərvərisində və yüksəlişində müxtəlif qövmlər arasında mövcud olan ayin və mərasimlərin də önəmli rolü olmuşdur. Həmin **ayin və mərasimlərin** çoxu dini, bəziləri isə dünyəvi xarakter daşımışdır. Bunlardan qədim türklərə aid **ov mərasimləri, şölən, yas** və həmçinin **toy mərasimləri** bədii ədəbiyyat – poeziya üçün daha çox impuls vermişdir. Belə ki, bu mərasimlərdən üçü – ov, şölən və toy bir

qayda olaraq həm saz, həm də sözlə, yas mərasimləri isə, əsasən, sözlə müşayiət olunurdu. Onu da nəzərə çatdırmaq lazımdır ki, ov, şölən və yas mərasimləri dini, toy mərasimi isə daha çox dünyəvi mahiyyət kəsb edirdi.

Sürgün ovu deyilən sürəkli **ov mərasimi** türklərdə **totemə inancla** bağlı yaranmış və əsrlər boyunca davam etmişdir. Bu mərasim adətən ildə bir dəfə keçirilir və müqəddəs hesab olunurdu. Ova xüsusi hazırlıq görülür, xanlar xanından tutmuş elin igidlərinə qədər bütün ərənlər bu mərasimdə iştirak edirdilər. Ovlanan heyvan müqəddəs sayıldığından çox zaman diri tutulurdu. Mərasim təntənəli keçir və ümumi cəngavərlik savaşını xatırladırdı. Belə mərasimlərdə müxtəlif türk ellərində **şaman**, **oyun**, **baxşı**, **ozan** və s. adlandırılın şairlərin xüsusi vəzifələri var idi. Onlar ovdan əvvəl ona sazı və sözüylə uğur diləməli, mərasimdən sonra isə çalıb oxumalı, ovda fərqlənənləri öyməli, iştirakçıları şənləndirməli və əyləndirməli idi.

Şölənlərə gəldikdə bunlar dini səciyyəli ümumi ziyafətlər idi. Ildə bir dəfə adətən ov mərasimlərindən sonra keçirilirdi. Ovlanan heyvanlar bişirilir, qəbilə başçılarından tutmuş adı adamlara qədər hamı bu məclisdə iştirak edirdi. Şölən sözünün özü «ümumi ziyafət», «böyük ziyafət» mənalarını ifadə edir. Ümumiyyətlə, şölən totemlərin qurban edildikləri günlərdə verilən dini ziyafətlər idi. Belə ziyafətlər də, bir qayda olaraq, ozanların iştirakı ilə keçirilir, saz və sözlə müşayiət olunurdu.

Yog isə qədim türklərdə **matəm mərasimlərinə** deyilirdi. Bəzi türk birliklərində **yas mərasimləri** xüsusi xarakter daşıyırırdı. Hər hansı sayılıb-seçilən, qəhrəman, cəsur bir şəxs, yaxud başçı, xan dünyasını dəyişdikdə onun matəm mərasimi daha ciddi bir ənənəyə keçirilirdi. Belə hüzr məclislərində **sığıtçı** və **yuğçular** iştirak edirdilər. «Sığıtçı» matəmcilərə, «yuğçu» isə mərasimdəki ağlayıcılara verilən ad idi. Bu cür məclislərdə mərhumun ünvanına və onun ölümü münasibətiylə söylənən kədərli, hüznlü şeirlərə – ağilar deyilirdi.

Nəhayət, **toy mərasimləri** barədə. Belə mərasimlər dini xarakter daşımayan, sazlı-sözlü el şənlikləri idi. Əsasən, nikbin əhvali-ruhiyyəli dastanlar söylənir, şeirlər oxunurdu. Toyalar, əsasən, optimist bədii düşüncənin rəvac meydanı idi.

Beləliklə, xarakterindən asılı olmayaraq haqqında danışdığımız mərasimlər (ov, şölən, yas, toy) bir növ əski türk şeirinin yarandığı və yayıldığı məqamlar, məkanlar

olmuşdur. Bu mərasimlər bədii təfəkkürün işləkliyinə və məhsuldarlığına müsbət təsir göstərmiş, poetik fikrin inkişafına yardım etmişdir.

Türk nəzminin əski çağında bir ədəbi forma kimi **dördlük** daha mütəhərrik olmuşdur. Yaranan və dövrümüzə qədər gəlib çatan poeziya nümunələrinin çoxu dörtlük şəklindədir. Ümumiyyətlə, bu ədəbi forma türk şeirində ilkin yaranış çağından müasir dövrümüzə qədər işlək bir şəkil kimi öz dinamikliyini qoruyub saxlamışdır.

Qədim türk poeziyasında ən çox işlənən janrlar isə **sav**, **qoşuq** və **saqu**.

Sav hikmətli, əxlaqi-didaktik məzmunlu malik kiçik bədii nümunələrdir. Əslində bunlar indiki ifadə ilə deyilsə, atalar sözləridir. Sav həm nəzm, həm də nəsr şəklində ola bilirdi.

Qoşuq, əsasən, dörtlük formasında olan şeir janrı idi. Məzmunca müxtəlif ola bilərdi. Bizə gəlib çatan qoşuqlar məhəbbət, qəhrəmanlıq, yurdsevərlik və s. mövzularda, həmçinin təbiət təsvirləri ilə bağlıdır. Qoşuqlar daha çox kütləvi yerlərdə, şənlik məclislərində qopuzla söylənirdi.

Saqu isə matəm mərasimlərində qəhrəmanın ölümü münasibəti ilə söylənən məsiyələrə və ağıllara deyilirdi. Belə şeirlərdə vəfat etmiş şəxsiyyətin ayrılığından doğan kədər, onun ığidlikləri və sağlığında gördüyü işlər yanıqlı, ələmli poetik dillə ifadə olunurdu.

Mövzumuzla bağlı maraq doğuran məsələlərdən biri də əski türk ədəbiyyatının **hansı türkcədə** yaranmasıdır. Çünkü vahid genetik mənşeyə malik türk xalqlarının bədii ədəbiyyat yaratdıqları dövrə qədərki tarixinin əsirlərlə yaşı var idi. Onların vahid kökdən təşəkkül tapıb, vahid məkanda yaşadıqları, vahid dildə danışdıqları, vahid inzibati sistemə malik olduqları dövr tarixin çox-çox dərin qatlarında qalmış, onlar çoxalmış, şaxələnmiş, boylara, müstəqil birliklərə parçalanmışdır. Xalqın özü kimi onun dili də haçalanmış, müxtəlif budaqlara, ləhcələrə ayrılmışdı. Dilin bu cür şaxələnməsi və yeni-yeni «Türkçələrin» meydana gəlməsi fərqli səbəblərlə bağlı olmuşdur. Bunlardan üçü başlıca səbəb idi: **birincisi**, məkanla əlaqəli idi, yəni artıb çoxalan və iki qitənin geniş ərazisinə yayılan türk birlilikləri arasında əlaqə zəiflədikcə dil fərqi də artırdı; **ikincisi**, eyni bir ərazidə yaşayan xalqın, toplumun dili zaman keçdikcə dəyişikliyə uğrayır, dildə yeniləşmə prosesi baş verirdi. Bu hər bir dilin təbii inkişaf qa-

nunauygunluğudur; **üçüncüsü** isə, ilkin birlikdən ayrılan və müxtəlif məkanlara yayılan toplumun dilinə getdiyi və məskunlaşlığı ərazidəki və ya qonşuluqdakı xalqların dilləri tədricən təsir göstərir, onda müəyyən dəyişmələrin baş verməsinə səbəb olurdu.

Əski türk ədəbiyyatının Göytürklərə qədər yaranan və günümüzə qədər yaşayan bəlli nümunələri çin dilində gəlib bizə çatmışdır. Türk dilli nümunələr isə üç türkcədə yaranmışdır: 1. **Göytürklər dövlətinin dilində**; 2. **Uyğur türkçəsində**; 3. **Qaraxanilər dövlətinin dilində (Xaqaniyyə türkçəsində)**.

Göytürklər dövlətinin dilində bizə gəlib çatanlar Orxon-Yenisey abidələridir. Bu türkçə bütün turkdilli xalqlar üçün müstərək, ümumi bir türkçə hesab olunur. Lakin tədqiqatçıların fikrincə nə qədər ümumi xarakter daşısa da, bu dildə **oğuz** dil elementi və ünsürləri aparıcı mövqeyə malikdir.

Uyğur türkçəsi ilə çağımıza qədər yaşayan əsərlər uyğur mətnləridir. Artıq bu mətnlərin dilində Göytürk abidələrinə nisbətən **regionallaşma**, **milliləşmə** əlaməti daha güclüdür. Qaraxanilər dövlətinin dilində (Xaqaniyyə türkçəsində) yazılan abidələr isə XI-XII əsrlərdə yaranan M.Kaşqarinin, Y.Balasaqunlunun, Ə.Yüqnəkinin və Ə.Yəsəvinin əsərləridir.

Xaqaniyyə ləhcəsi (xan dili) Karluk türkçəsinin ədəbi uyğur ləhcəsi ilə qovuşması (sintezi) nəticəsində yaranmış yeni türkçə idi.

XI əsrə qədərki müxtəlif türkcələr barədə elm aləminə elə bir ətraflı məlumat bəlli deyil. XI əsrəndəki türkcələr barədə isə M.Kaşqarinin «Divani-lüğət-üt türk» əsərində çox dəyərli bilgi verilir. Alim müxtəlif türk birliliklərinə aid dil xüsusiyyətlərini tədqiq edərək yazırıdı:

«En açık ve doğru dil, ancak bir dil bilip, Farslarla karışmayan ve yabancı belde-lere gidip gelmeyen kimselerin dilidir. İki dil bilen şəhirlilerle düşüp kalkanların dili bozuktur. İki dil bilenler Soğdaklar, Kençekler, Ağrulardır. Gezici olarak yabancılarla karışanlar Xoten, Tübüt halkı ile Tanqutların bir kismıdır. Bunlar Türk elinə sonradan gelmişlerdir...

Kırqız, Kıpçak, Oğuz, Tohsı, Yağma, Çiqıl, Uğrak, Çaruk boylarının halis Türkçe olarak yalnız bir dilleri vardır. Yemeklerle Başqırtların dilleri bunlara yakındır...

Rum diyarındaki Peçeneklere kadar, Suvar ve Bulqar dilleri, kelimelerin sonu kesilip kısaltılmış bir Türkcedir...

Dillerin en hafif Oğuzların; en doğrusu da Tohsilerle Yağmaların dilidir...

Uyqur beldelerine varıncaya kadar, Irtış, İle, Yamar, İtil vadileri boyunca, halkın dili doğru Türkcedir. Bunların en fasihi Hakaaniyye yurtlarının dilidir...

Kaşqarın Kençekçe konuşan köyleri vardır. Şehrin içindeki halk Hakaaniyye Türkçesiyle konuşurlar» (18, 29-30).

M.Kaşqarı XI əsrə ümumtürk dilinin üç böyük budağı (şivəsi) olduğunu deyir: 1. **Oğuz türkçəsi** – M.Kaşqarı bunu türk şivəlerinin ən asanı adlandırır; 2. **Tuhsi və Yağma boylarının dili** – M.Kaşqarı bunu ən doğru və sağlam türkcə sayır; 3. **Xaqaniyyə türkçəsi** (Qaraxanilər dövlətinin dili) – M.Kaşqarı bunu türk şivəlerinin ən incə və zərifi hesab edir. Xaqaniyyə türkçəsi dövrün ədəbi və rəsmi dili idi.

Indi də qədim türk ədəbiyyatının inkişaf yolunu konkret nümunələr əsasında yığcam şəkildə izləyək. Bu, izahına çalışdığımız problemi aydınlaşdırmaq üçün vacib bir məsələdir.

Tarix türk ədəbiyyatının bizə bəlli ilk nümunələrini **çin dilində** günümüzə gətirib çıxarmışdır. Bu **Hun dilində** yaradılmış dörd misralıq **bir şeir** və bir neçə **Qaval türkü**dür.

Qədim hunların türk mənşəli etnoslar, hun dilinin isə türk sistemli dil olduğu elm aləmində qəbul edilmiş bir həqiqət olduğundan bu barədə mübahisə açmaq artıq görünür. Ona görə də birbaşa mətləbə keçək. Hun dilində yaranmış, lakin orijinalı deyil, çin dilində tərcüməsi gəlib bizə çatmış **ilk türk** şeiri budur. Şeirin e.ə. II əsrə aid olduğu zənn edilir:

Müasir Azərbaycan türkçəsində:

Inci dağı itirdik

Xanımlarımızın gözəlini aldilar.

Silan yaylasını tutdular,

Ayğırlarımızı, qoçlarımızı alıb getdilər.

Dördlüklük formasında olan bu bir bəndlilik şeir müasir tədqiqatçılar tərəfindən bu şəkildə bərpa edilmişdir:

*Yençi taqıt yitürdimiz,
Katun körkin alturdımız,
Silan yişiq kapturdımız,
Adqır, koçuq alıp bardı. (3, 35)*

Hunların öz torpaqlarının bir hissəsini itirməsi ilə bağlı olan həmin poeziya nümunəsi yurdsevərlik, vətən həsrəti mövzusundadır.

Qaval türkləri isə eramızın IV-VI əsrlərinə aiddir. Sayı iyirmi dörd göstərilən, hamısı bir yerdə Qaval türkləri adlanan bu şeirlərin də orijinalları, təəssüf ki, dövrümüzə qədər yaşamamışdır*. Həmin şeirlərin sayının xeyli çox olduğunu nəzərə alsaq, deyə bilərik ki, artıq bu əsrlərdə (IV-VI) türklərdə zəngin bir ədəbiyyat var idi.

Qaval türkləri mövzuca rəngarəngdir. Onlardan «Mulan türküsü» adlı həcmə nisbətən daha böyük olan bir şeirdə böyük qardaşı olmadığı üçün döyüşə gedən Mulan adlı igid bir qızın qəhrəmanlığından və geri dönüşündən danışılır. Hünərlər göstərən bu cəngavər qız döyüşə gedərkən və bütün döyüş ərzində özünün qız olduğunu bildirmir. Yalnız döyüşdən sonra özünü təqdim edib kim olduğunu bəyan edir. Bu igid bir türk qızıdır. Şeiri Azərbaycan türkcəsinə uyğunlaşdıraraq burada veririk:

*Tse, tse... Yenə tse, tse...
Mulan qapı yanında qumas toxuyur.
Dəzgahın səsi eşidilmir,
Yalnız gənc qızların nəfəs alıştı duylur,
Qızın nə düşündüyüünü soruşuram.*

*Qızdan nayı xatırladığını soruşuram,
Qız bir şey düşünmür,
Qız bir şey xatırlamır,
Dünən gecə asgər göndərildiyini gördüm.*

*Ötraflı mə'lumat üçün bax: **Dr.Mühaddere N.Özerdim**. Çinin şimalında xanədan quran türklerin şeirləri, Ankara Universiteti Dil və Tarih – Coğrafiya fakültəsi dərgisi, sayı 1, 1943.

*Xaqan böyük səfərbərlik elan etdi,
Əsgəri siyahı on iki parçadır
Hər siyahıda atamın adı da var.
Atamın yetişmiş oğlu yoxdur.
Mulanın (mənim) böyük qardaşı yoxdur.
Bazardan bir at və yəhər almaq istəyirəm,
Atamın yerinə cəbhəyə gedəcəyəm.
Şərq bazarından gözəl bir at aldı.*

*Qərb bazarından bir yəhər aldı,
Cənub bazarından bir qılinc aldı
Şimal bazarından da uzun bir qamçı aldı,
Sübh tezdən anasına, babasına vida edib ayrıldı.
Axşam Sarı Irmağın qayısında istirahət etdi.
Artıq anasının, atasının və qızların səsini eşitmirdi.*

*Yalnız Sarı Irmağın çağlayışını duyurdu
Sübh tezdən Sarı Irmağa vida edib getdi.*

*Axşam Heyi-şan təpələrinə vardi,
Artıq anasının babasının və qızların səslərini eşitmirdi.
Yalnız Yen-şan barbarlarının atlarının kişnəmələri duyulurdu.
Min li qədər piyada olaraq cəbhəyə yüyürdü.*

*Keçid və dağlardan uçar kimi keçdi.
Quzey ruzgarı gurultular gətirir,
Qarlar dəmir əlbəsə üzərində parıldayır,
General və subayların yüzlərcəsi savaşda ölürlər.*

*Əsgərlər on il sonra dönür,
Xaqqanın hüzuruna gəlirlər.
Onlara on iki rütbə verir,
Yüzlərcə və minlərcədən çox hədiyyələr dağıdır.*

*Xaqqan onlardan nə arzu etdiklərini soruşur,
Milan heç bir şey istəmir,*

*Yalnız yaxşı bir at istəyir,
Xaqqan uşağı yurduna döndərir.*

*Ailəsi qızlarının gəldiyini eşidir,
Şəhərin kənarına qarşılamağa çıxırlar,
Bacısı böyük bacısının gəldiyini duyur,
Qapı eşiyində üzünü boyayır.*

*Kiçik qardaşı böyük bacısının gəldiyini duyur,
Biçağını alır, qoyun və donuzlara gedir,
Şərqedəki evimin qapısını açdım,
Qərb tərəfdəki sədrin ağacının üzərinə ötürdüüm.
Savaş əlbəsimi çıxardım,
Əski zamanlardakı əlbəsələrimi geydim.
Pəncərənin kənarında gözəl saçlarını daradı,
Aynanın qarşısında başına bir gül taxdı.*

*Qapıdan çıxdı arkadaşlarını qarşılıdı,
Arkadaşları heyrətdə qaldılar.*

*On iki ili birlikdə keçirmişdilər,
Mulanın qadın olduğunu anlamamışdilar.*

*Erkək dovşanların ayaqları bir-birinə çarpar,
Dişi dovşanların gözləri şaşqın baxar,
Cüt dovşanlar yan-yana gedər,
Mənim kişi və ya qadın olduğum necə fərq edilir... (19, 9-10)*

Qaval türkülərindən yenə iki parça şeiri burada veririk. Birinci şeir çinlilərdə əsir düşmüş bir ailənin çocuğu olan, vətən həsrəti və qəhrəmanlıq duyğusu ilə yaşayan bir uşağın dilindən deyilmişdir. Ikinci şeir kiçik həcmli lirik bir parcadır:

I

*Ata minirəm, işlədəcək qamçım yox
Dönüb bir söyüd budağı qoparıram.
Ayaqlarımı sallayıb otururam, uzun qavalımı çalıram,
Gəlib keçənlər kədərdən ölürlər.*

*İçimdə bir təəssür duyuram,
Atınızın qamçısı olmaq istəyirəm,
Gəlib qolunuza girmək istəyirəm,
Ayaqlarımı uzadıb dizinizin dibində oturmaq istəyirəm.*

*Uzaqlarda Məng-kindəki Sarı İrmağı görürəm,
Söyüdlər kədərdən sallanırlar.
Mən əsir bir ailənin cocuğuyam,
Xanların (Çin hökmdarlarının) türküsünü anlamıram.*

*Qüvvətli bir dəliqanının sürətlə qaçan atlara ehtiyacı var,
Sürətlə qaçan atların qüvvətli bir dəliqanlıya ehtiyacı var.*

*Saralmış çöllərin altına girirəm (ölürəm)
Ancaq o zaman qadın və kişi bir-birindən ayrılır.*

II

*Lunq təpələrindən axan sular
Axaraq qərbə doğru gedir.
Bütiün ömrümcə düşündüm
Boş sahələrdə yel kimi dolaşdım.*

*Qərbə Lunq sahilinə dırmaşıram,
Qıvrımlı yollardan doqquzuncu dəfə dönürəm.
Dağlar yüksək, vadilər dərin,
Xəfif-xəfif ayaqlarım açışır.*

*Əllərimlə zəif budaqları qoparıram,
İncə qumlar üzərində yüyürürəm. (19, 8)*

Yalnız Çin dilində tərcümələri gəlib bizə çatmış bu şeirlərin, həqiqətən, gözəl sənət əsərləri olduğu göz qabağındadır. Bu fakt özlüyündə hələ o zaman türklərdə dolğun bir ədəbiyyat olduğunu aydın şəkildə sübut edir.

VI-VIII əsrlər Göytürk imperatorluğu dövründə zəngin bir ədəbiyyatın varlığını isbata yetirən ən mötəbər dəlillərdən biri də həmin tarixi kəsimdə yaranmış məşhur Orxon-Yenisey abidələridir. Abidələrin sayı irili-xirdalı xeyli çoxdur. Daha mötəbər və əhəmiyyətli olanları həcməcə daha böyük olanlardır ki, eramızın VIII əsrinə aiddir (Məsələn, Kül tigin, Bilgə kağan, Tonyuquq və s.). **Turfandan** təpişən kağız üzərində yazılmış əlyazmalardan da bəzisi (Göytürklər zamanında yazılanlar) Göytürk abidələrinə daxil edilir. Iri həcmli Göytürk abidələrini yazan ziyalılardan, belə demək mümkünsə, sənətkarlardan birinin adı bizə məlumdur. O, **Yolluq Tigindir**.

Doğrudur, Orxon-Yenisey abidələri janr etibarı ilə bədii əsər deyil. Əksəriyyəti bəngüdaşlara həkk olunmuş abidələr məhz bu məqsədlə də qəbirüstü daşlara yazmaq

üçün lazım olan mətnlər kimi tərtib edilmişdir. Xarakterinə görə, əsasən, mərhumun şəxsiyyəti, onun həyat və fəaliyyətinin müəyyən məqamları ilə bağlı xatirələr, kədərli parçalar, ictimai-tarixi xronikalar, salnamələrdir. Mətnlər daha çox publisistik səciyyə daşıyır. Mətnlərin həcmi mərhumun şəxsiyyətinə, həyatda gördüyü əməl və qəhrəmanlıqların ölçüsünə xeyli dərəcədə uyğun gəlir.

Deyildiyi kimi, bu abidələr nə yazılışı məqsədə, nə də ümumi mahiyyətinə görə bədii əsər deyil. Lakin abidələrin ovqatında, ruhunda, hətta dil və üslub xüsusiyyətlərində, bir sözlə, bütöv poetikasında bədii əsər tamı vardır. Bunlar nəinki çox bişmiş, yetkin, məntiqli dilə malik nəsr nümunələridir, eyni zamanda mətnlərin həm bütöv sistemində, həm də ayrı-ayrı parçalarda müəyyən bir ahəngdarlıq, lirik ovqat, poetik siqlət vardır. Bəzi parça və cümlələrdə poetik işartilər güclü şəkildə özünü təzahür etdirir. Dil o qədər səlis, oynaq və çevikdir ki, belə bir dildə həm gözəl nəsr, həm də nəzm əsərlərinin yarana biləcəyi qənaəti hasil olur. Təsadüfi deyildir ki, Orxon-Yenisey abidələrini bəzən «məzar poeziyası» adlandırırlar. Həqiqətən də, bu möhtəşəm abidələr bəşər tarixində məzar ədəbiyyatının, qəbirüstü daşlara həkk olunmuş bədii düşüncənin ən gözəl və orijinal nümunələrindən sayıla bilər.

Orxon-Yenisey abidələrinin ən əhəmiyyətli cəhətlərindən biri də onların Göytürk imperatorluğu dövründə mükəmməl bir ədəbi dilin mövcudluğunun etibarlı faktı rolunu oynamasıdır.

Türk ədəbiyyatının məhz **türk dilində yaranan və günümüzə qədər yaşayan ilk poeziya məhsulları** da Göytürk dövlətinin süqutundan (VIII əsrin ortaları) azacıq sonraya aiddir. Turfandan tapıldığı üçün **Turfan abidələri** və ya **Turfan şeirləri** adlanan bu poeziya nümunələrinin VIII əsrin ikinci yarısında və ya ən gec iX əsrin birinci yarısında, yəni Uyğur dövlətinin yarandığı və çiçəkləndiyi dövrdə ərsəyə gəldiyi güman edilir. Şeirlərin sayı cəmisi yeddiidir. Uyğur hərfliyələ kağız üzərində yazılmışdır. Uyğurlar arasında **mani dininin** yayıldığı dövrlərə aid edilir. Tematika etibarilə ilahilərdən, dini, məhəbbət, ölüm və cənnət mövzulu şeirlərdən ibarətdir. Müəllifləri bəlli deyil. Türkçə ilk mükəmməl şeir nümunələridir. Həm mövzu və ideya, həm də sənətkarlıq baxımından səviyyəli təsir bağışlayırlar. Həmin şeirlərdən biri mani dininə aid aşağıdakı ilahidir. «Taq tenqri» adlanan həmin şeir belədir:

Orijinal mətn:

*Tanq Tenqri kəlti,
Tanq Tenqri özi kəlti,
Tanq Tenqri kəlti,
Tanq Tenqri özi kəlti.*

*Turunqlar kamaq bəqlər, kadaşlar,
Tanq Tenqrit öqəlim!*

*Görüqmə kün Tenqri,
Siz bizni közədinq,
Görünüqmə Ay Tenqri,
Siz bizim kurtqarinq.*

*Tanq Tenqri,
Yıldığ yıparlığ,
Yarukluk, yaşuklüğ
Tanq Tenqri,
Tanq Tenqri. (1, 35)*

Müasir Azərbaycan dilində:

*Dan Tanrı gəldi,
Dan Tanrı özü gəldi,
Dan Tanrı gəldi,
Dan Tanrı özü gəldi.*

Durun, bütün bəylər, qardaşlar,

Dan Tanrını öyək!

Görünməz Gün Tanrı,

Sizə biz güvəndik.

Görünməz Ay Tanrı,

Siz bizi qurtarın.

Dan Tanrı,

Gözəl müşk qoxulu,

Parıltılı, işıqlı,

Dan Tanrı,

Dan Tanrı.

Turfan şeirlərindən «Ölüm» adlı yenə maniliklə bağlı başqa bir nümunə:

Orijinal mətn:

Tüzün, bilqər kişilər, tiriləlim,

Tenqrinin bitiqin biz işidəlim,

Törən iliq Tenqrilərkə tapınalım,

Tört uluq emçəkdə kurtulalım.

Tört iliq Tenqrilərdə taniqmalar,

Tenqri nomin todaqmalar,

Tüneriq yeklərkə tapunuqmalar,

Tümənliq irinçü kılıqmalar.

Tüpüntə olunma ölməki bar,

Tünəriq tamuqa tüşməki bar.

Tümənliq yeklər gəlir tiyür,

Tümanlıq yeklər ayar tiyür. (1, 45)

Müasir Azərbaycan dilində:

Əsil ağıllı adamlar, toplanaq.

Tanrının xitabını eşidək,

Dört xan Tanrıya tapınaq,

Dört böyük əzabdan qurtaraq.

Dört xan Tanrını tanımayanlar,

Tanrı söziünüñ saymayanlar,

Qaranlıqdan şeytanlara tapınanlar,

On minlərcə günah işlədənlər!

Sonunda mütləq ölmək var,

Qaranlıq cəhənnəmə düşmək var,

(Kitab) on minlərcə şeytan gəlir,-deyir

Dumanlı şeytanlar iş görür.

Bu şeirlərin bədii cəhətdən mükəmməl olduğu barədə hökm verərkən biz ona heç də sonrakı əsrlərin və ya bu günü poeziyanın meyarları baxımından yox, məhz ilk yaranış çağının ölçüləri ilə yanaşırıq. Belə olduqda həmin əsərlərin həqiqətən də, zəngin poetik ənənəyə malik münbit bir ədəbi mühitdə yarandığı fikri ortalığa çıxır.

Ümumiyyətlə, VIII-X yüzilliklər ümumtürk ədəbiyyatının inkişafında **uyğur mərhələsi** kimi xarakterizə olunur. Bu, Göytürklərdən sonra uyğurların qüdrətli bir dövlət, bununla yanaşı zəngin bir mədəniyyət və ədəbiyyat yaratdığı dövrdür. XIX əsr və XX əsrin əvvəllərində aparılmış tədqiqatlar nəticəsində uyğurların əsas siyasi və mədəni mərkəzi olan Turfanda uyğur əlifbasıyla və uyğur türkcəsində yazılmış xeyli ədəbiyyat nümunəsi üzə çıxarılmışdır. Tapıldığı məkanın adına uyğun olaraq həmin ədəbiyyata **Turfan ədəbiyyatı** da deyilir. Turfanda tapılmış bədii mətnlərə xeyli miqdarda **lirik şeirlər, buddizm, manilik və az da olsa, xristianlıqla bağlı dini ilahi-lər, didaktik parçalar, dualar, müxtəlif mövzulu hekayələr** və s. daxildir. Nisbətən iri həcmli əsərlərdən «Altun Yarık», «Kalyanamkara ilə Papamkara», «Falnamə» əsərlərini, **Bögü Kağanla bağlı bir ədəbi parçanı** və s. göstərmək olar.

Adını bildiyimiz **ilk türk şairi** də bu dövrdə yaşamışdır. Tarixin bəzi şeirlərini hifz etdiyi həmin şairin adı **Aprınçur Tigindir**. Doğrudur, onun həyatı və şəxsiyyəti haqqında bizə heç nə bəlli deyil. Lakin daşıdığı «tikin» ünvanı onun şahzadə və ya əsilzadə olduğunu göstərir. Manilikdən danışarkən biz Aprınçur Tiginin həmin dinə aid bir mədhiyyə-ilahisini nümunə kimi vermişdik («Bizim tanrıımızın yaxşılığı cövhərdir derlər»). Şairin məhəbbət mövzusunda yazdığı başqa bir şeirindən isə cəmi üç misralıq iki bənd bütöv qalmışdır:

Yaruk tenqrilər yarlukazun

Yavaşım birlə

Yakışışan adrılmalım.

Küçlüğ biriştilər kuc birzün

Gözi karam birlə

Külüşüğin oluralım. (1, 14-17)

Müasir dilimizdə şeir belə səslənir:

Nurlu tanrılar buyursun:

Yumşaq xasiyyətlə

Bir yerdə olub ayrılmayaq.

Güclü mələklər güc versin:

Gözü qaram ilə

Gülə-gülə oturaq.

Turfandan təpişan uyğur mətnləri içərisində tam orijinal və mövzu, məzmun, ideya və sənətkarlıq baxımından, həqiqətən də, kamil hesab oluna bilən xeyli lirik şeir vardır. Nümunə olaraq onlardan ikisinə nəzər salaq.

Orijinal mətn:

I

Aklar bulit örlep kökrep

Alkuka mu kar yaqirur?

*Ak bir saçlığ kari anam
Açyu mu yaşlarn akıdur?*

*Karlar bulit örlep kökrep
Kar mu yaqmur ol yaqirur?
Kara yaşlıq ol anam
Kayquta mu yaşn akıdur?*

*Yazkı bulit yaşlap kökrep
Yaqmurlar mu ol yaqırur?
Yaşı kiçiq olqanlarım
Yaşların mu akıdur?*

*Küzki bulit kökrep örlep
Kör mü yaqmur ol yaqidur?
Könqültaşım iki kiçq
Köz yaşların mu akıdur?*

II

*Adaylarım kaçma kulun
Atam kayda ter mü er ki?*

*Amrak toğmiş ini kelin
Aqam kayda ter mü er ki?*

*Bilde turqan biş on oqlan
Beqim kayda ter mü er ki?
Beşeklikte kızlar kırqın*

Berderler mü könqlin er ki?

Katta turqan kaç ol oqlan

Kayda beqim ter mü er ki?

Kaqusquluq künin közep

Kayqu..... mü er ki? (19, 20-21)

Müasir Azərbaycan dilində:

I

Ağ buludlar kükrəyərək

Hər yana qarmı yağıdırır?

Ağ birçəkli yaşlı anam

Aciyıb yaşmı axıdır?

Qara bulud kükrəyərək

Qarmı, yağmurmu yağıdırır?

Qara yaslı mənim anam

Qayğıda yaşmı axıdır?

Yaz buludu kükrəyərək

Ol yağmurlarmı yağıdırır?

Yaşı kiçik oğlanlarım

Yaşlarınımı axıdır?

Payız buludu kükrəyib

O çox yağmurmu yağıdırır?

Könüldaşım iki kiçik

Göz yaşlarınımı axıdır?

II

*Cocuqlarım, qaçan daylar
Atam hardadırmı ola?
Qayın, qardaş, baldız, gəlin
Ağam hardadırmı ola?*

*Beldə duran beş-on uşaq
Bəyim hardadırmı ola?
Beşiklikdə incik qızlar
Ürəyin əsərmi ola?*

*Yanımda duran uşaqlar
Harda bəyim dermi ola?
Qovuşmaq günüñ gözləyib
Qayğıyla gözlərmi ola?*

Bədii suallar, poetik xitablar üzərində qurulan, niskilli bir təəssüratı ifadə edən, sərrast bədii təsvir və ifadə vasitələrinin işləndiyi bu təsirli lirik parçalarda ideya-məzmun dolğunluğu və sənətkarlıq tutumu göz qabağındadır. Təkcə bu poetik nümunələr türk poeziyasının VIII-X yüzilliklərdəki səviyyəsi və səciyyəsi barədə fikir söylemək üçün yetərli bədii fakt ola bilər. Yəni bu, həm də ümumiyyətlə, qədim türk şeir nümunələrinin bəzilərində diqqəti cəlb edən bir cəhət də özünü göstərir. Bu da hər bəndə aid misraların əvvəlində eyni səsin təkrar olunmasıdır. Belə bədii üsul həm şeirdə alliterasiya yaradır, həm də bir növ misranın əvvəlində qafiyəni əvəz edir.

Turfan abidələri içərisində mövzu və süjeti başqa xalqlardan alınmış nümunələr də vardır. Məsələn, yuxarıda adını çəkdiyimiz «**Altun Yaruk**» və «**Kalyanamara ilə Papamkara**» əsərləri sanskritcədən alınmadır. Birinci əsər sanskrit dilindən çin ədəbiyyatına, oradan da uyğur türkçəsinə keçmişdir. Hər iki əsərin mövzusu buddizmlə bağlıdır. Ikinci əsər, yəni «Kalyanamara ilə Papamkara» uyğur dilində «**Edgü oklu ilə**

İysiz oklu» («Yaxşı ağıllı və Pis ağıllı») və ya «İki qardaş hekayəsi» adlanır. Birinci əsər janrca dastan, ikincisi isə heka-yədir.

Buddizm dininə aid mötəbər bədii qaynaq olan «Altun Yarık» əsərinin müəllifinin **Sinçku Sile Tutunq** adlı bir şəxs olduğu da bizə bəlliidir. «Altun Yarık» - «Qızıl işıq» deməkdir. Otuz bir bölmədən ibarət əsərə müəllifin özünün də əlavələri olmuşdur. Quruluşca dastanı xatırladan, yəni nəsrlə nəzmin növbələşməsi şəklində olan əsər dini, fəlsəfi və əxlaqi-didaktik hekayələr şəklində qurulmuşdur.

Yuxarıda adını çəkdiyimiz hər iki əsər uyğur türklərinin başqa xalqlarla ədəbi-mədəni əlaqələrdə olduğunu aydın göstərir.

Daha orijinal səciyyəli başqa bir abidədən – **Bögü Kağanın toyunlarla** danışmasının anladan əsərdən isə, çox təəssüf ki, yalnız bir parça qalmışdır. Əsərdə maniliyin ruhu duyulur. Burada Bögü Kağanın din yolundan uzaqlaşaraq günah işlədiyi, Tanrı yolundan çıxdığı, lakin sonradan qorxu və peşmançılıq hissi keçirdiyi təsvir olunur. Əsərin VIII-IX əsrlərdə yarandığı təxmin edilir.

Nisbətən iri həcmli mənzum «**Falnamə**» də uyğur dövrünün diqqətəlayiq bədii nümunələrindən və bu ədəbiyyatın zənginliyini təsdiq edən dəlillərdən sayıla bilər.

Təbii ki, bizim məqsədimiz əski türk ədəbiyyatının uyğur mərhələsini hərtərəfli mənada şərh etmək yox, onun tarixin ömür verdiyi bəzi örnəkləri əsasında varlığını və təkamül mənzərəsini ümumi şəkildə nəzərə çatdırmaq idi. Verilən və adı çəkilən nümunələr, həmçinin faktlara isnadla söylənən yiğcam şərh bu dövrdə ədəbi həyatın bütöv bir sistem təşkil etdiyini, turkdilli bədii ədəbiyyatın artıq həmin çağda yetkin bir ömür yaşadığını göstərir.

XI-XII əsrlərdə turkdilli ədəbiyyatın işığı daha da gurlaşır. Onun böyük ədəbi simaları yetişir, dövrün ədəbi dili olan Xaqaniyyə ləhcəsində yeni möhtəşəm nümunələri yaranır. Həmin dövrdə ərsəyə gələn turkdilli bədii ədəbiyyatın meydana çıxdığı məkan, ictimai-siyasi və ədəbi-mədəni mühit qüdrətli **Qaraxanlılar** dövlətinin coğrafi və inzibati ərazisi hüdudlarında idi. Başqa sözlə bu türk dövlətinin himayəsində yaranmışdı. Qaraxanlılarla demək olar ki, eyni çağda yaşamış başqa qüdrətli bir türk dövlətinin – Qəznəlilər dövlətinin himayə etdiyi ədəbi-mədəni və coğrafi mühitdə yaranmış turkdilli ədəbiyyat nümunəsinə isə çox təəssüf ki, hələ ki rast gəlinmir.

XI-XII əsrlər türkdilli ədəbiyyatı **Yusif Xas Hacib Balasaqunlunun, Əhməd Yəsəvinin** və **Ədib Əhməd Yüqnəkinin** yaradıcılıqları ilə, həmçinin Mahmud Kaşgarinin «**Divani-lüğət-üt türk**» əsərində sayı heç də az olmayan örnəklərlə təmsil olunur. Y.Balasaqunlunun «Qutadqu bilik» (1069-1070), Ə.Yəsəvinin «Divani-hikmət», Ə.Yüqnəkinin «Atəbət-ül-həqaiq» əsərləri gəlib bizə çatmışdır. Adı çəkilən əsərlərin hamısı təkcə türkdilli ədəbiyyatın deyil, ümumiyyətlə, Yaxın və Orta Şərq bədii fikrinin ən dəyərli və klassik nümunələrindən sayılır. İstər məzmun-mündəriçə xüsusiyyətlərinə, isətrsə də ideya-bədii keyfiyyətinə və sənətkarlıq manerasına görə bu əsərlərin klassik Şərq poeziyasında xüsusi çəkisi və yeri vardır.

Əruz vəzninin mütəqarib bəhrində məsnəvi formasında yazılmış, həcməcə daha böyük olan (6645 beyt) «Qutadqu bilik» poema janrındadır. Dərin həyatı müşahidə, nəzəri bilik və yüksək istedadla yazılmış bu poema əslində qiymətli həyat, hikmət, ağıl, həqiqət, ədalət, idrak və fəlsəfə kitabıdır.

Həm heca, həm də əruz vəznində şeirlərdən ibarət olan Ə.Yəsəvinin «Divani-hikmət»i Allaha sevgi, peyğəmbərə məhəbbət, ilahi eşq, dünyəvi duyğular aşlayan, həyatın əxlaq və yaşayış qaydalarını başa salan hikmət və nəsihətlərdən, dəyərli lirik nümunələrdən təşkil olunmuş mükəmməl poeziya toplusudur.

Həcməcə yiğcam olsa da, Ə.Yüqnəkinin «Atəbət-ül Həqayıq» (484 misra) əsəri də ustalıqla inşa edilmiş əxlaq, nəsihət, hikmət və didaktika kitabıdır.

M.Kaşgarinin «Divani-lüğət-üt türk» əsərində alimin müxtəlif şifahi və yazılı mənbələrdən zərrə-zərrə əldə etdiyi çoxsaylı nümunələr toplanmışdır. Bu nümunələr türkdilli ədəbiyyatın o zamankı mənzərəsini təsəvvür etmək üçün əvəzsiz örnəklərdir.

XI-XII əsrlər ümumtürk ədəbiyyatı nümunələrinin ən uğurlu cəhəti burasındadır ki, bədii fikrin ləyaqətli təmsilçisi kimi bu əsərlərdə məzmun dolğunluğu ilə forma gözəlliyi, ideya aktuallığı ilə bədii libasın cazibədarlığı bir-birini tamamlayır. Bu isə o deməkdir ki, hələ əski çağlarda türk bədii təfəkkürü məhz türk dilində də dünya ədəbiyyatına özünün layiqli töhfələrini vermişdir.

Ümumi təsəvvür və təəssürat üçün adını çəkdiyimiz örnəklərdən bəzi nümunələri burada veririk:

«Divani-lügət-üt türk»dən:

Orijinal mətn:

*Ögrəyüki mundağ ok
Munda adın tildək ok,
Atsa ajun oqrab ok,
Tağlar başı gərtilür.*

*Ərən alrı akiştilar,
Kinqır közin bakiştilar.
Kamuğ tolmin tokıştilar
Kılıc kınqa küçin siğdı.*

*Öpkəm kəlib oqradım
Aslanlayu kökrədim,
Alplar başın toğradım,
Emdi meni kim tutar.

Nelük anqar bulaştı
Kuçşın takı kavuştı
Tüzünlikin kayıştı
Alktı meninq yayımı.(19, 25-32)*

Müasir Azərbaycan dilində:

*Böylə dünya işi çox,
Bundan ayrı çarə yox.
Atsa zaman deyən ox
Dağlar başı kərtilir.*

*İgidlər ər okuşdular,
Qızğın gözlə baxışdilar.*

*Hami silahlar toqquşdular,
Qılınç qına güclə sığdı.*

*Hırsım gəlib uğradım,
Aslan kimi kükrədim,
Alplar başın doğradım,
Indi məni kim tutar.*

*Hardan ona rastlaştım,
Qucaqlaşış qovuşdum,
Doğruluqla qaynaşdım,
Məhv etdi bir yayımı.*

Ə.Yüqnəkinin «Atəbət-ül Həqayıq»indən cömərdliyin mədhi və paxillığın tənqidi ilə bağlı bir parça:

Orijinal mətn:

*Aya dost biliglig (y) izin izləgil
Kalı sözləsənq söz bilip sözləgil.
Axı ərni öggil ögər ersə sən,
Baxılğa katığ ya okun kezləgil.*

*Kamuğ til axı ər sanasın ayur
Axılık kamuğ ayb kirini yuyur
Axı bol sanqa söz söküñç kəlməsin
Sökünç kəlgü yoluñ axılık tiyur.*

*Əgilməz könqülni axı ər əgər
Təgilməz muradğa axı ər təgər
Baxillikni kanı ögər til kayu*

Axılıknı am xas tözü xalk ögər.

*Axi ər biligni yetə bildi kör
Anın sattı malın səna aldı kör,
Tirildi ulamsız ulamı bolup
Ajunda at edgü kodup bardı kör (12 , 40) .*

Müasir Azərbaycan dilində:

*Ey dost, elm adamının yolunu izlə
Əgər söz söyləsən bunu bilərək söylə.
Tərifləsən comərd adamı tərif et,
Paxılı qüvvətli yay və ox ilə nişan al.*

*Bütün dillər comərd adaman tərifini söylər
Comərdlik bütün ayıbların çirkini yuyar
Comərd ol sənə söz, söyüş kəlməsin
Söyüş gələ bilən yolu comərdlik kəsər.*

*Əyilməz könülü comərd adam əyər
Əl çatmaz murada comərd adam yetişər
Paxillığı tərif edən dil hani
Comərdliyi avam, xas bütün xalq öyər.*

*Comərd adam elmə yetişə bildi bax
Malını onunla satdı və dua-səna qazandı,
Ehtiyacı olanların köməyi olaraq yaşadı
Bax ki, dünyada yaxşı ad qoyub getdi.*

Ə.Yəsəvidən:

Orijinal mətn:

I

*Işkinq kıldı şeyda mini, cümle alem bildi mini,
Kayqum sinsin tüni küni, minqe sin ok kirek sin.*

*Közüm açdim sini kördüm kül könqülni sinqe birdem,
Uruqlarım terkin kıldım minqe sin ok kirek sin.*

*Sözlesem min tilmde sin, közlesem min közümde sin,
Könqlümde hem canımda sin, minqe sin ok kirek sin.*

*Alimlerde kitap kirek, süfilerqe mescid kirek,
Mecnunlarqa Leyla kirek, minqe sin ok kirek sin.*

*Hace Ahmeddi minin atım, tüni küni yamar otım,
Iki cihanda ümidim, minqe sin ok kirek sin.*

II

*Ol kaadirim kudret bilen nazar kıldı,
Hürrem bolıp yir astıqa kirdim mina.
Qarib benden bu dünyadın qüzer kıldı,
Mahrem bolıp yir astıqa kirdim mina.*

*Zakir bolın şakir bolıp haknı taptım,
Şeyda bolıp rüsva bolıp candın ötdim,
Andın sonra vahbet meydin katre tattım,
Hemdem bolıp yir astıqa kirdim mina.*

*Altmış üçka yaşım yetti bir günde yok,
Va diriqa! Haknı tampay könqlüm sinuk.*

*Yir üstiude «Sultan men» tip baldım uluq,
Pür-qam bolıp yir astıqa kirdim mina.*

*Başım tofrak, cismim tofrak, özüm tofrak,
Göydım yandım bolalmadım hergiz apak.
Hak vaslıqa yetər-men tip ruhum müştak,
Zemzem bolıp yir astıqa kirdim mina.*

*Piri muqan çürasından katre tattım,
Hü-hü tiyu yaşım bilen tünler kattım,
Bi-hamdillah hak vaslıqa ahır yettim,
Şebnem bolıp yir astıqa kirdim mina.*

*Kimni körsem hizmet kılıp kuli boldım,
Tofrak sıfat yol üstide yolu boldım,
Aşıklarını köyün oçken küli boldım,
Merhem bolıp yir astıqa kirdim mina. (21, 30-31)*

Müasir Azərbaycan dilində:

I

*Eşqin qıldı şeyda məni, cümlə aləm bildi məni,
Qayğım sənsən gecə-gündüz, mənə sən gərəksən, sən!*

*Gözüm açdim səni gördüm, həm könlümü sənə verdim,
Tayfa-tabını tərk etdim, mənə sən gərəksən, sən!*

*Söyləsəm mən dilimdəsən, gözləsəm mən gözümdəsən,
Könlümdə, həm canimdəsan, mənə sən gərəksən, sən!*

*Alimlərə kitab gərək, sufılərə məscid gərək!
Məcnunlara Leyla gərək, mənə sən gərəksən, sən!*

*Xacə Əhməddir mənim adım, gecə, gündüz yanar odum,
Iki cahanda ümidim, mənə sən gərəksən, sən!*

II

*Qadir Allah, neməti-çeşmələrdən içərəm,
Sevinib məst olub, varlığımdan keçərəm.
Tanrıya qərib qulam, bu fanidən köçərəm.
Daim sadıqəm ona, məzarda olsam belə.*

*Həm zakir, həm şakirəm, haqqa çatdim nəhayət,
Bir divanətək bəzən rüsva oldum da, əvət,
Sonda birlək adlanan meydən daddim xəlvət,
Əhdə vəfadaram yer altda qalsam belə.*

*Yaşım altmış üçdür, sanki yaşadım bir gün,
Eyvah, haqqa yetmədən saralırdım büsbütün.
Xəyalən özümü sandım sultandan üstün,
Qəm piyaləsitək yer altında dolsam belə.*

*Əzəl başdan yaranmış, torpaqdan bu cism-canım,
Yandıqca qaraldım, başqa rəngə yox imkanım.
Tanrı vəslinə yetməkdir – amalım, gümanım.
Kəbədə Zəmzəm suyuyam, yer altında axsam belə.*

*Ustad Pirimin kəlamin eşq şərabi sandım,
Şəbi hicranda yaş tökməkdən yandım, usandım.
Həmd olsun Rəbbiyə, nəhayət, haqqa calandım.*

Şəbnəm tək yer altından səmana baxsam belə.

Insana məhəbbətlə xidmət etdim, qul oldum.

Şərəf sandım bunu mən, torpaq üstə yol oldum.

Qoşulub aşıqlarə, yandım mən də kül oldum.

Məhrəmlik peşəm olmuş, dardan asılsam belə.

Mahmud Kaşqarinin «Divani-lügət-üt türk»ündə **Çuçu** adlı bir türk şairinin də adı çəkilir. Lakin, çox təəssüf ki, onun yaşadığı dövr, şəxsiyyəti haqqında məlumat və əsərlərindən heç bir nümunə verilmir. Güman etmək olar ki, Çuçu daha çox xalq ədəbiyyatı tərzində yazan bir şairmiş. Şəxsiyyəti və əsərləri bəlli olmasa da, biz onu qədim türk ədəbiyyatının nümayəndələrindən hesab edə bilərik.

S.D.Ross tərəfindən çap edilən «Tarixi-Fəxrəddin Mübarəkşah» əsərində XII əsrin sonlarına aid türkcə belə bir rübai də verilmişdir:

Vədə berüsən nəv üçün kelmessen,

Söz yalğanını menin bilə koymassen,

Yüzün künü saç tün kara körmessen

İşkında kararsız ay əcəb bilmessen. (8, 201)

Beləliklə, biz türk ədəbiyyatının XIII əsrə qədərki mənzərəsini yığcam şəkildə, ən ümumi və tipik cizgiləri və faktları ilə xülasə etdik. Tarixin bu günə qədər yaşatdığı nişanələr qədim çağda yaranan türk ədəbiyyatı nümunələrinin müqabilində nə qədər az olsa da, bu ədəbiyyatın çox sayılı bədii örnəkləri itib-batsa da, bir çox nümayəndələrinin adı tarixdən silinsə də, gəlib çatan faktların özü və mənbələrdə ona olan işarələr bu ədəbiyyatın minillik bir tarixə, zəngin bir ənənəyə, özünəməxsus məzmun və forma xüsusiyyətlərinə malik olduğunu göstərir. Deməli, ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü üçün elə ümumtürk gerçekliyinin özündə və türk dilində də bir örnək kimi zəngin ədəbi məktəb, münbit mühit, əlverişli ənənə və bol nümunə var idi. Bir sözlə, XIII əsrə (bəlkə də daha əvvəl!) ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü üçün lazım olan hər şey mövcud idi: hazır ədəbi dil, hazır ədəbi ənənə, hazır ədəbi mühit, hazır mədəni inkişaf səviyyəsi və s.

Nəhayət, gəlirkik XIII yüzilə. XIII əsr təkcə ana dilli Azərbaycan ədəbiyyatının deyil, həm də ana dilli türk ədəbiyyatının (müasir anlamda, yəni ana dilli **Türkiyə ədəbiyyatı** mənasında) təşəkkül tapdığı dövrdür. Bu ədəbi-tarixi hadisəni bir vəhdət halında nəzərə çatdırmaq ona görə lazımdır ki, onlar hər ikisi biri-biri ilə sıx şəkildə bağlı və paralel yaranan ədəbi-tarixi hadisələrdir. Çünkü hər iki ana dilli ədəbiyyat ümumtürk dilinin oğuz ləhcəsində meydana gəlmışdır. Fərq yalnız onlardan birinin **şərqi oğuz ləhcəsində**, digərinin isə **qərbi oğuz ləhcəsində** yaranmasındadır.

Məlum olduğu kimi, türk dilləri ailəsinin mühüm bir qolunu təşkil edən oğuz türkcəsi iki böyük budağa – şərq və qərb budağına ayrılır. Şərq budağına müasir anlayışla **Azərbaycan türkcəsi** və ya **azəri ləhcəsi**, qərb budağına isə **Türkiyə türkcəsi** və ya **Anadolu ləhcəsi** də deyilir.

Bu iki ləhcənin geniş mənada bir-birindən ayrılması XI əsrin ortalarından, daha doğrusu, Orta Asiyada məskunlaşmış və xeyli hissəsi XI əsrin 20-30-cu illərində Xorasan vilayətinə gəlmiş Səlcuq oğuzlarının qərbə doğru yürüş edib böyük imperiya yaratdığı dövrdən başlaya bilərdi. Biz əvvəlcə əski çağlarda Azərbaycan ərazisində türk mənşəli etnosların yaşamasından danışarkən mənbələrdə «onoğur» və ya «oğundur» adlandırılan oğuz kütlələrinin müəyyən hissəsinin hələ eramızın ilk əsrlərində Azərbaycan ərazisində mövcudluğu barədə məlumat vermişdik. Lakin qeyd etmək yerinə düşər ki, oğuzların əsas hissəsi XI əsrin 20-30-cu illərinə qədər Orta Asiyada məskun idilər. Həmin illərdə onların xeyli hissəsi, xüsusilə Səlcuq oğuzları Xorasan vilayətinə köç etdilər. 1038-ci ildə Toğrul bəyin (1038-1063, hakimiyyət dövrü) başçılığı ilə Nişapuru alıb Səlcuqilər dövlətini yaradılar. 1040-cı ildə Qəznəliləri məğlub edib bu dövlətin ərazilərinə sahib oldular. Eyni zamanda XI əsrin 30-cu illərinin sonundan onların qərbə doğru yürüşü başlandı. Bir neçə onillik ərzində səlcuqilər çox geniş əraziyə malik qüdrətli bir imperiya yaradılar. Bu dövlətin sərhədləri Orta Asiya və Zaqafqaziyanın da əsas hissələri daxil olmaqla Türküstandan Aralıq dənizinə və Orta Anadoluya, şimalda isə Zaqafqaziyadan tutmuş Fars görfəzinə qədər uzanırdı.

Səlcuqilər özləri ilə bərabər başqa oğuz kütlələrinin də şərqdən qərbə doğru axınıni təmin etdilər. Oğuz tayfalarının böyük kütləsi Orta Asiya və Xorasandan köç edərək Səlcuqilər dövləti ərazisində, xüsusilə də Azərbaycan və Anadoluda yerləşdi-

lər. Onların dili yerli türk etnoslarının dili ilə birincinin dil xüsusiyyətlərinin daha çox üstünlüyü və təsiri saxlanılmaqla qaynayıb qarışdı. Təbii ki, geniş bir ərazidə məskunlaşma və bunun nəticəsində daha uzaq məsafədə yaşayan küləklər arasında ünsiyət və əlaqələrin zəifləməsi, həmçinin yerli dillə üzləşmə və bunun gəlmə dilə mümkün təsiri və s. səbəblər nəticəsində oğuz türkcəsi iki böyük ləhcəyə, əvvəlcə de-diyimiz kimi şərq və qərb ləhcələrinə ayrılmaga başladı. Bu təbii bir proses idi. Həm də həmin proses ədəbi dildə də özünü təzahür etdirirdi. Lakin XIII əsr üçün (hətta XIV-XV əsrlər üçün də) bu ədəbi dil fərqi o qədər cüzi idi ki, adı oxucu onu o qədər də asanlıqla hiss etmir. Məsələn, Azərbaycan oxucusu Həsənoğlunu, yaxud «Dastani-Əhməd Hərami»ni nə qədər başa düşürsə, XIII əsrədə yaşamış Cəlaləddin Ruminin, Sultan Vələdin, Əhməd Fəqihin, Şəyyad Həmzənin türkcə şeirlərini də bir o qədər anlayır. Yaxud əksinə türk oxucusu həmin türk şairlərini anladığı qədər də Həsənoğlunu və «Dastani-Əhməd Hərami»ni başa düşür. Hətta bu dövrün görkəmli türk şairi Yunis Əmrənin poeziya dili Azərbaycan oxucusu üçün Həsənoğlunun şeirlərindən «Dastani-Əhməd Hərami»nin dilindən daha sadə və anlaşıqlıdır. Bu, Yunis Əmrənin xalq dili və şeiri üslubunda yazması, ərəb-fars sözləri və tərkiblərindən daha az istifadə etməsi ilə əlaqədardır. Məsələn, Yunis Əmrənin aşağıdakı şeirinin dilinə nəzər yetirək:

*Taştın yenə dəli könül
Sular kibi çağlarmısın?
Aktın yenə kanlı yaşam
Yollarımı bağlarmısın?*

*Nedim əlim erməz yara
Bulunmaz dərdimə çarə,
Öldüm ilimdən avarə
Bəni bunda əglərmisin?*

*Yavu kıldım bən yoldası
Unulmaz bağrimonın başı,
Gözlərimin qanlı yaşı*

Irmağ olub çağlarmışın?

*Bən toprak oldum yoluna
Sən aşuru gözədirsin,
Şu karşımı kökiüs gərən
Taş bağırlı dağlarmışın?*

*Harami kibi yoluma
Arkuru inən karlı dağ
Bən yarımdan ayrı düştüm
Sən yolumu bağlarmışın?*

*Karlı dağların başında
Salkım-salkım olan bulut,
Saçın çözüb bənim için
Yaşın-yaşın ağlarmışın?*

*Əsrədi Yunusun canı
Yoldayam illərim kani?
Yunus düştə gördü səni
Sayrumusun, sağlarmışın? (2, 184)*

Orijinal mətnini verdiyimiz bu nümunə Yunis Əmrənin dili nisbətən ağır şeirlərin-dən hesab oluna bilər. Lakin nəinki XIII yüz il, hətta müasir Azərbaycan oxucusu üçün də burada anlaşılmayan çox az şey vardır. Əslində Yunis Əmrəni müasir türk oxucusu da elə bu qədər başa düşür.

Ümumiyyətlə, XIII-XV əsrlərdə şərqi və qərbi oğuz ləhcələri üçün şaxələnmə və fərqlənmə əlamətləri əhəmiyyətli dərəcədə nəzərə çarpmır və bu yalnız XVI əsrdən sonra bir qədər aydın şəkildə sezilir. Türk alımları də deyilən fikri təsdiq edirlər. Onlarlaın da qənaətinə görə «o zamanın Azərbaycan ədəbi dili ilə Anatolu ədəbi dili arasında heç bir fərq yoqdu» (15, 148-151). Eyni fikri M.Köprülüzadə də qəbul edir:

«Əsasən səlcuqi-osmanlı ləhcəsinin əski və ibtidai şəklilə Azərbaycan ləhcəsi arasında həmin heç bir fərq yoqdu» (16, 6). Mövlana Cəlaləddin Rumidən, Sultan Vələddən, Əhməd Fəqihdən və Şəyyad Həmzədən aşağıda məqsədli olaraq verdiyimiz nümunələr də ana dilli ədəbiyyatın təşəkkül dövründə azəri ədəbi ləhcəsi ilə Anadolu ədəbi ləhcəsinin bir-birinə nə qədər yaxın olduğunu göstərir. Həm də burada ümdə bir cəhəti də nəzərə almaq lazımlı gəlir. Belə ki, ana dilli Azərbaycan ədəbiyyatı ilə ana dilli türk ədəbiyyatının təşəkkül və ilkin inkişaf dövrünü şərtləndirən amillər, demək olar ki, üst-üstə düşür. Hər iki ləhcədə ədəbi məhsulların yaranması, bədii sözün rəvacı eyni proses, səbəb və tarixi dövrlə bağlıdır.

İndi də XIII əsrin adını çəkdiyimiz türk şairlərinin ana dilində yazmış olduğu poeziya nümunələrindən bəzi örnəklərin orijinalına nəzər salaq və bunların dil baxımından ana dilli ədəbiyyatımızın təşəkkül və ilkin inkişaf dövründəki əsərlərə nə qədər uyğun gəldiyinə diqqət yetirək:

Cəlaləddin Rumidən (1207-1273) türkcə iki tuyuğ:

I

*Əgər keydür karındaş yoxsa yavuz,
Uzun yolda sana budur kılavuz
Əgər Tatsən və gər Rumsən və gər Türk,
Zəbani bizəbananra biyamuz. (8, 165)*

II

*Kiçkinən oğlan sən bizgə gəlgil,
Yol bulamazsan dağdan gəlgil

Ol çıçəgi kim yazıda buldun
Kimsəyə vermə hasmina vergil. (2, 153)*

Mövlana Cəlaləddin Ruminin böyük oğlu, XIII əsrin tanınmış Anadolu şairi Sultan Vələddən (1226-1312):

I

*Kara kaşlar kara gözler canım aldı, canım aldı;
Müslümanlar, nedir bu kim, bana geldi, bana geldi?*

*Müslümanlar, aşık oldum, süçü içtim, deli oldum,
Dükeli çağırın götriü: «Deva kıldı, deva kıldı!»*

*Onun kim canı nurluydu, Isa gibi göğe ağıdı;
Karanlık canlı, yer üzre eşek gibi geri kaldı.*

*Seni buldum, sana geldim, gözüm açtım yüzün gördüm;
İsim verdi deli oldum, beni aşkin sana saldı.*

*Seni gördüm geçer idin, canım yolun açar idin
Aşıkları seçer idin, kalani yıldırıım çaldi.*

*Veled geldi size oydur, ne istersiz sizinledir,
Kim usluysa beni bildi, deniz oldu güher buldu.*

II

*Kendöziünü unut, anı bilgil,
Kendöziünü yavu kıl, anı bilgi!*

*Ne balıklar var ol deniz içre
Ger sana Tanrı ol sudan içire.*

*Deniz içre balıkları göresin
Ol balıklar ile bile durasın.*

*Ölmeği ol denizde görmiyesin
Göresin ne ki varsa sormiyasın.*

*Anda elsiz ayaksız içmektir,
Ol çemende kanatsız uçmaktır.*

*Yemiş ü yaprak anda söylerler
İrlayuban budakta oynarlar.*

*«Zikr»den doğdu andaki kuşlar
Dükeli anda yaylayup kızlar. (2, 155)*

Əhməd Fəqihdən:

*Bilir misin niçin geldin cihana
Seni kulluk için yarattı Sultan.*

*Bu dünya lezzetine mağrur olma
Bu nefsi beslemegil hemçü hayvan.*

*Kara yayı ecel okların atar,
Sana dahi dokuniser ol okdan.*

*Kiyamet kopucağız, bil hakikat,
Kelebek gibi dağıla bu insan.*

*Bizi korktuğumuzdan kurtar ey Hak!
Bize ayruk tapitma anda hicran.(2, 187)*

Şəyyad Həmzədən bir ilahi:

*Ecel tutmuş elinde bir ulu cam
Ki ol camın içi dolu serencam.*

*Kime ayağ sunar, kime içirmiș
Kimi esrük yatar toprakta müdam.*

*Ki bir-bir içer ol saki elinden
Bay u yoksul, ulu kişi, has u am.*

*Zehi şeirbet ki bir kez ondan içen,
Ne subh olduğunu bilir ne akşam.*

*Ne şeirbettir ki hiç rengi bilinmez,
Kızıl mı ak mıdır, ya puhte, ya ham?*

*Ne arslanları yatırmış bu saki
Ne ejderhalar olmuştur ana ram. (2, 187)*

Beləliklə, ana dilli Azərbaycan ədəbiyyatı ilə ana dilli türk ədəbiyyatı haçalanmış vahid bir dilin və vahid bir etnik birliyin bədii təfəkkür məhsulu kimi eyni mənbədən, eyni səbəblərlə bağlı, eyni tarixi gerçəklilikdə təşəkkül tapmış, onların ilkin inkişaf dövrünün xüsusiyətləri də elə ciddi fərqlə müşayiət olunmamışdır. Daha doğrusu, müqayisə və paralellər göstərir ki, XIII-XIV əsrlərdə milli dildə yaradılmış həm Azərbaycan, həm də türk ədəbiyyatı eyni bir ədəbi-bədii sistemin iki qolu təsirini bağışlayır, həm də bu iki xırda qol ləhcə fərqindən başqa elə bir fərdi cəhətləri ilə fərqlənmir.

Bir neçə kəlmə də «**azəri ləhçəsi**» anlayışı barədə. Bu ifadə hal-hazırda «Azərbaycan türkcəsi» ifadəsinin paraleli kimi tez-tez işlənir və təbii ki, ana dilli klassik ədəbiyyatımızın dilinə də şamil edilir. Qeyd etmək yerinə düşər ki, XIV-XV əsrlərə qədərki tarixi mənbələrdə **Azərilər** Azərbaycan ərazisində yaşayan İran dilli və İran mənşəli tayfalar kimi göstərilir. XVI əsrənən sonrakı mənbələrdə isə biz onların adına rast gəlmirik. Görünür, bu İran dilli etnos türk mənşəli yerli əhali içərisində əriyib as-

similyasiya olunmuşdur. XIX əsrden başlayaraq əvvəl Avropada sonra isə, ümumiyətlə, daha geniş miqyasda, o cümlədən bəzdə «azəri ləhcəsi» Azərbaycan türkcəsi mənasında işlənməyə başlamışdır.

Şərqi oğuz ləhcəsinin işlənmə dərəcəsinə gəldikdə bu ərazi yalnız Azərbaycanı (şimal və cənub) əhatə etmir. Onun əhatə etdiyi coğrafi məkan daha genişdir. Daha doğrusu, bu ləhcə bütün Cənubi Qafqazda, İranda, Iraqda, Suriyada və Şərqi Anadoluda yaşayan türklərin dilini özündə ehtiva edir. İstər türk və Azərbaycan filoloqları, istərsə də başqa-başqa türkoloqlar bu barədə kifayət qədər yetərli və təsdiqedici tədqiqatlar aparmış, fikirlər söyləmişlər. Bir sözlə, bu, elmi ədəbiyyatda öz həllini tapmış və yekdilliklə qəbul edilmiş bir məsələdir.

Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkül və ilkin inkişaf dövründən Şərqi Anadolunun azəri ləhcəsinin təsir dairəsinə daxil olması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünkü bu dövr ana dilli ədəbiyyatımızın xeyli sayda nümunələri və nümayəndələri məhz həmin ərazi ilə bağlıdır. Başqa sözlə, Şərqi Anadolu XIII-XIV əsrlər ana dilli ədəbiyyatımızın məhsuldar bir regionu olmuşdur. «Dastani-Əhməd-Hərami»nin bu ərazidə yarandığı güman edilir. Yusif Məddah, Ərzurumlu Mustafa Zərir, Suli Fəqih kimi sənətkarlar bu coğrafi məkanın ədəbi təmsilçiləridir. Hətta Orta Anadoluda yaşayıb yaranan Qazi Bürhanəddin də şərqi oğuz türkcəsində yazan sənətkar, yəni Azərbaycan ədəbiyyatının nümayəndəsi hesab olunur.

Dediyimiz kimi, Şərqi Anadolunun Azərbaycan türkcəsinin təsir dairəsinə daxil olması barədə elmi ədəbiyyatda görülən işlər kafi və inandırıcıdır. Təfsilata yol verməyə ehtiyac olmadığından bəzi görkəmli alımların elmi qənaətlərini nəzərə çatdırmaqla kifayətlənirik. Azərbaycan dilçisi Ə.Dəmirçizadə yazır: «Azərbaycan ədəbi dili XIII əsrin sonlarında və XIV əsrənə Şərqi Anadoluda yetişən bir çox şairlərin şeir dili kimi işlənilmiş və bu dildə yazılın şeirlər osmanlı türk yazılı ədəbi dili üçün, demək olar ki, ilkin örnek olmuşdur» (24, 88-89). Türk alimi M.Ergin Azərbaycan türkcəsinin yayıldığı coğrafi ərazidən danışarkən qeyd edir ki: «Azəri sahəsi dil coğrafiyası baxımından Doğu Anadolu, Güney Qafqasya və Qafqaz Azərbaycanı, İran Azərbaycanı, Kərkük və Iraq-Suriya türkləri bölgələrini içində alır» (25, VII-VIII) M.F.Köpürlünün fikirləri də M.Erginin qənaətlərindən bir o qədər fərqlənmir: «Bu

gün Azəri ləhcəsinin hökmran olduğu sahələr şudur: əvvəla cənubi Qafqasiya (yəni əsgİ Aran) türklərinin məskun olduqları Qafqas Azərbaycanı ilə İran Azərbaycanı ki, Azəri türkləri burada pək mühüm bir kəsafətə malikdirlər; saniyən dağınıq bir halda Həmədan həvalisi, Farsistan, Xorasan və Tehran vilayətləri, Iraq və Şərqi Anadolu əhalisinin mühüm bir qismi üçün Azəri ləhcəsi bu gün sadəcə təkəllüm lisani mahiyətində qalmış, osmanlı hakimiyyəti-siyasiyyəsi altında yaşadıqları cəhətlə mərkəziyyət təsirilə İstanbulun mənəvi və lisani nüfuzu ədəbi lisan üzərində hökmran olmuşdur» (16, 12).

N.S.Banarlı da Şərqi Anadolu türkcəsini azəri ləhcəsi hesab edir: «Azeri lehcesi her şeyden önce bir Oğuz türkcesi, bir Şarkı Anadolu lehcesidir» (8,110).

XIII əsrдə İran, Azərbaycan və Anadoluda türk dilinin ictimai-siyasi və ədəbi-mədəni mühitdə xeyli dərəcədə fəallaşmasına təsir göstərən amillərdən biri də monqolların gəlişi və böyük monqol dövlətinin – Elxanilər dövlətinin (1256-1357) yaranması idi.

Məlum olduğu kimi XIII yüzilliyin 20-30-cu illərindən etibarən monqolların qərbə davamlı yürüşü başlandı. Onların bu yürüşləri tam qələbə ilə nəticələndi. 1256-cı ildə monqol Hülakü xan qüdrətli Bağdad xilafətinin – Abbasilər dövlətinin varlığına son qoydu və onun ərazilərinə sahib oldu. Beləliklə, İran, Azərbaycan və Anadolunun böyük bir hissəsi də daxil olmaqla böyük monqol imperiyası yarandı. Bu tarixi hadisənin doğurduğu mənfi nəticələrin üzərində dayanmadan bir məsələyə diqqəti cəlb edək. Monqolların gəlişi ilə yeni türk kütlələri də Şərqdən Qərbə doğru axın etdilər. Tarixən türklərlə qaynayıb qarışmış, onlarla qonşuluqda yaşamış, türk dilini xeyli dərəcədə mənimseyən monqollar üçün fars və ərəb dilləri daha uzaq bir dil idi. Onlar həmin dilləri dərhal və asanlıqla mənimsemədilər. Onların ordusunun və saray adamlarının, yuxarı elitanın mühüm bir hissəsini türklər təşkil edirdi. Türk dili aparıcı mövqeyə malik dillərdən idi. M.Kaşgari-nin «Divani-lüğət-üt türk»ündə oxuyuruq: «Çin ve Maçın halqının ayrıca dilleri vardır. Bununla beraber şəhirliler Türkceyi iyi bilirler. Mektuplarını bize Türk yazılı ile yazarlar» (18, 29).

Burada Maçın dedikdə təbii ki, Monqolustan nəzərdə tutulur. Deməli, monqolların müəyyən hissəsi, xüsusilə şəhərdə yaşayanlar türk dilini bilirdilər.

Beləliklə, bu dövrdə adını çəkdiyimiz ərazilərdə türk mənşəli küləklərin sayının artması, türk dilinin monqollara yaxınlığı, dövlət və ordunu təşkil edənlər içərisində türklərin çoxluğu həmin dövrdə ictimai-siyasi və ədəbi-mədəni həyatda türk dilinin rolunu, işləkliyini artırıldı. Bu isə öz növbəsində ədəbi gerçəkliyə təsir etdi. Türk dilində yeni-yeni əsərlərin meydana çıxmasına təkan verdi.

1.3. Ana dilli ədəbiyyatın inkişafında dini və ictimai-siyasi faktorların rolü

Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkül və təkamülünə dolayısı ilə təsir göstərən amillərdən biri də islam dini olmuşdur. Əslində bu fikir bir qədər paradoxal görünür. Çünkü islam ərəb mühitində yaranmış və ərəb dilli bir etiqad idi. Onun müqəddəs kitabı Quran da ərəb dilində nazil olmuşdu. Bu dinin məktəb və təsisatları da ərəb dilində fəaliyyət göstərirdi. Islam həm də böyük elm, mədəniyyət və ədəbiyyat dini idi. Belə ki, onun intişarı və yayılması ilə müsəlman aləmində elmin, mədəniyyətin və ədəbiyyatın inkişafında bir intibah baş verdi və bu sahələr ölçüyəgəlməz dərəcədə tərəqqi etdi. İslamın yayıldığı ilk əsrlərdə təkcə din və elm dili kimi deyil, ədəbiyyat dili kimi də ərəb dili öz mühafizəkarlığını ciddi şəkildə qoruyub saxladı. Məsələn, Azərbaycanda VIII-XI əsrlərdə yaranan ədəbiyyat, əsasən, ərəbdilli idi. XII əsrə onu fars dili əvəz etdi. Nəhayət, XIII əsrən ana dili ədəbi meydanda bu dilləri sıxışdırmağa başladı. Ümumiyyətlə, türk ədəbiyyatında isə türk dilli ədəbiyyata keçid daha əvvəl, yəni XI əsrə baş vermişdir.

Quranın təsiri ilə islam aləmində **ümumislam ədəbiyyatı** demək mümkün olan, mahiyyətcə bütöv bir sistem təşkil edən ədəbiyyat yarandı. Bu ədəbiyyat dediyimiz kimi əvvəlki əsrlərdə yalnız ərəb dilində yaranırdı. Lakin zaman keçdikcə islam tanrısını və tanrı sevgisini, ilahi eşqi, tövhidi, peyğəmbəri və ona məhəbbəti, müqəddəs dini şəxsiyyətləri, müsəlmanlılığı, Quranın mətləb və ideyalarını və s. təkcə ərəb dilində deyil, milli dillərdə də tərənnüm və təbliğ etmək ehtiyacı yarandı. Bu ehtiyac, təbii ki, bədii düşüncəni də məşğul etdi. Çünkü bu tipli əsərlərin ən gözəlini, təsirlisini, yaddaqalanını məhz bədii düşüncə yarada bilərdi. Belə də oldu. Milli dillərdə de-

yilən ideyalarla süslənmiş dəyərli sənət nümunələri meydana çıxdı. Söylənən fikri ana dilli Azərbaycan ədəbiyyatının da tarixi taleyinə şamil etmək olar.

İslamın türk dilli ədəbiyyatın inkişafına rəvac verməsinə aid başqa səbəblər də göstərmək olar: **Birincisi**, islam öz ölçüləri ilə türklərin ruhuna, zövqünə, dünyagörüşünə, mənəviyyatına, əxlaqına və s. çox uyğun gələn bir inanc sistemi idi. Bu dinin qəbulu türklərin milli düşüncəsini, milli təfəkkürünü, milli yaddasını yox etmədi. Əksinə onun prinsip və ideyaları milli təfəkkürdə «həll olundu», türklər onu, necə deyərlər, milli düşüncə və mənliyin məhv edicisi kimi deyil, himayəçisi kimi qəbul etdilər. Bu isə həm islam ideyalarının, həm də bununla yanaşı hər cür bəşəri və insani fikrin milli bədii təfəkkürün süzgəcindən keçib milli bədii dildə üzə çıxmasına yardımçı oldu; **Ikincisi**, müsəlman etiqadının gəlişi ilə ərəb ədəbiyyatındaki bir sıra bədii forma və janrlar da türk dilli ədəbiyyata, o cümlədən Azərbaycan ədəbiyyatına yol tapdı və ədəbi arenada özünə möhkəm mövqe tutdu. Məsələn, əruz vəzni, yaxud da qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, tərkibənd, tərcibənd və s. janrlar; **Üçüncüüsü**, islam özü ilə bədii ədəbiyyata, bir sıra mövzu və süjetlər, epizodlar, ideyalar, qissə, sünə və hədislər və s. gətirdi. Bütün bunları təkcə ərəbcə yox, ayrı-ayrı milli dillərdə də ifadə etmək söz sənəti sahiblərinin marağına və bədii ədəbiyyatın ehtiyacına çevrildi; **Dördüncüüsü**, Quranın bir çox surə, ayət və kəlamları milli dildə bədii fikrin, poetik sözün təfsir və təsvir obyektiinə çevrildi. Onların dini, elmi və fəlsəfi şərhindən başqa, bədii şərhi də ana dilində yazan sənət sahiblərini məşğul etdi.

Beləliklə, islam dini ana dilli ədəbiyyatımızın rəvac tapmasında əhəmiyyətli tarixi rol oynadı.

Azərbaycan tarixinin XIII-XIV əsrlər dövrü mürəkkəb ictimai-siyasi və tarixi hadisələrlə zəngindir.

XIII əsrin 20-ci illərində başlayan monqol hücumları ilk dövrlərdə Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda müxtəlif ölkələrin iqtisadi-təsərrüfat həyatına, elm və mədəniyyətin inkişafına, məktəb və maarif sisteminə böyük zərbə vurdu. Monqollar bir sıra şəhər və kəndləri yerlə-yeksan etdilər, bəzi yaşayış məskənlərində əhalini kütləvi şəkildə qırıldılar. Elm və mədəniyyət abidələrini dağıtdılar, dini müəssisələri, məscidləri, bir çox memarlıq nümunələrini xaraba qoydular.

Zəkəriyyə Qəzvini "Asar-əl bilad" əsərində məlumat verir ki, Azərbaycanda Təbrizdən başqa heç bir şəhər dağından xilas ola bilməmişdi. Yaqt Həməvi də bu məlumatı təsdiq edərək göstərir ki, Ərdəbil və Sərab kimi şəhərlərin əhalisi qətl edilmiş, qaçıb qurtara bilənlər isə geri dönünçə öldürülmüşdülər. Tarixi mənbələrdə deyilir ki, şair Əhmədi bir dəfə Hülaku xandan soruşmuşdu:

– Nə üçün şəhərləri xaraba qoyur, əhalisini isə qətli-am edirsən?

Hülaku xan həmin suala belə cavab vermişdi:

– Əvvəlki qövmlərin yaratdıqlarını yixaraq, ölkəni yenidən qurmaq lazımdır, təki, onlar bu ölkəyə – bizim idi – deməsinlər.

Ümumiyyətlə, monqol istilaları ilə bağlı Azərbaycanda iqtisadiyyat və təsərrüfatda olduğu kimi elm, mədəniyyət və ədəbiyyatın yüksəlişi də bir neçə onillik ərzində tənəzzülə uğradı. Lakin XIII əsrin 50-ci illərindən etibarən elmi, mədəni və ədəbi həyatda yeni bir dirçəliş dövrü başlandı. Bu mənada monqolların fəaliyyəti tarixi baxımdan ikili – həm mənfi, həm də müsbət xarakter daşıyır. Belə ki, bir tərəfdən onlar uzun əsrlər boyu yaradılmış elmi-mədəni sərvətləri, sənət əsərlərini, məktəb və maarif müəssisələrini, tarixi abidələri və s. məhv etdilər, vurub dağıtdılar, o birisi tərəfdən isə yixib-dağıtdıqları və yandırıldıqları həyatın xarabalıqları və külü üzərində yeni möhtəşəm bir elm, mədəniyyət və maarif bayrağı ucaldılar. Yeni şəhərlər, yaşayış məskənləri, abidələr inşa edildi, elm, məktəb və maarif ocaqları, mədrəsələr, tədris müəssisələri, karvansaralar, şəfaxanalar tikildi, körpülər salındı, yollar və su kanalları çəkildi. Başqa sözlə, həm ölkənin iqtisadi və təsərrüfat sistemində, həm də elmi-mədəni həyatında bir canlanma baş verdi.

Hər şeydən əvvəl, monqol yürüşləri və qüdrətli monqol dövlətinin yaranması ilə Azərbaycan ərazisində türk mənşəli etnik birliklərin sayı da artdı. Monqolustan çərçivəsindən və Orta Asiyadan bir sıra türk-monqol mənşəli qövmlər miqrasiya edərək Elxanilərin zəbt etdikləri torpaqlarda məskunlaşdırılar.

Ümumiyyətlə, monqollar tarixən türklərlə qaynayıb-qarışmışdır. Onların türklərə münasibəti də həqarətli çalardan uzaq idi. Elxani Abaqə xanın (1265-1282) vəziri Şəms əd-din Cuvayninin verdiyi məlumata görə Çingiz xanın baş hərəmi yalnız ya monqol, ya da türk ola bilərdi. Bu ciddi bir qanun idi. "Tokal" adlanın ikinci dərə-

cəli qadınların monqol xaqanından olan və "kuma" adlanan övladları da baş hərəmin uşaqları sayılırdı və **onun dilində danışmalı idilər**. Elxanilər dövründə bu qanuna təkcə şahzadələr deyil, əmirlər də riayət etməli olmuşdular.

Cuvayni göstərirdi ki, Çingiz ordusunun yarıya qədəri türk idi. Sonrakı monqol hökmdarlarının hakimiyyəti dövründə də canlı hərbi qüvvənin əsas hissəsini, yəni ən azı yarıya qədərini türklər təşkil edirdi. Deməli, monqol fatehləri öz fəthlərində türk qılincının qüdrətinə arxalanmış və ondan əsaslı şəkildə bəhrələnmişdilər. Elə buna görə də onlar türklərə ikinci növ xalq kimi yox, özləri ilə bərabər hüquqlu tərəfdaş kimi baxmışdır. Monqollar arasında **türk dili** öz dillərindən sonra **ikinci işlək dil** olmuşdur. M.Kaşgari "Divani-lüğət-üt türk"də qeyd edir ki, Çin və Maçin (monqol) xalqının ayrıca dilləri vardır, lakin şəhərlilər türkəni yaxşı bilirlər, məktublarını bizə türk yazısı ilə yazırlar. Deməli, monqollar nəinki türk dilini, hətta türk yazısını belə önəmli şəkildə işlədiridilər.

Fəzlullah Rəşidəddin, Vəssaf, Abdullah Kaşani və b. Hülakulər dövründə şərqdən qərbə köç edən türk-monqol qəbilə və tayfaları, onların ictimai-siyasi həyatda oynadıqları rol barədə dəyərli məlumatlar vermişlər. Mənbələrdə Elxani ordusunun iki yüz-üç yüz min nəfər həddində olduğu, bunun isə ən azı yarısının türk olduğu göstərilir. Şərqdən qərbə – İran və xüsusilə də, Azərbaycan ərazisinə köç edən türk-monqol əşirətlərini təşkil edən insanların sayının 2 milyon civarında olduğu təxmin edilir. Bu, o zamankı tarix üçün heç də kiçik rəqəm deyildi. Həm də miqrasiya edən türk-monqol qəbilə və tayfaları daha çox məhz Azərbaycan ərazisində yerləşirdi. Çünkü Azərbaycan böyük Elxanilər dövlətinin inzibati-siyasi mərkəzi idi. Belə ki, dövlətin ilk paytaxtı Marağa, sonra isə Təbriz şəhəri olmuşdur. Elxani Arqun xanın (1284-1291) hakimiyyəti dövründə isə Sultaniyyə şəhərinin əsası qoyuldu. XIV əsrin əvvəllərində müəyyən müddət bu şəhər dövlətin üçüncü paytaxtına çevrildi. Elxanilərin iqamətgahı burada yerləşirdi. Mənbələrdə 20-dən artıq türk-monqol mənşəli qəbilənin (məsələn: cəlairi, kurqan, cığatay, corat, sulduz-çobani, budat, sukait, onqut, tatar, dolan, oyrat, qaraqoyunlu, ağqoyunlu və s.) Elxanilər zamanında Azərbaycan ərazisinə gəlib məskunlaşdıqları təsdiq edilir.

Göründüyü kimi, Hülakulər dövründə Azərbaycan ərazisində türk-monqol kütləsinin sayı xeyli artdı. Bu dövlət dağılıqdan sonra isə monqollar türklər içərisində assimiliyasiya olunub türkləşməli oldular.

Elxanilər dövlətində türk dilinin xüsusi mövqeyi var idi. Əslində o, dövlət dili statusu qazanmışdı. Məhəmməd Naxçıvani məlumat verir ki, Elxanilər dövlətində mühüm rəsmi sənədlər 3 dildə (ərəb, fars və türkcə), yəni hər xalqa öz dilində çatdırıldı.

Əlbəttə, monqolların türk meylli (bəzi tədqiqatçıların fikrincə hətta türk mənşəli) olmaları, fars və ərəblərlə (və onların dili ilə) ünsiyyətə, ədəbi-mədəni bağlılığa az meyl göstərmələri (əvvəlki xanədanlardan fərqli olaraq), həmçinin yuxarıda göstərilən səbəblər ictimai-siyasi faktor kimi ana dilli (TÜRK DILLİ) Azərbaycan ədəbiyyatının rəvacına və yüksəlişinə təsir göstərən mühüm amillərdən oldu.

Nəticə etibarilə ana dilli ədəbiyyatın intişarı və tərəqqisi üçün münbit, əlverişli ədəbi-mədəni və ictimai-siyasi zəmin də yaranmış oldu.

* * *

Beləliklə, bizə bəlli bədii faktlara əsasən ana dilli Azərbaycan ədəbiyyatının təşəkkül tarixi XIII əsrin payına düşür. Bu təşəkkülü mümkün edən ictimai-siyasi və ədəbi-mədəni amilləri, onu şərtləndirən səbəbləri nəzərdən keçirdik. Ana dilli ədəbiyyatımızın təşəkkül dövrünün günümüzə gəlib çatan nümunələri **Səfiəddin Ərdəbili** və **Izzəddin Həsənoğlunun** azərbaycanca qəzəlləri və müəllifi bəlli olmayan «**Dastani-Əhməd Hərami**» poemasıdır. Qul Əlinin «Qisseyi-Yusif», **İsa** adlı şairin “**Mehri və Vəfa**” poemalarını da buraya əlavə edə bilərik.

XIII əsrən sonrakı XIV yüzilliyi isə ana dilli ədəbiyyatımızın yüksəlişində ilkin inkişaf dövrü kimi xarakterizə etmək olar. Başqa sözlə, XIII-XIV əsrlər ana dilli Azərbaycan ədəbiyyatının tarixində bir bütöv olaraq əlaqəli şəkildə təşəkkül və ilkin inkişaf mərhələsini təşkil edir.

XIV yüzillik ana dilli ədəbiyyatımız isə **Seyid İmadəddin Nəsimi**, **Qazi Əhməd Bürhanəddin**, **Ərzurumlu Mustafa Zərir**, **Sulu Fəqih**, **Xacə Hüman Təbrizi**, **Əbdülfəridər Marağayı**, **Nəsir Bakuyi** və türk dilində ilk «**Vərqa və Gülşah**» müəl-

lifi Yusif Məddahın yaradıcılıqları, həmçinin **Hinduşah Naxçıvani** («Əs-Sihah-əl-əcəmiyyə») və **Hüsaməddin Xoyinin** («Töhfeyi-Hüsam») lügətlərindəki Azərbaycan türkçəsindəki bədii nümunələrlə təmsil olunur. I.Nəsimi və Q.Bürhanəddin Azərbaycan dilində divan yazmış və hər iki sənətkarın divanı gəlib bizə çatmışdır. M.Zərir və S.Feqih hər ikisi türkcə eyni mövzuda – «Yusif və Züleyxa» mövzusunda poemalar yaratmışlar. Yusif Məddahın isə «Vərqa və Gülsah» poeması vardır. Hal-hazırda əlimizdə olan bu əsərlər XIV əsr Azərbaycan ədəbiyyatının dəyərli nümunələri hesab oluna bilər. H.Təbrizi, Ə.Marağayı və N.Bakuyinin bədii irsindən isə cəmi bir-iki lirik şeir günümüzə gəlib çıxmışdır.

Bir neçə kəlmə də Y.Məddah və S.Feqih haqqında. Bəzi tədqiqatçılar bu iki sənətkarı Türkiyə ədəbiyyatının nümayəndələri hesab edir və onlardan Türkiyə ədəbiyyatının təmsilçiləri kimi bəhs açırlar. Bu onunla bağlıdır ki, yuxarıda dediyimiz kimi, XIII-XIV əsrlər üçün **qərbi oğuz ədəbi ləhçəsi** ilə **şərqi oğuz ədəbi ləhçəsi** biri-birindən bir o qədər də fərqlənmir, onları ayıran cəhətlər çox cüzdır və hətta bu fərqi bəzi əsərlərin dilində sezmək çox çətin olur. Lakin hər iki şairin əsərlərinin dilini diqqətlə araşdırıldığda həm Y.Məddahın «Vərqa və Gülsah»ının, həm də S.Feqihin «Yusif və Züleyxa»nın məhz şərqi oğuz ədəbi ləhçəsində yazılılığı aydın olur. Bu barədə bizdə inandırıcı tədqiqatlar da aparılmışdır.

Ana dilli ədəbiyyatımızın təşəkkül və ilkin inkişaf dövründən danışarkən **şair Əlinin** 1212-ci ildə (hicri 609-cu ildə) qələmə alınmış «**Qisseyi-Yusif**» poemasını da nəzərdən qaçırmamaq olmaz. Bu, iki mühüm səbəblə bağlıdır: **Birincisi**, şair Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer dəqiq şəkildə bəlli deyil. Elə buna görə də onun yaşayıb yaratdığı ərazi barədə müxtəlif fikirlər və gümanlar vardır. Ola bilsin ki, gələcək araşdırımlar onun məhz Azərbaycan və ya onun çevrəsi ilə bağlı olduğu barədə müəyyən faktlar üzə çıxarsın. **İkincisi**, «Qisseyi-Yusif» maraqlı bir türkçədə yazılmışdır. Əsərdə oğuz, qıpçaq və karluk türkçələrinin qovuşmasından, sintezindən ibarət qarışq bir türkçə hakimdir. Onun konkret olaraq türk dilinin hansı qoluna və budağına aid olduğunu müəyyənləşdirmək çətindir. Burada oğuz türkçəsinin dil və üslub xüsusiyyətləri də qabarlı şəkildə özünü bürüzə verir. Azərbaycan dili də oğuz türkçəsinin bir qolu olduğundan bu poemanı Azərbaycan ədəbiyyatından sərf-nəzər

etmək olmaz. Hər halda oğuz türkcəsinin dil xüsusiyyətlərinin bariz şəkildə təzahür etdiyi ilk bədii nümunə kimi bu əsərlə ana dilli ədəbiyyatımız arasında ciddi bir bağlılıq vardır.

Bir məsələyə də diqqət yetirək ki, ana dilli ədəbiyyatımızı yaradanlar və yaşıdanlar yalnız indiki Azərbaycan ərazisində yaşayıb fəaliyyət göstərənlər olmamışlar. Məsələn, XIII-XIV əsrlər ədəbiyyatımızın təmsilçilərindən İ.Həsənoğlu Xorasanlı, Q.Bürhanəddin Konyalı (Orta Anadolu), M.Zərir Ərzurumlu (Şərqi Anadolu) olmuşlar. Deməli, hər hansı ədəbiyyata xidmətin başlıca faktoru dildir.

II FƏSİL

XIII-XIV ƏSRLƏRDƏ ANA DILLİ AZƏRBAYCAN EPİK ŞEİRİNİN İNİK- ŞAF YOLU

2.1. «Dastani-Əhməd Hərami» və «Mehri və Vəfa» poemaları. Xalq ədəbiyyatı ənənələrinə bağlılıq

Təşəkkül dövrü ana dilli ədəbiyyatımızın ilkin məhsullarından biri də «Dastani-Əhməd Hərami»dır. Bu həm də ana dilli söz sənətimizdə **ilk poema – məsnəvidir**.

Əsər 1928-ci ildə türk alimi Əhməd Tələt Onay tərəfindən üzə çıxarılmış, ədəbi və elmi ictimaiyyətə çatdırılmışdır. T.Onay əsərin 1946-cı il nəşrinə müqəddimədə göstərir ki, 1928-ci ildə Boluda olarkən şəhər bələdiyyə rəisi Rəşad Akər ona qədim əlyazmalar-dan ibarət bir məcmuə bağışlamışdı. Səkkiz bölmədən ibarət həmin məcmuə müxtəlif mövzu və janrlarda olan əsərləri özündə ehtiva edirdi. «Dastani-Əhməd Hərami» həmin əsərlərdən sonucusu, yəni səkkizincisi idi. Əlyazmanın sonundan bir-iki vərəq düşdüyündən müəllifin adının işlənə biləcəyi və poemanın yazıldığı tarixin göstərilə biləcəyi hissə yoxdur. Əvvəldə də müəllifin adı göstərilmədiyindən məsnəvinin ya-zarı məchul olaraq qalır.

Poemanı Çankırıda çıxartdığı «Duyğu» qəzetində nəşr etdi-rən T.Onay 1933-cü ildə onun məhdud, 1946-cı ildə isə İstanbulda kütləvi tirajla çapına nail olur. Türk alimi əsərə geniş və dəyərli ön söz, şərhələr və lügət də yazır.

Istər mənbələrdə, istərsə də bədii mətndə poemanın qələmə alındığı tarix barədə heç bir işaret olmasa da, məsnəvinin dil və üslub xüsusiyyətlərinə əsasən T.Onay onun XIII əsr Azərbaycan ədəbiyyatı abidəsi olduğunu israr edir: «Eserin lisanı ümumiyyət itibarıyle Oğuz Türkçesi, **Azeri lehcesidir...** Bittabi bugünkü lisan və üslupla muka-yese olunamaz. Fakat tamamen **yedinci əsrin** (m.XIII əsr – Y.B.) sonlarına has lisan ve üslup taşımaktadır». (2, X) Öz qənaətinin doğruluğunu isbat üçün alim poemanın dilini XIII-XIV yüzilliklərin türk dilli abidələri ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki, bu məsnəvi «Gülşehrinin «Bostan» tercümesi, Mesut bin Ahmedin «Süheylü

Nevbahar»ı, Aşık Paşanın divanı, Sultan Veledin türkçe menzumeleri ile aşağı yukarı bir müşabehet, hatta «Süheylü Nevbahar»la lisan ve üslupca bir ayniyet arzetmektedir» (2, X)

Halis Akaydın poemanı 1979-cu ildə İstanbulda yenidən nəşr etdirmişdir. Bakıda da məsnəvi həm ayrıca kitab halında, həm də «Azərbaycan klassik ədəbiyyatı kitabxanası» seriyasında çıxan məcmuədə bütöv şəkildə çap olunmuşdur. (1;3)

Təbii olaraq «Dastani-Əhməd Həramı» Azərbaycanda da filoloqların diqqətini cəlb etmiş, elmi fikrin obyektiñə çevrilmişdir. Lakin ədalət naminə demək lazımdır ki, bu işdə dilçi alımlar ədəbiyyatşunaslara nisbətən daha işgüzər fəaliyyət göstərmışlər. Belə ki, ədəbiyyatşunaslıq baxımından, yəni əsərin mövzusu, məzmunu, ideya-bədii xüsusiyyətləri, obrazların təhlili və s. cəhətdən deyilənlər Ə.Səfərlinin tədqiqatını çıxmaq şərtilə olsa-olsa 5-3 cümlədən ibarətdir və başqa elə əhatəli şərhə rast gəlmirik. Dilçilər isə bu sahədə, həqiqətən, xeyli səmərəli iş görmüşlər. F.Zeynalov, Q.Kazimov, K.Vəliyev, N.Cəfərov, A.Əlizadə və s. dilçilərin araşdırma və mülahizələri xüsusilə təqdirəlayıqdır. Hətta dilçilikdə poemanın dil və üslub xüsusiyyətləri ilə bağlı namizədlik dissertasiyası da yazılmışdır və həmin dissertasiya ayrıca kitab şəklində çap olunmuşdur (6).

Deyildiyi kimi, «Dastani-Əhməd Həramı»nın qələm sahibi və meydana gəldiyi tarix konkret faktla təsbit olunmur. Müəllif naməlum olaraq qalır. Əsərin yaranma dövrünü isə alternativ müqayisə və paralellər yolu ilə müəyyənləşdirməli oluruq. Bu müqayisə və paralellər, əsasən, poemanın dil və üslub xüsusiyyətlərinə görə aparılır. Məsələ burasındadır ki, müəllif məsnəvini yazarkən özünün həyat və şəxsiyyəti haqqında yalnız bir-iki beytdə məlumat verir. Həmin məlumatdan bəlli olur ki, sənətkar əsəri ömrünün nisbətən yaşılı çağlarında qələmə almış, ömrü keçmiş, saç-saqqalı ağarmışdır. Şair ömrünü əbəs yerə xərc etdiyindən, boş, mənasız həyat keçirdiyindən gileyənir. Bunun üçün özünü məzəmmət edir və peşimançılıq hissi keçirdiyini bəyan edir:

*Qova-qova könül dünyaya irdi,
Ömür keçdi saqalı, saç ağardı.
Əbəs yerlərdə xərc etdim yaşım bən,
Yeridir daşlara dögsəm başım bən. (3a, 15)*

Poemanın girişində Bakı nəşrinə düşməyən belə bir beyt də vardır:

Vücudi pakü tazə ol iki gül,

Hüseyin ilə Həsən gülşəndə bülbül. (2, 12)

Beytdə Həsən və Hüsyen kimi imamların xüsusi olaraq xatırlanmasına əsasən belə güman etmək olar ki, çox ehtimal, müəllif imamətə meylli, yəni şıə məzhəb bir şəxs olmuşdur. Bir də poemanın mətni ilə tanışlıq müəllifin xalq ədəbiyyatına yaxşı bələd olduğunu söyləməyə əsas verir.

«Dastani-Əhməd Hərami»nin dil və üslub xüsusiyyətləri göstərir ki, əsər «Dədə Qorqud» dil mühitindən Həsənoğlu, Y.Məddah, M.Zərir, S.Fəqih, Q.Bürhanəddin, İ.Nəsimi və s. kimi XIII-XIV əsrlər ana dilli sənətkarlarımızın yazış-yaratdığı, əhatə olunduğu dil mühitinə keçid dövrünün məhsuludur. Poemadan danışan əksər filoloqlar haqlı olaraq, onun dil xüsusiyyətlərini, üslubi çalarlarını qədim dövr türk dilli abidələri «Dədə Qorqud», «Divani-Hikmət», «Qisseyi-Yusif» (Qul Əli), «İbtidanamə», «Fərhəngnameyi-Sədi», «Süheylü Növbahar», həmçinin «Yusif və Züleyxa» (M.Zərir, S.Fəqih), «Vərqa və Gülsah» (Y.Məddah), Q.Bürhanəddin, İ.Nəsimi və s. əsər və sənətkarların dili və üslub xüsusiyyətləri ilə müqayisə edir, yaxın və oxşar dəllillər, müqayisə və bənzəyişlər əsasında onun XIII yüzilliyin məhsulu olduğunu, Azərbaycan türkcəsində yazılığını elmi şəkildə təsdiq edirlər. Belə bir fikri əslində poemanın qələmə alındığı dövrlə bağlı ümumiləşmiş qənaət hesab etmək olar: «Əhməd-Hərami» dastanı Qazi Bürhanəddin və Nəsimiyə qədərki əbədi-bədii dilimizin müəyyən xüsusiyyətlərini özündə əks etdirir. «Kitabi-Dədə Qorqud» dastanlarının və şair Əlinin «Qisseyi-Yusif» poemasının dili ilə səsləşir. Bir sıra söz və ifadələr: sözün deyiliş tərzi və başqa xüsusiyyətlər bu dastanın dilini «Kitabi-Dədə Qorqud»un dili ilə xeyli yaxınlaşdırır». (9, 32-39)

Poemanın özünəməxsus mövzusu və süjeti vardır. Əsər Yaxın və Orta Şərqdə dəbdə olan bir sıra ənənəvi və gəzəri mövzular silsiləsinə daxil deyil. Bu mövzuya biz başqa heç bir mənbədə təsadüf etmirik. «Əhməd Hərami» müəllifi süjeti ya xalq ədəbiyyatından götürmiş, ya da özü inşa etmişdir. Hər halda mövzu yazılı ədəbiyyat üçün orijinal görünür və ənənəvi süjetlər silsiləsinə daxil deyil.

İdeya isə istər şifahi, istərsə də yazılı ədəbi düşüncə tarixi üçün yeni görünmür. Əksinə, çox təbliğ olunan, dəfələrlə yaddaşlara çatdırılan, tez-tez xatırlanan ideya və mətləblər silsiləsinə daxildir. Həm də poemanın aşılılığı əsas ideya və məqsəd bəzi əsərlərdə olduğu kimi bədii mətnin və hadisələrin bətnində gizlədilmir, aşkar şəkildə bəyan edilir. Mətndə əsas qayəni ifadə edən müəyyən beytlər vardır ki, müəllif təkcə ümumi hadisələrin fonunda yox, bilavasitə bu beytlərlə də öz məqsədini aşkar şəkildə oxucuya çatdırır:

Kişi yavuz işə etsə bünyad,

Son ucu andan alır haqqın ustad. (3a, 81)

Və ya Əhməd Hərami haqqında deyilir:

Yavuz sanıları başına gəldi,

Nə kim sanırdı xəlqə, kəndi buldu. (3a, 83)

Mətləb göz qabağındadır: insan pislik etsə Allah cəzasını verər; başqalarına pislik etmək istəyənin başına pislik gələr.

Ümumiyyətlə, əsərdə təbliğ olunan əsas ideya xeyirin şər üzərində qələbəsi ideyasıdır. Bir sözlə, ümumi qayə «Quyu qazan özü düşər», «Nə tökərsən aşına, o da çıxar qaşığına», «Allah pislik ednin cəzasını verər», «Pis əməlin sahibi pisliyə tuş gələr» və s. kimi atalar sözü və hikmətli deyimlərdəki fikrin eynidir.

Müəllif taleyin işinə, qəzavü qədərə də böyük inam bəsləyir. Onun rəyincə insanın başına gələn bütün işlər təqdirin qisməti, xudanın işidir:

Gəlir başına nə kim yazsa təqdir,

Adam dedigi olmaz cümlə tədbir.

Qılan bu işləri cümlə xudadur,

Əgər qüdrətdürür, əgər qəzadur. (3a, 45)

Sənətkar ideyanı xüsusi olaraq qabartmışdır. Məqsədin oxucuya çatdırılması onun üçün o qədər əhəmiyyətli rol oynayır ki, hadisələrin özü də «ideyadan süjetə» prinsipi əsasında qurulur. Yəni süjet hazır ideya əsasında, onun tələblərinə uyğun şəkildə müəyyənləşir.

«Dastani-Əhməd Hərami» iri həcmli, çox şaxəli, çox planlı, rəngarəng hadisələrlə zəngin, obrazların bolluğu ilə fərqlənən bir əsər deyildir. Burada kəskin dramatik koliziylər, əzəmətli xarakter və mənafelərin toqquşması, cahanşümül obrazlar, məşhur ədəbi qəhrəmanlar, tanınmış tarixi və ya bədii şəxsiyyətlər yoxdur. Süjet vahid planlı, həcm yığcam, hadisələr konkretdir. Süjet vahid bir ideya - «Şər iş görən əməlinin cəzasını çəkər» ideyası əsasında qurulmuş və yekunlaşmışdır. Poemanın əldə olan mətnin **həcmi 816 beytdir**. Əlyazmada sonda düşmüş vərəqlərdə ola biləcək beytləri də nəzərə alsaq, həcmin azacıq artıq olduğunu güman etmək mümkündür.

Əsər sadə, lakin maraqlı süjetə, yaddaqalan məzmuna, cazibədar kompozisiyaya malikdir. Hadisələr məclislər şəklində qurulmuşdur ki, biz bu xüsusiyyəti XIII-XIV əsrlər ana dilli epik şeirimizin başqa nümunələrində də görürük. Görünür, bu, həmin yüzilliklərdə ana dilli söz sənətimizin epik qolu üçün səciyyəvi bir ədəbi fənd imiş. Bütövlükdə poema giriş və altı məclisdən ibarətdir. 28 beytlik qısa giriş əslində orta əsrlər islam şərqiinin klassik poemalarına məxsus rəsmi-ənənəvi başlangıcı – tövhid, münacat və nət hissələri əvəz edir. Başlangıçda sənətkar oxucu və dinləyici auditoriyasına üz tutur, məna dənizini seyr edənlərə, bu dəryanın gövhərindən xeyir götürənlərə, məna aləmində tükü iki bölməyi bacaranlara, dilindən daima gəhər saçanlara müraciət edərək onun söhbətinə qulaq asmağa, əsasını qoyduğu bu dastanı dinləməyə çağırır. Sonra münacat və nəti əvəzləyən beytlər gəlir. Nəhayət:

*Eşit gəl bir həraminin sözünü,
Əgər görür isən mə 'ni yüzünü.
Olursa həqq-taaladan inayət,
Qılam bu qıssayı bir-bir hekayət. – (3a, 16)*

misraları ilə girişin yekunlaşdırır. Əslində bu misralar süjetə, əsərdəki hadisələri poetik təhkiyəyə keçiddir. Bundan sonra I məclis – hadisələrin təsviri başlanır. Əsərin süjet quruluşunu bu şəkildə müəyyənləşdirmək olar: *Ekspozisiya* – Əhməd Hərami adlı sehrbaz və cadugər bir quldur başına özü kimi 9 nəfəri də yiğib yol kəsmək, adam soymaqla məşğuldur. Onlar Bağdad sultanının zəngin xəzinəsi olduğunu eşidib buraya gəlir, xəzinənin yerini öyrənib gecə ikən onu yarmağa yollanırlar. Oyaq olan Bağdad sultanının qızı Güləndəm duyuq düşür, qılınc götürüb qudlurları təqib edir və

onlar içəri girdikdən sonra xəzinənin qapısı yanında gizlənib gözləyir; *Zavyazka, hadnisələrin düyüün nöqtəsi* – Güləndam bir-bir bayırə çıxan 9 həramini öldürür, sonda çölə çıxan Əhməd Həramini isə yaralasa da, öldürməyə müvəffəq olmur. Əhməd Hərami qaçıb canını qurtara bilir. Lakin yoldaşlarını ölmüş görüb bunun intiqamını mütləq Güləndamdan alacağını söyləyir. Məhz bu epizod – mənfi qəhrəmanın qisas almaq vədi və həmin axarda fəaliyyət cəhdi əhvalatların sonrakı inkişafını mümkün edir. Həmin vəd və hiss olmasaydı, süjetin sonrakı gedisi rəvac tapmazdı; *Inkişaf xətti* – Əhməd Həraminin Krıma gedib zəngin hədiyyələrlə qayıtması, Bağdad sultanının yanında böyük etimad və nüfuz qazanaraq Güləndamı alması, Krımda işlərini qaydaya salmaq bəhanəsi ilə sultandan icazə alıb Krıma yola düşməsi, Güləndamdan intiqam almaq cəhdi, Güləndamın karvanbaşı Xoca Rüstəm tərəfindən xilas edilib Şiraza gətirilməsi, Şiraz banusu ilə görüşü, buranın hökmdarı Güləfruxun onunla evlənməsi, Əhməd Həramidən ehtiyat etdikləri üçün qırx pilləkanlı saray tikdirib orada yaşamaları. Əhməd Həraminin Güləndamı axtara-axtara gəlib Şiraza çıxması ilə hadisələr kulminasiyaya yaxınlaşır. Bu, artıq yeni təhlükədən xəbər verir. Əhməd Həraminin bağbanla təsadüfən görüşməsi və bağbanın bilmədən müəyyən məlumatları çatdırıb çıkış yolu tapmaq üçün onu duyuq salması situasiyanı daha da gərginləşdirir. Mənfi qəhrəmanla Güləndamın yenidən üzləşə bilməsini reallaşdırır. Nəhayət, ovçulara pul verib tutdurduğu ceyranları şirlərin qabağına atan və pilləkandakı gözətçilərin hamısını əfsun oxuyub yataraq öldürən Əhməd Hərami gecə ikən Güləfrux və Güləndamın yataq otağına daxil ola bilir. Hər iki qəhrəman yenidən üz-üzə dayanır. Bu artıq hadisələrin *zirvə nöqtəsidir*. Süjet burada kulminasiyaya çatır. Əhvalatların ən gərgin və iztirablı məqamıdır. İndi nə baş verəcək. Əslində Güləndam həraminin timsalında ölüm və şər mələyi ilə üz-üzədir. Onun xilası mümkün olacaqmı? Oxucu və dinləyici bu məqamda həmin intizarlı hissələri yaşamalı olur. Lakin pis əməl öz cəzasına çatır. Haq-taalanın yardımı ilə xeyir şər üzərində qələbə çalışır. Əhməd Həraminin təkidi ilə bayırə çıxan Güləndam var gücünü toplayıb onu itələyir. Hərami pilləkanlardan yixılıb olur. Beləliklə, süjet nikbin *finalla* qurtarır. Müsbət qəhrəman qalib gəlir.

Poemada xalq yaradıcılığının güclü təsiri vardır. Bu cəhət əsərin adından tutmuş onun süjetinə, ideyasına, təhkiyə tərzinə, quruluşuna, dil və üslub xüsusiyyətlərinə və s. qədər çox şeydə özünü bürüzə verir. Hər şeydən əvvəl, məsnəvinin adındaki «dastan» komponenti sırf folklor elementidir. Əsər orta əsr poemalarına məxsus cüt qəhrəmanın adı, yaxud qəhrəmanın adından sonra «namə» sözü işlədilməklə yox, məhz xalq ədəbiyyatı janrına aid təbirlə baş qəhrəmanın adının qrammatik-semantik qoşalaşması vasitəsilə yaranan adla təqdim olunur: «Dastani-Əhməd Hərami» («Əhməd Həraminin dastanı»).

İkincisi, süjetin özü xalq yaradıcılığından götürülmüş əhvalatı xatırladır. Bəlkə də, bu, bir xalq nağılinin yazılı ədəbiyyatda poema şəklinə salınmış variantıdır. Süjetin gedisində şərti vəziyyətlərdən, məqsədli situasiyalardan tez-tez istifadə olunması da daha çox folklor materialına aid bədii priyomdur. Məsələn, Əhməd Həraminin doqquz yoldaşı öldürülsə də, özü sağ qalır və həm də qaça bilir. Əhməd Hərami Bağdad sultanının o dərəcədə etibarını qazanır və xoşuna gəlir ki, sultan qızını ona vermək fikrinə düşür və hətta elçilik edir. Hərami Güləndamı yandırıb Öldürmək üçün məşyə odun gətirməyə gedərkən təsadüfən buraya karvan gəlib çıxır və qız xilas edilir. Hərami Şiraza gəlib çıxır və bağbanla görüşüb bəzi lazımlı məlumatları ondan ala bilir və s. Bunlar hamısı süjetin gedisində onun dinamikasını və inkişafını təmin etmək üçün yaradılmış məqsədli situasiyalardır. Süjetin «ideyadan süjetə» prinsipi əsasında qurulmasına da biz daha çox folklorun epik janrlarında rast gəlirik.

Digər tərəfdən əvvəldə girişin yığcam olması, əsərin məclislərə bölünməsi də onun təkcə oxucu üçün deyil, həm də dinləyici üçün nəzərdə tutulduğuna dəlalət edir. Poemanın söyləm tərzində və poetik təhkiyə sistemində də xalq yaradıcılığının xeyli təsiri vardır. Əhvalatların danışılmasında bir nağılvarılık ruhu hakimdir. Sanki qissə-xan şair şifahi və yazılı ədəbiyyata məxsus elementləri, söyləm tərzini vahid mətnə qovuşduraraq onu poetik formada nağıl edir. Yəni poetik təhkiyədə yazılı və şifahi ədəbi sistemin əlamətləri qovuşuq şəkildədir. Məclislər arası keçiddə də nağılvarılık məziyyəti özünü hiss etdirir. Məsələn, dördüncü məclisi:

Bu məclisi bu yerdə qəsr edəlim,

Bu gəz beşinci məclisə gedəlim. – (3a, 69)

misraları ilə yekunlaşdırın sənətkar beşinci məclisə də:

Yenə Əhməd Həramidən xəbər bil,

Nitə oldı hekayət anla, aqıl.

Nədir anlayasan anın zavalın,

Işı, gücivü feli-fitnə halın.- (3a, 69)

kimi rəvayətvari poetik ahənglə başlayır.

Əsər boyu yeri gəldikcə atalar sözlərindən, hikmətli ifadələrdən, nəsihətamız deyimlərdən bol-bol istifadə olunması da, xalq yaradıcılığının çox çeşidli təsirinə dələlət edir:

Yamanlıq sansa bir kişi işinə,

Son ucu sandığ gəlir başına.

Məsəldir kəndi düşən ağlamaz, der,

Axan dəryayı kimsə bağlamaz der. (3a, 70)

...Imanlu kişidə olur şəfaət, (3a, 55)

...Səfa xatirlər içində kin olmaz,

Kin olduğu könüllərdə din olmaz. (3a, 16)

...Kimsənəyə vəfa qılmaz bu dünya,

Olur fani, bəqə qılmaz bu dünya. (3a, 55)

...Məsəldir sevəni sevmək gərəkdir,

Eyi niyyətlərə irmək gərəkdir. (3a, 63)

Poemada idiomların, xalq ifadələrinin bolluğu da folklorun təsir faktıdır. «*Oları qan qaşınırdı görənlər*»; «*Düni günə qatıb bular çü getdi*»; «*Fələk peymanəsin ol dəmdə içdi*»; «*Yürəgi tazələndi, su saçıldı*»; «*Kişi kəndi canın oda buraxmaz*»; «*Rə-*

vamidur bənim sözüm siyasən»; «O dadlu sözlərə könlü qapıldı»; «Güləndamin sözini almadı heç»; «İçini od dutdu»; «Bıçaq sökügə irdi neyləyəyin» və s. kimi idiomlar, xalq ifadələri, obrazlı deyimlər əsərin dilinə bir canlılıq və təravət aşılıyor.

«Dastani-Əhməd Hərami»də süjet birxətli və yiğcam olduğu kimi surətlərin sayıda o qədər çox deyil. Əsərin baş qəhrəmanı Əhməd Həramidir. «Hərami» «yolkəsən», «quldur» deməkdir. Bu, bütünlüklə mənfi səciyyəli qəhrəmandır. Yeri gəlmışkən onu da deyək ki, sənətkar surətlərin xarakterini açarkən onların səciyyəvi cəhətlərini təkcə əməl və fəaliyyətlərində, necə deyərlər, bədii mətnin özündə gizlədib onu xarakterizə etməyi oxucunun öhdəsinə buraxmır. Obrazları həm də müəyyən müsbət və ya mənfi çalarlı epitetlərlə birbaşa özü də təqdim edir. Məsələn, o, Əhməd Həramini «nabəkar», «bədəxtər», «yüzü qara Həramiyi-qara ər», «müdara əqli», «məkkar kişi» adlandırır və bu tipli qeyri-insani sıfətlərlə tanıdır.

Biz Əhməd Həraminin bəzi mənfi keyfiyyətləri ilə elə I fəslin başlanğıcında tanış oluruq. Əhməd Hərami fiziki cəhətdən çox sağlam və güclüdür. Sehrbaz, nücum elmində qadirdir. Əfsunkarlığı bacarıır, Ibn Sina elmindən, yəni tibbdən də xəbərdardır, döyüşməkdə mahirdir, şöhrəti hər tərəfə yayılmış bir quldurdur. Özü kimi doqquz nəfəri də başına yığıb bir qalada məskən salmışdır. Onlar gəlib gedənləri soymaqla böyük sərvət toplamışlar. Lakin Əhməd Hərami həm də hədsiz tamahkardır. Yiğdiqları var-dövlətə qane olmur. Bağdad sultanının zəngin xəzinəsi olduğunu eşidib onu ələ keçirmək üçün yoldaşları ilə birlikdə həmin şəhərə yollanır. Lakin xəzinəni yararkən yoldaşlarını itirir. Indi onun daxili aləmindəki yeni eybəcər xisət üzə çıxarır: kin və qisasçılıq. O, öldürülmüş yoldaşlarının intiqamını almaq ehtirası ilə coşub daşır. Bunu üçün tədbir düşünür. Əhməd Hərami eyni zamanda fəndgir və hiyləgərdir. O, Krıma gedib böyük karvan düzəldərək qiymətli hədiyyələrlə Bağdada qayıdır. Hədiyyələri Bağdad sultanına təqdim edən Hərami özünün fəndgir davranış və rəftarı ilə sultanın o dərəcədə etibar və hörmətini qazanır ki, hətta sultan öz qızı Güləndamı ona ərə vermek fikrinə düşür. Hərami sultanın yanında o səviyyədə nüfuz qazanır ki, bu izdivaca etiraz edən qızını o, özü dilə tutub razı salır. Izdivac baş verir. Həraminin hiyləsi hələ ki uğurla nəticələnir.

Əhməd Hərami həm də səbirlidir. O, məqsədinə çatmaq üçün bir il gözləyir və bir ildən sonra Krımda işlərini qaydaya salmaq bəhanəsilə Güləndamla birlikdə Krıma getmək üçün sultandan icazə ala bilir. Onun növbəti məkri də uğur qazanır. Indi o, yalan və riyakarlığa əl atır. Ürəyində Güləndama nifrət bəsləsə də, zahirən özünü nəvazişkar göstərir. «Yarım, nigarım, vəfadarım, həlalim, qəmküsərim», «şahi-şəngül» kimi münis xitablarla Güləndamin qəlbini ələ alaraq yaltaq bir əda ilə ona deyir:

*Atandan dəstur aldım şahi-şəngül,
Krıma getməgə, ey yüzü güл, güл.
Qapından ayrı bənə gün gərəkməz,
Bəşarət, şadlıq, diügün gərəkməz.
Çün olduq sənü bən məşuqü aşiq,
Bulunmaz diünyadə bir yarı-sadiq.
Kərəm eylə sözümdən çıxma, ey dost,
Bəni həsrət oduna yaxma, ey dost.
Bilə gəl gedəlim bu qutlu yola,
Ola kim tanrı xeyrin vermiş ola. (3a, 44)*

Şirin dil və yağılı sözlərlə Güləndamı Krıma getməyə razı salan həraminin yolda yeni bir iyrənc və zalım xisləti üzə çıxır. O, Güləndamı adı qaydada öldürməklə kifayətlənmək istəmir. Onu çarmixa çəkmək, yandırıb cəza vermək və bundan zövq almaq, qəlbinin kinini soyutmaq istəyir. Lakin qız xoşbəxt bir təsadüf nəticəsində bu əzablı ölüm dən xilas ola bilir. Həraminin ifrat kin və kibr iyiyəsi, qəddar, insafsız olduğunu şair belə xarakterizə edir:

*Zehi bədəslü murdar guri-məğbun,
Haramzadə, füzul, məhrumi, məhzun.
Oda yanıcı düşmən, yil qoyucu,
Ətini dişləyüb göksin urucu.
Deməzdi kim, olan oldı və getdi,*

O kindarlıq eşit kim ana netdi. (3a, 70)

Həmin kindarlıq və şər xislət də axırda Həraminin məhvinə səbəb olur. O, qisas almaq istəyərkən bu qisasın qurbanı olur. Güləndamın əli ilə əcələ yetişir.

Poemada ikinci qəhrəman və əsas müsbət surət Güləndamdır. Bağdad sultanının qızı olan bu şəxs zahirən hədsiz dərəcədə gözəl və yaraşıqlıdır. Sənətkar onun zahiri portretini parlaq obrazlarla rəsm edir:

*Alır xatun Güləndamin əlini,
Gəlir sərvi dalı kibi salını.
Sanasan tavus idi bağ içində,
Ya huri qızıdır uçmaq içində.
Boyu bənzər idi sərvi, çinara,
Yüzü gülə, yanağı güli-narə. (3a, 61)*

Güləndam zahirən nə qədər füsunkardırsa, daxilən də o qədər ağıl-kamal sahibidir:

*Əsildə həm ulu, həm hüsnü kamil,
Dəxi zirəkü hər dəm ağılı kamil. (3a, 72)*

Biz Güləndamla ilk dəfə həramilər gecə xəzinəni yarmaq üçün saraya daxil olarkən şam işığında yazı yazdığını vəziyyətdə tanış oluruq. Yazı-pozu ilə məşğul olması onun ziyalı bir gənc olduğuna dəlalət edir. Güləndam həm də ayıq, zirək, cəsarətli və qorxmazdır. Qılınc vurmağı, döyüşüb vuruşmağı da bacarır. Müəyyən təhlükəli məqamlarda risk etməkdən çekinmir. Gecə ay işığında bir neçə nəfərin xəzinəyə doğru getdiyini gördükdə onların xəzinəni yarmaq məqsədində olduqlarını anlayır, lakin kimsəyə xəbər vermədən özü qılınc götürüb xəlvəti onları izləyir və Əhməddən başqa doqquz həramini igidliliklə öldürür. Əhmədi isə yaralayır. Beləliklə, xəzinəni quldurlardan xilas edir. O, eyni zamanda sadə və təvazökardır, şöhrətpərəstlikdən uzaqdır. Çünkü əslində böyük qəhrəmanlıq kimi qiymətləndirilə bilən bu işi kimsəyə demir,

hətta atasından da gizlədir. Sırr saxlamağı bacarır. Onun bu nəcib keyfiyyəti Əhməd Hərami ilə ikinci dəfə üzləşdikdə də ortalığa çıxır. Belə ki, o, Əhməd Həramini tanışa da, bu sırrı açıb ağartmır, onun kimliyini faş etmir.

Güləndam böyük-kiçik yolu gözləyən, valideyn məsləhəti eşidən, aqsaqqal sözünə qulaq asan bir qızdır. O, əvvəlcə Əhməd Həramiyə ərə getməyə razı olmasa da, sonra atası gəlib bu təklifi verərkən onun sözündən çıxmır, nə qədər ağır olsa da, Hərami ilə izdivaca razı olur. Hətta atasının sözündən utanır, abır-həya edir, ədəb-ərkan gözləyir:

*Atasın dinlədi ol mehribani,
Qızardı gül kibi bənzi, utanı.
Təri dür kibi yüzündə düzüldü,
Gözü nərgizlərin ol dəm süzüldü.
Yanağı gül kibi öylə qızardı
Atasından utanır, həm qızardı.
Ədəb birlə der: ey dövlətli ata
Səxavət kani, ey mürvətli ata.
Sizə biz qarşı söyləmək eyibdir.
Ulular bu sözü böylə deyibdir.
Bizə söz söyləmək düşməz qatında,
Həmin qulluq gərəkdir həzrətində.
Nə deyəyin, ata, fərman sənindir,
Əgər dərdli isəm dərman sənindir. (3a, 39)*

Güləndam iffətli bir qızdır. O, öz ismətini qorumağı bacarır. Həm də tədbirlidir. Əhməd Hərami ilə toydan sonra zifaf gecəsi Əhmədin otağına özünə çox oxşayan rəfiqəsini göndərir. Öz ismət və paklığını qoruyur, yalnız Gülfərəxun halal zövcəsi olur. Lakin Güləndam bir qədər sadəlövhür. Əhməd Həraminin kimliyini bilsə də, onun şirin dilinə, boyalı sözlərinə inanır, onun dəyişdiyini, pis əməldən çəkindiyini zənn edir. Onunla Krıma getməyə razı olur.

Şiraz banusu ilə görüşdə, Güləfruxə ərə getdikdə də o, ağıl və tədbirlə hərəkət edir. Bütün həqiqətləri açıb onlara danışır. Onun təklifi ilə Əhməd Həraminin məkrin-dən qorunmaq üçün qırx pilləkanlı saray tikilir və onlar orada yaşayırlar. Güləndam həm də vəfali, sədaqətli, öz həyat yoldasını sevməyi, onu təhlükəli məqamlarda qorumağı bacaran bir qadındır. Əhməd Hərami gecə ikən öldürmək üçün onların otağına daxil olarkən o, özünü itirmir, ərini təhlükədən qurtarmağa nail olur. Əsl fədakarlıq və sədaqət nümunəsi göstərir. Bir xeyir əməl sahibi kimi nəhayətdə qalib gəlir və xeyirə düşcar olur.

Əsər boyu müəllifin müsbət qəhrəmana rəğbəti açıq şəkildə hiss olunur. O, Güləndamı ardıcıl olaraq «hürü yüzlü bəşər», «məsturi-zəmanə», «sözü bülbül kibi qənd», «lətifü simi tən», «Güləndami-xub, yüzü ayna» və s. vəsf dolu epitetlərlə təqdim edir.

Poemada Xoca Rüstəm, Şiraz banusu, Güləfrux, Şəhənşah kimi yardımçı surətlər də verilmişdir. Xoca Rüstəm mərd, qorxmaz, cəsarətli və xeyixah bir insandır. Güləndamı kimsəsiz bir yerdə əli, qolu bağlı görüb xilas edir. Əhməd kimi bir həramidən qorxmayıb Güləndamı xilas etmək naminə hətta döyüşə belə hazır olur. Ona qayğı və ehtiramla yanaşır, bacı gözü ilə baxır. Şiraza çatarkən Güləndamdan Bağdadı, ya onunlamı getmək istədiyini, yaxud buradamı qalmaq arzusunda olduğunu soruşur. Qızın öz istəyinə rəğmən onu burada qoyur. Məsnəvidəki Güləfrux və Şiraz banusu da müsbət surətlər kimi yadda qalır.

«Dastani-Əhməd Hərami»nin əlyazması **rüq'ə** və **süls** arasında, yəni həmin xətlərə yaxın bir xətlə yazılmışdır. Poema əruz vəzninin **həzəc** bəhrində - mə'fAilün mə'-fAilün mə'fAil – ölçüsündə qələmə alınmışdır:

| Mə'fAilün | Mə'fAilün | Mə'fAil |
|------------------|------------------|---------------------|
| Görün imdi | bənə netdi | zəmanə |
| Əlimi al | dı uş atdı | yabanə. |
| Nədir bunca | bənə kövrü | cəfalər, |
| Məgər kim qəhr | içün bəslə | di anə? |
| Suçum nədir | əcəb netdim, | nə qıldım, |
| Qara bağrum | bənim qərq ol | du qanə... (3a, 49) |

Nümunə kimi verdiyimiz bu qəzəl ana dilli şeirimizdə epik əsərin içərisində işlənən ilk lirik poeziya örnəyidir.

Poema əruz vəznində yazılsa da, $4+4+3=11$ bölgüsünə malik heca vəznli türk şeiri xatırladır. Bəzi misra və beytlərdə vəzn xətaları vardır. Bu həm katibin xətası, həm də əruzun türk dilli poeziyaya daxil olduğu ilkin əsrlər üçün bu vəznin türk şeiri ilə normal şəkildə uyuşmaması, daha doğrusu, əruzun türkləşməməsi ilə əlaqədar idi.

Poemadakı hadisələr Krımda başlayıb, Bağdadda və Gürcüstan yolunda davam edir. Şirazda isə başa çatır. Əsərin dili bu gün üçün bir qədər çətin anlaşılısa da, ərəb və fars sözləri ilə ifrat yüklenməmişdir. Milli arxaizmlər alınma linqvistik vahidlər-dən daha çoxdur. Bu isə poemanın ərsəyə gəldiyi dövrün sadə və anlaşılıqlı ədəbi dilində hasılə gəldiyini göstərir. Həqiqətən də, məsnəvidə XIII yüzillik üçün başa düşülən və indi arxaikləşən dil vahidləri, həmçinin indi qismən fərqli tələffüzlə deyi-lən söz və ifadələr bolluq təşkil edir. Aşağıdakı nümunə deyilən məziyyəti tipik şəkil-də özündə eks etdirir:

Anası anı qatına qiğurdi,
Qızın vəsfin ana bir-bir degirdi.
Dedi: gəldi bizə bir can parası
*Ki, **oldur** gözlərin ağrı, qarası.*
*Yerincə **ol** qızı xatun ögərdi*
Ki, yəni oğlunun gönlün əgərdi.
***Der** idi: yoxdur anın heç nəziri,*
Atası şəhri-Bağdadın əmiri.
*Bulunmaz hüsn içində **ana** manənd*
***Yüzi** güldür, sözü bülbül **kibi** qənd.*
*Güləfrux **aydır** ana: göstər ami,*
***Görəyin** bən dəxi bir eni kani.*
*Dedigin **dənlü** varmidir **görəyin**,*
Əgər canum sevə, gönüll verəyin.

*Dedi xatun: yürüü var köşkinə çıx,
 Qamu pəncərələrin eylə açıq.
 Bən ol məhbubənin əlin alayın,
 Sənin həzrətinə qarşu gələyin. (3a, 60-61)*

Abidədə arxaizmlerin müxtəlif növlərinə – həm fonetik, həm də qrammatik və semantik arxaizmlərə rast gəlmək mümkündür: *ab* (ov), *qamu* (hamı), *yüz* (üz), *bən* (mən), *yazı* (çöl), *biti* (yazı, kitab), *ər* (igid), *aş* (xörək), *qonmaq* (oturmaq), *yemiş* (meyvə-tərəvəz), *güz* (payız), *xon* (süfrə), *qatı* (möhkəm), *dügün* (toy), *aytmaq* (demək), *dənli* (bol), *ərmsə* (əriştə), *əsən* (sağ), *gələci* (söz-söhbət), *-mən*, *bən* (I ş.təkinin şəkilçisi), *-øyin*, *-viüz* (II ş.cəm şəkilçisi), *-gil* (II şəxsin təkinin şəkilçisi), *-raq*, *-rək* (dərəcə şəkilçisi), *-iban*, *ibən* (feli bağlama şəkilçisi) və s.

Poetik ovqatı və bədii şirəni artırmaq üçün sənətkar fikrin obrazlı deyim tərzindən də istifadəyə təşəbbüs göstərir, bədii dili gözəlləşdirməyə çalışır:

*Sanasan kim, xəzan yarpağı düşdi,
 Və bir tər gül solub torpağa düşdi. (3a, 48)
 ...Görün bu çərxi-gərduni ki, bəni
 Sapana qoyuban atdı yabənə. (3a, 49)
 ...Şu rəsmə kim, qılırdı ahü əfəgan,
 Gözündən yaş yerinə dökülür qan. (3a, 49)
 ...Əgər ol sehrilə aya sağarsa,
 Əgər Zöhrə olub gögə ağarsa. (3a, 70)*

Bu tipli obrazlı, məcazi deyim tərzinə malik misra və beytlərə əsərdə tez-tez təsadüf edirik.

Müəyyən məqamlarda cinas sözlərin qafiyə kimi işlədilməsi də, poemanın dil və üslubi imkanlarını zənginləşdirən faktorlardan sayıla bilər. Məsələn:

Məgər kim ol zamanda bir hərami,

Dərib döşürmüş idi çox hərami. (3a, 16)

...Gələlim biz həramılər sözünə,

Biləsiz anların fikri, sözü nə? (3a, 22)

...Həqə saldım görəyim həq nə işlər,

Bunun kibi başa çox gəlir işlər. (3a, 47)

...Eşid imdi bu yandan əcəblər,

Eşidənlər ani yavlak əcəblər. (3a, 41)

Poemada xalqımızın adət və ənənələrinin, əxlaq və ailə-məişət məsələlərinin, həyat tərzinin təsvirinə aid maraqlı məqamlar da vardır. Burada *davul*, *nay*, *şəştə*, *qopuz*, *nağara*, *tənbür*, *dünbür*, *ud* və s. kimi musiqi alətlərindən, *Hicazi*, *Dühəng*, *İsfahani*, *Iraqi*, *Cəngi*, *Şahnaz*, *Hüseyni*, *Nühəfti*, *Novruz* və b. musiqi havacatlarından söhbət açılır. *Dənə*, *pirinc*, *zərdə*, *gərəkçə*, *qəlyə*, *boranı*, *hərisə*, *zərdə*, *əriştə* və s. yeməklərin, bəzi qab-qacaq və məişət alətlərinin adları çəkilir. Güləndamlı Güləfruxun toy məclisi təsvir olunur. Bütün bunlar xalqımızın o zamankı mədəni və məişət həyatı, dəb və adətləri haqqında bəzi təsəvvürlər yaradır, az-çox bilgi verir. Müəyyən etnoqrafik informasiya almağa kömək edir.

«Dastani-Əhməd Hərami» ana dilli epik poeziyamızın ilk nümunələrindən biri kimi bu gün də öz dəyərini itirməmişdir.

Ana dilli ədəbiyyatımızın elə nümayəndələri də var ki, onların XIII-XIV əsrlərdə yaşadığı güman edilir. Lakin hələlik bu barədə kifayət qədər yetərli dəlil və bilgi yoxdur. Əlimizdə olan orta əsr yazılı mənbələrinin heç birində bu sənətkarlar barədə heç bir məlumata təsadüf edilmir. Bu isə həmin sənətkarların fəaliyyət göstərdiyi dövrü konkret şəkildə müəyyənləşdirməkdə xeyli çətinlik törədir. Onların XIII-XIV yüzilliklərin şairləri olmaları barədə mülahizə isə yalnız həmin sənətkarların bizə gəlib çatan azsaylı əsərlərinin bədii forma, üslub və linqvistik xüsusiyyətlərinə əsaslanır. Belə qələm **sahiblərindən Möhnəti Bakuini**, **Ənbəroğlunu** və **Isa adlı** şairi göstərmək olar.

İsa adlı şairin varlığı və onun "Mehri və Vəfa" poeması son illərə qədər elm aləminə bəlli deyildi. Axır vaxtlar ədəbiyyatşunas alımlərimizdən K.Şərifli və A.Şərifli

bu əsəri üzə çıxararaq iki dəfə ön sözlə birlikdə çap etdirmişlər.(20;23) Bu, ana dilində yazılmış və ədəbiyyat tariximiz üçün xüsusi dəyərə malik maraqlı bir poemadır. Məhəbbət mövzusundadır. Əsərin süjeti orta əsrlər ədəbiyyatında tez-tez rast gəldiyimiz cüt aşiq və məşuq qəhrəmanların başına gələn eşq macəraları üzərində qurulmuşdur. Nağılvari süjetə malikdir. Görkəmli dilçi alim, prof.Q.Kazimov da «XI əsrin ana dilli möhtəşəm abidəsi» (5) adlı geniş həcmli və dəyərli məqaləsində əsərin dili üzərində əhatəli müşahidə və araşdırma aparmış, onun dilini «Dədə Qorqud» və «Dastani-Əhməd Hərami» ilə müqayisə etmiş və bu qənaətə gəlmişdir ki, poemanın yaranma tarixini XIII əsrdən də əvvələ aid etmək olar.

Ümumiyyətlə, poema mövzu, məzmun, ideya, dil, üslub və süjet baxımından xalq ədəbiyyatı ilə ciddi bağlılığa malikdir. Əsərin bizə gəlib çatan AR MEA-nın Əlyazmalar İnstutunda saxlanan əlyazmalarının hər iki nüsxəsi XIX əsrdə köçürülmüşdür.

Poema belə bir süjet üzərində qurulmuşdur:

Rum padşahının kiçik oğlu Vəfa atası ölərkən ona vəsiyyət etdiyi bir küp qızılı yoxsullara, ehtiyacı olanlara, əlsiz-ayaqsızlara sərf edib kasiblaştıqdan sonra bu məmləkətdən baş götürüb getmək qərarına gəlir. Rəmmalın məsləhəti ilə bir canavarın arxasında qəribə və zəngin bir bağa gəlib çıxır. Burada Əmman sultanının qızı Mehri xanımı görür. Onlar bir-birlərini sevirlər. Çox keçmir ki, Vəfa sehrli bağdağı köynəyə toxunur və bunun nə olduğunu bilmir. İnsan əli toxunan sehrli köynəyi külək məğrib ölkəsinə gətirir. Məğrib şahı bu qeyri-adi köynəyin kimin olduğunu öyrənib Cadu adlı bir sehrbazı Mehrinin arxasında göndərir. Bağa gələn Cadu Vəfanı boğazlayıb öldürür. Mehrini isə bihuş edib mindiyi küpə qoyub məğrib şahının yanına aparır. Sevgilisinin ölümü üçün göz yaşı tökən Mehri tədbirə əl atır. Məğrib padşahı ilə evlənməyə razı olduğunu bildirir, lakin yas tutmaq üçün bir il möhlət istəyir və razılıq alır. Vəfanı axtaran qardaşının duası və yalvarışı ilə Xızr peyğəmbər zühur edərək Vəfanı dirildir. Vəfa axtara-axtara Mehrini tapır. Onlar gecə ikən ata minib qaçırlar. Məğrib padşahi Cadunu yenidən Mehrinin arxasında göndərir. Lakin bu dəfə Cadu onu tapa bilmir və əlibos qayıdır. Qəzəblənən şah Cadunu öldürür. Vəfa ilə Mehrinin başına yeni macəralar gəlir. Əvvəl bir zənci, sonra bir sərraf Mehrini ələ keçirmək istəyir. Lakin Mehri tədbir və hiylə ilə onların əlindən qurtarır. Bununla belə Mehri ilə

Vəfa ayrı düşürlər. Mehri bir ölkəyə gəlib çıxır, onu orada şah qoyurlar. Vəfa da ax-tara-axtara gəlib buraya çıxır. Vəfanın məqsədli olaraq çəkdirib şəhərin görkəmli yerində qoydurduğu şəkildən onu tanıyor. Onlar görüşürlər. Toy edib evləndikdən sonra Mehri şahlığı Vəfaya verir.

Əsər belə bir nikəbin sonluqla bitir.

Poemanın müəllifinin adının Isa olduğunu biz yalnız əsərdən öyrənirik:

“Ümma, Isa, necə bir bu qeyli-qal,
Dilə haqdan kim, qılasan ittisal”. (23, 87)

Təəssüf ki, başqa heç bir mənbədə bu şairin nə adına, nə də haqqında məlumat təsadüf edilmir. Ona görə də onun yaşadığı tarixi dövr haqqında qəti hökm vermək çətindir. Bununla belə, əsərin poetik linqvistikası, dil xüsusiyyətləri, leksik məziyyətləri və üslubi sistemi bütünlüklə XIII-XIV yüzilliklərdəki ana dilli ədəbi abidələrimizi, xüsusilə də həmin dövrün epik sənət nümunələrini xatırladır. Əsərin dili və üslubu ilə yaxından tanış olduqda görürük ki, bu, "Dastani Əhməd Hərami"nin, Y.Məddahın "Vərqa və Gülsah"ın, S.Fəqih və M.Zəririn "Yusif və Züleyxa" poemalarının dil və üslubu ilə ciddi yaxınlıq və oxşarlıq təşkil edir. XIII-XIV əsrlər ana dilli abidələrimizdə olduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yerində işlənir, fəlin zaman şəkilçiləri bol-bol bir-birini əvəz edir, şəxs şəkilçilərinin arxaik formaları sıx-sıx işlənir. Doğrudur, bu xüsusiyyətə sonrakı dövr-də yaranmış ana dilli əsərlərimizdə də rast gəlirik. Lakin sonrakı əsrlər üçün deyilən əlamət xeyli azalır, sabitləşmə nəzərə çarpacaq dərəcədə güclənir, adı çəkilən qrammatik əlamətlər daha çox normativ xarakter alır, öz daimi yerini tutmağa meyllənir. XIII-XIV yüzilliklərdə isə bu qrammatik əlamətlərdə daha çox sərbəstlik, işlənmə tezliyinin bolluğu, kəmiyyət artıqlığı müşahidə olunur. Bu mənada "Mehri və Vəfa"-dan məhz XIII-XIV yüzilliklərin qoxusu gəlir.

Poemada adı çəkilən epik əsərlərdə, xüsusilə də "Dastani Əhməd Hərami" və "Vərqa və Gülsah"da olduğu kimi leksik və qrammatik arxaizmlər, habelə müasir söz və ifadələrin arxaik tələffüz formaları da tez-tez işlədir və miqdarda xeyli üstünlük təşkil edir. Məsələn:

*Dayə aydır: Fəqir gəldi qapuya,
Dəstür istər kim, irişə tapuya.*

*Mehri aydır: Qoyma onu içəriü,
Nəsnə verin göndərin anı gerü.*

*Vəfa aydır: De ki, gəlsün görəlüm,
Çünki dərvişdir, sədəqə virəlüm.*

*Soralum qandan gəlür, qanda gedir,
Mətləbi nə, qancaru səfər edir
Okudular anı girdi içəriü,
İzzət eylədi Vəfa durdu uru.*

*Baxdı Cadu, gördü Vəfa Mehrilə,
Xoş oturmuşlar ikisi zövq ilə.
Başladı bir dəm gələci eylədi,
Hər bir iqlimdən bulara söylədi.*

*Söylər ikən ikisinin sehr eylədi,
Bunların əqlini sərxoş eylədi.
Dedi çünki işlədüm bən bu işi.
Düşmən olisər bənə uşbu kişi.*

*Yegrəgi oldur öldürəyim bən buni,
Qovğadan əmin qılayım bu canı.
Çəkdi biçaq Vəfayı boğazladı,
Mehri küpə qoyuban yol gözlədi.*

*Qamçı urdu Cadu ol kiüp atına,
İrdi şol dəm ol padşah qatına.
Qoydu küpü, Mehra aydır: Gəl bəriü,
Əqli gəldi Mehrin, durdu uru. (23, 51)*

Leksik-qrammatik arxaizmlerin, çağdaş söz və ifadələrin arxaik tələffüz formalarının daha çox, ərəbizm və farsızmlerin isə XV-XVII əsrlərdə klassik ənənə və janrlarda yaradılmış bədii sənət nümunələrinə nisbətən daha az nəzərə çarpdığı, yəni "Dədə

Qorqud"la XV-XVII yüzilliklərin söz sənəti abidələri arasında keçid dili olan belə bir dil, çox güman ki, ana dilli ədəbiyyatımızın təşəkkül və ilkin inkişaf mərhələsi olan XIII-XIV əsrlərə aiddir.

"Mehri və Vəfa"nı dil baxımından şair Əlinin "Qisseyi-Yusif'i ilə də müqayisə etmək olar. Sadəcə olaraq, bir cəhəti nəzərə almaq lazımdır ki, "Qisseyi-Yusif"də oğuz türkcəsi ilə yanaşı, qıpçaq və qarlung türkcəsinin dil əlamətləri də qabarlıq şəkildə təzahür edir. Şair Əlinin poemasındaki oğuz türkcəsinə məxsus leksik-qrammatik xüsusiyyətlər isə "Mehri və Vəfa" əsəri ilə çox oxşardır və bu cəhət hər iki poemanın meydana gəldiyi zaman çərçivəsinin bir-birindən o qədər də uzaq olmadığına dəlalət edir.

Məsnəvi formasında yazılan poemada Mehrinin və Vəfanın dilindən deyilən qəzəllər də vardır. Məhəbbət mövzusunda, xalq ədəbiyyatı tərzinə yaxın bir üslubda yazılmış nağıl və dastan epizodlarına bənzər epizodların xeyli yer tutduğu əsərdə başlıca ideya dərin məhəbbət, hicran əzabları, vüsal yolunda çətinliklər və pak eşqin tərənnümüdür. Poemanın baş qəhrəmanları Vəfa və Mehridir. Vəfa rəhmlı, əliaçıq, var-dövlətə və şöhrətə uymayan, eşqində fədakar, öz mübarizə yolundan dönməyən ağıllı bir gəncdir. Mehri də onun kimi ləyaqətli, təmiz məhəbbətlə sevən, tədbirli, namuslu, lazıim gələndə öz məqsədinə çatmaq üçün yaxşı mənada Metməyi də bacaran diribaş bir qızdır.

Əsərdəki Xızır peyğəmbər folklorda rastlaştığımız xeyirxah, köməkçi, xilaskar, mədədçi obrazı, Cadu isə bədxah, şər xislətli mənfi surətidir. Cadu bəd əməlli şər təmsilçisi kimi öz cəzasına çatır, məğrib şahının qəzəbinə tuş gəlib onun qılınıcı ilə öldürülür.

Şübhəsiz ki, gələcək tədqiqatlar əsərin yarandığı tarixi dövr haqqında daha mötəbər fikir söyləməyə imkan verəcəkdir.

2.2. XIII-XIV əsrlər epik şeirimizdə «Yusif və Züleyxa» mövzusu”

Mövzu və **ideya** baxımından dərin mündəricəyə malik olan «Yusif və Züleyxa» hekayəti islam şərqində ən populyar ədəbi abidələrdən biridir. Qədim mənşəyə malik

bu süjet zaman-zaman, məkan-məkan bədii düşüncəni məşğul etmiş, müxtəlif dillərdə və müxtəlif bədii formalarda ədəbi təsərrüfatın məhsulu kimi özünü təzahür etdirmiş, söz sənətinin obyektiñə çevrilmişdir.

Yusif peyğəmbərlə bağlı qissə öz başlanğıcını tarixin ləp dərin qatlarından götürür. Yazılı ədəbiyyatda ilk dəfə biz bu qissəyə eramızdan əvvəl I minilliyyin ilk əsrə rində yarandığı güman edilən «Tövrat»da rast gəlirik. «Tövrat»ın I kitabı olan Təkvində hekayəyə geniş yer verilir. Daha doğrusu, Təkvinin 418 maddəni əhatə edən 13 babı bu hekayəyə həsr edilmişdir. Deməli, əgər dini kitab olan «Tövrat»da Yusiflə bağlı əhvalata bu qədər diqqət yetirilirsə və o, mükəmməl bir süjetə malik bitkin hekayətdirsə, onun daha əvvəllər yarandığını söyləmək mümkündür.

Yusif peyğəmbərdir. O, İbrahimin oğlu İshaqın nəvəsi, yəni Yəqubun oğludur. Bu nəsil şəcərə etibarilə peyğəmbərlərdən ibarətdir. Yusifin tarixi şəxsiyyət olduğu söylənilir. Hətta bəzi tarixçilər və filoloqlar onun konkret olaraq eramızdan əvvəl XVII əsrə, Misirin hiksosların hakimiyyəti altına düşdüyü bir tarixi dönəmdə yaşadığını göstərirlər. Əlbəttə, tarixin bu qədər konkret müəyyənləşdirilməsi yalnız ehtimal ola bilər. Çünkü bu barədə elə bir tutarlı elmi-tarixi fakt yoxdur. Onu da deyək ki, Yusif hekayətində nə qədər tarixin izləri olsa da, bir bədii təfəkkür məhsulu kimi o, tama-mılə əfsanə tülünə bürünmüştür.

Xristianların dini kitabı olan «İncil»də də Yusif əhvalatına toxunulur. Quranda isə əhvalata ayrıca yer verilir və o, «əhsən-ül qisəs», yəni «qissələrin ən gözəli» - deyə xatırlanır. «Quran»ın 111 ayədən ibarət XII surəsi («Yusif» surəsi) bütövlükdə haqqında danışılan qissəyə həsr edilmişdir. Burada əhvalat «Tövrat»dakı kimi geniş verilməsə də, onun əsas məzmunu yığcam və konkret şəkildə nağıl edilir. Bəzi başqa surələrdə də Yusif bir peyğəmbər kimi xatırlanır.

Şübhəsiz ki, təbii olaraq islam aləmində «Yusif və Züleyxa» mövzusuna müraciət edən ədəbi fikir sahibləri üçün qaynaq «Tövrat»dan daha çox «Quran» olmuşdur. Həm də bu qaynaq yalnız «Quran»la (qismən də «Tövrat»la) məhdudlaşmamışdır. Təbərinin (IX) əsr «Quran»ın təfsirinə həsr edilmiş «Təfsir əl-kəbir» («Böyük təfsir»), Herat Şeyxi Abdullah Ənsərinin (IX əsr) «Ənis-əl müridin və şəms əl-məclis» («Müridlərin dostu və məclislərin günəşsi») və s. kimi Yusif hekayəti şərh edilən mən-

bələr də bu mövzuya müraciət edənlər üçün bir örnək rolunu oynamışdır. Nəhayət, qıssə müsəlman şərqində xalq arasında şifahi şəkildə geniş yayıldığından bu mövzuya müraciət edənlər, şübhəsiz ki, folklordan da bir bədii qaynaq kimi faydalananmışlar.

Yaxın və Orta Şərq ədəbiyyatında mövzu ilk dəfə geniş mənada Ə.Firdovsinin qələmə aldığı «Yusif və Züleyxa» poeması ilə məşhurlaşmışdır. Lakin Firdovsidən əvvəl Əbülmüəyyəd Bəlxı və Bəxtiyari Əxvazi kimi şairlərin də bu mövzuda əsər yazdıqları barədə məlumatlar var.

Fars dilli ədəbiyyatda Ə.Firdovsi və Ə.Caminin «Yusif və Züleyxa» poemaları daha çox məşhurdur. Lakin tam cəsarətlə demək olar ki, Yusif qissəsi islam şərqiindəki xalqlar arasında türk dilli ədəbiyyatı daha çox maraqlandırmış, türk dillərində bədii nemət yaranan onlarla sənətkarlar bu mövzuya müraciət etmişlər.

Ümumiyyətlə, bəhs olunan mövzuda dünyada 20 dildə əsər yazılmışdır ki, onların da sayı birlikdə 140-a yaxındır. ÜmumTürk ədəbiyyatında isə belə nümunələrin sayı 68-ə qədərdir. (15, 80-81; 4, 12-14)

Türkdilli bədii fikir tarixində mövzunu ilk dəfə qələmə alan XIII əsrə yaşamış Qul Əlidir. Azərbaycan ədəbiyyatında da Yusif hekayəti əsrlər boyu dəbdə olan ənənəvi mövzulardan biri kimi diqqəti cəlb edir. Ana dilimizdə 20-yə qədər sənətkarın bu süjet əsasında müxtəlif forma və janrlarda əsərlər yazdığı bəllidir. (4,12-14) Belə sənətkarlardan Qul Əli (XIII əsr), Suli Fəqih, Mustafa Zərir (XIV əsr), Yusif Azəri, Mustafa bin Osman (XV əsr), M.Füzuli, Zəmiri, Ziyai Yusif Çələbi (XVI əsr), Atai,Zehni (XVII əsr),İbn Kaşan (XVIII əsr),Yusif Vandamlı (XIX əsr) və s. göstərmək olar. Hətta M.S.Ordubadi də 1909-cu ildə «Yusif və Züleyxa» adlı dramatik bir poema yazmış və sonradan (1927) onu «Sevgililər» adı ilə çap etdirmişdir.

Salim Təbrizi, Cövhər Təbrizi, Lütfəli bəy Azər Bəydili və s. azərbaycanlı müəlliflər isə mövzunu fars dilində qələmə almışlar. Ədəbiyyatşünaslığımızda «Yusif və Züleyxa»ların tədqiqi və nəşri ilə bağlı müəyyən təqdirəlayiq işlər də görülmüşdür. Belə ki, Qul Əli, M.Zərir və S.Fəqihin poemalarının hər biri ayrıca kitab şəklində çap edilmişdir. (14;18;20) Həmçinin ayrı-ayrı mənbələrdə çap olunmuş elmi araşdırma və mülahizə xarakterli məqalələrdən əlavə bu mövzunun müxtəlif aspektlərini öyrənilməsinə dissertasiyalar da həsr edilmişdir. (1;4;10;16)

«Yusif və Züleyxa» hekayətinin bu qədər populyarlıq qazanması, dildən-dilə düşməsi, həm şifahi, həm də yazılı ədəbiyyatda yayılması və məşhurlaşması səbəbsiz deyil. Bu, yalnız Şərqdə yox, ümumiyyətlə, dünya ədəbiyyatında öz yüksək bəşəri ideyası, ibrətamız və düşündürücü məzmunu, dərin həyatı mətləbi, tərbiyəvi fikir çalrı ilə seçilən süjetlərdən biridir. Əsər oxucuya bir sıra vacib insani keyfiyyətlər, nəcib duyğular, gözəl əxlaqi xüsusiyyətlər aşılıyır, onu düşünüb-daşınmağa, ibrət götürməyə, paklığın və mənəvi bütövlüyün əzəmətini dərk etməyə vadadır. Başqasının övladına qarşı cinayətkar münasibət və onun lənətlənməsi, ananı oğuldan ayırmaqla valideyn qəlbini göynətmək və bunun cəzası (Yəqubun qarabaşın südəmər oğlunu sataraq anasından ayırması), ata məhəbbəti, övlad həsrəti, hicran əzabına qatlaşmaq, səbr və dözüm, paxıllıq, həsəd, xəyanət və bunun peşmançılıq, xəcalət doğuran aqibəti, yalan danışmağın məyusluqla nəticələnən sonu, saf eşq, məhəbbət uğrunda cəfa-keşlik, fədakarlıq, etibar, sədaqət, dünyanın maddi nemətlərinə, zahiri gözəlliyyinə, həvvavü-həvəsə uymamaq, öz nəfsini qula çevirmək, ismət, nifrət, əxlaqi paklıq, namus, xarici gözəllik və mənəvi təmizliyin eyni insanda qovuşması zamanı öz yolunu və həddini bilmək, ağıl, tədbir, uzaqqorənlik, ədalət, əliaçıqlıq, pisliyə yaxşılıqla cavab vermək bacarığı, dostluqda, yoldaşlıqda həyan olmaq qabiliyyəti və s. «Yusif və Züleyxa» hekayətinin başlıca ideya elementləridir. Göründüyü kimi, onlar çoxdur və on başlıcası bəşəri ucalıq, insani əzəmətlə bağlıdır. Əsərdə bütün süjet boyunca nəzərə çarpan və onun içərisindən qırmızı xətlə keçən əsas bir qayəni də vurğulamaq lazıim gəlir. Bu, Allah hökmünə, taleyə, qəzavü-qədərə inamdır. Yəni hər şey Allah-taalanın hökmü və iradəsilə baş verir. Onun istəyindən, niyyətindən kənar heç nə yoxdur. Yaradan istəsə, birisini quyu içərisində salamat saxlayar, adı qulu padşah səviyyəsinə yüksəldər, gözlünü kor, koru gözlü edər, qocanı cavanlaşdırar. Beləliklə, Yusif qissəsi həm dini, həm də dünyəvi ölçülərə uyğun gələn dolğun ideyaya malik bir süjetdir. Elə buna görə də həm dini, həm də dünyəvi təmayüllü ədəbiyyat həvəslə bu mövzuya meyl etmişdir.

Türkdilli ədəbiyyatda Yusif qissəsini ilk dəfə qələmə alan bizim Azərbaycan şairi hesab etdiyimiz şair Əlidir. Ana dilli ədəbiyyatımızın ilkin inkişaf mərhələsi olan

XIII-XIV əsrlərdə isə başqa iki sənətkarın da həmin mövzuda əsər yazdıqları bəlliidir. Bunlar Ərzurumlu Mustafa Zərir və Suli Fəqihdir.

QUL ƏLİ turkdilli şair olsa da, onun türk xalqlarından konkret olaraq hansına mənsub olması mübahisəlidir və bu mübahisəni doğuran iki mühüm səbəb vardır: birincisi, sənətkarın həyat və şəxsiyyətinə, harada, hansı toplumun içərisində doğulub yaşamasına dair heç bir məlumatın olmaması; ikincisi, şairin yaradıcılıq irləsindən bizə bəlli olan və gəlib çatan yeganə əsərin – «Qisseyi-Yusif» poemasının türk ləhcələrindən birində yox, üç türkcənin – oğuz, qarluk və qıpçak türkçəsinin qovuşduğundan ibarət bir dildə yazılması. Deyildiyi kimi, qaynaqlar Əli haqqında heç bir bilgi saxlamışlar. Ədəbiyyatşunaslıqda onun milli mənsubiyyəti, yaşadığı ədəbi mühit və məkan barədə fərqli mülahizələr mövcuddur. Məsələn, «Qisseyi-Yusif»i tədqiqatçı alımlərdən X.Fleyseir tatar-oğuz, M.Xautsma, H.Həziz Orta Asiya, K.Brokkelman qədim osmanlı, M.F.Köprülüzadə, E.Bertels və Əmir Nəcib Xarəzm, Ş.Mərcani, B.Yafarov, Y.Aqişev və X.Usmanov bulqar, B.Perc tatar abidəsi hesab edirlər. (3) N.S.Banarlı da Əlinin «Xarəzm dolaylarında yetişmiş bir oğuz türkü»(2,283) olduğunu ehtimal edir. Türk filoloqu B.M.Qocatürk isə güman edir ki, «Qisseyi-Yusif» müəllifinin yaşadığı ərazi «Orta Asiya ile Anadolu arasında bir saha olmaq gerekir». (13,86) Ümumiyyətlə, araşdırıcıların çoxu haqlı olaraq poemanı oğuz ədəbi mühiti ilə əlaqələndirirlər. Azərbaycan alımları F.Zeynalov, E.Əlibəyzzadə, Z.Hacıyeva və b. isə bu əsəri Azərbaycan xalqının ədəbi-tarixi abidəsi kimi təqdim edirlər(19;5,3-12;8,3-45) və yəqin ki, bu qənaətlərində düzgün mövqe tuturlar.

Tatar ədəbiyyatşunaslarının çoxu, o cümlədən, Cavad Almaz, N.Xisamov və b. poemanı tatar abidəsi sayır və ondan tatar ədəbiyyatı nümunəsi kimi söhbət açırlar. Ümumiyyətlə, Volqaboyu tatarları arasında bu əsər XIX yüzilliyin 30-cu illərindən diqqəti cəlb etməyə başlamış, ilk dəfə 1839-cu ildə Utuz Imenin tərtibatı əsasında Kazan şəhərində çap olunmuşdur. 1839-1917-ci illər arasında əsər Kazanda 79 dəfə nəşr edilmişdir. Lakin tatar alımlarının abidəni tatar ədəbiyyatı nümunəsi kimi təqdim və təsdiq etdikləri faktlar son dərəcə bəsit, dözümsüz və qeyri-inandırıcıdır. İstənilən eks dəlilə müqavimət göstərmək tabında deyil. Məsələn, tatar alımlarının poemanın tatar abidəsi olduğunu sübuta yetirmək cəhdləri zamanı ortalığa qoyduqları ən mötəbər sa-

yılan faktlar əsərin əlyazmalarının Volqaboyunda yayılması və fonetik, leksik və qrammatik baxımdan tatar türkcəsinin standartlarına daha çox uyğun gəlməsidir. Hər iki dəlil tutarsızdır və əsaslı elmi gücə malik deyil. Əvvələn, «Qisseyi-Yusif»in əlyazmaları Volqaboyu ərazisindən başqa Azərbaycanda, Orta Asiyada, Türkiyədə, hətta Avropa ölkələrində də vardır və hər hansı bir əsərin əlyazmasının hansı bir ərazidən tapılması və ya çox olması hələ həmin abidənin məhz həmin xalqa məxsus olduğuna dəlalət etmir. Yüzlərlə belə faktlar mövcuddur ki, bir xalqa məxsus yazılı abidə bir başqa xalqın yaşadığı məkanda üzə çıxır və bu təbii haldır. Digər tərəfdən, əsərin dilinə münasibət. «Qisseyi-Yusif»in Kazanda ilk nəşrindən başlayaraq onun mətninin tərtibi və nəşri zamanı tatar alımları əsərin dili üzərində «müasirləşdirmə» əməliyyatı aparmış, bir çox fonetik, leksik və qrammatik vahidləri ilkin variantından dəyişdirərək müasir tatar dilinin qanunlarına uyğunlaşdırmışlar. Tatar alımlarının bu əsəri tatar oxucusunun xeyli dərəcədə asan başa düşə bilməsi hökmü də bununla bağlıdır.(3,7) Məsələn, Cavad Almaz qeyd edir ki, «Yalnız tatarlarda poema tərcüməsiz oxunmuş və oxunur». Bu hökm ifrat və birtərəflidir. Çünkü «Qisseyi-Yusif»in «müasirləşdirilməyən» və ilkin varianta daha yaxın olan Bakı nəşrinin (1995) mətninin dilini əslində Azərbaycan oxucusu tərcüməsiz başa düşə bilir. Az-az leksik və qrammatik vahidlər anlaşıqsız qalır. Daha doğrusu, XIII-XIV əsr ana dilli abidələrimiz müasir Azərbaycan oxucusu üçün nə qədər anlaşıqlıdırsa, ondan azacıq fərqlə «Qisseyi-Yusif» poemasının dili də başa düşüləndir. Həmin «azacıq fərq» isə poemanın dilində olan qıpçak və qarlung elementləridir.

Abidənin linqvistik sistemində oğuz türkcəsi elementlərinin üstünlük təşkil etməsi, bəzi tatar alımlarını həqiqəti etirafa məcbur etmişdir. Məsələn, Ə.Nəcib belə bir fikrə gəlir ki, «bu poema, heç şübhəsiz, oğuzların əksəriyyət təşkil etdiyi əhatədə, məhz «Dədə Qorqud» dastanlarının yarandığı əhatədə yaranmış, elə ona görə də abidənin fonetik, leksik və qrammatik quruluşunda qıpçak-qarlung elementləri olsa da, oğuz elementləri üstünlük təşkil edir».(19) Ə.Nəcib abidənin dilinin Azərbaycan və qismən də turkmən dillərinə daha yaxın olduğunu israr edir. Doğrudan da, poemanın dili ilə yaxından tanışlıq tam şəkildə bunu deməyə əsas verir ki, «Əlinin «Qisseyi-Yusif» əsəri məhz belə bir şəraitdə, oğuz tayfa birlilikləri əhatəsində «Dədə Qorqud» dastanla-

rının yarandığı əhatədə və yerdə yaranmış, leksik, fonetik və qrammatik baxımdan daha çox Azərbaycan dilinə aid olan bir abidədir».(19)

Deməli, oğuz tükçəsinin, xüsusilə də Şərqi oğuz, yəni azəri türkcəsi elementlərinin daha qabarıq olduğu, Azərbaycan dilinin əski qatına aid xüsusiyyətlərin başqa türkcələrdən kəmiyyət və keyfiyyətcə üstün olduğu bir ədəbi əsəri Azərbaycan ədəbiyyatının bədii faktı kimi qəbul etmək və onu ədəbiyyat tariximizin dəyərli bir nümunəsi kimi öyrənmək bizim qanuni ədəbi-mənəvi haqqımızdır. «Qisseyi-Yusif»in Azərbaycan ədəbiyyatı nümunəsi olduğunu başqa belə bir fakt da sübut edir ki, ədəbiyyatımızda, bu mövzunu qələmə almağın zəngin və intensiv bir ənənəsi olmuşdur. Deməli, şair Əlinin ana dilində qoyduğu, bu ədəbi yol bir ənənə şəklini almış, çoxlu sayda Azərbaycan sənətkarı bu mövzunu ana dilində qələmə almışdır. Tatar ədəbiyyatında isə belə bir ənənədən, ümumiyyətlə, heç bir iz və soraq yoxdur. Deməli, bu, tatar ədəbiyyatı üçün yad bir mövzudur.

Məxəzlərin haqqında heç bir bilgi vermədiyi «Qisseyi-Yusif» müəllifinin adını da biz əsərin özündən öyrənirik. Əsərin sonunda sənətkar adının Əli olduğunu nəzərə çatdıraraq yazır:

*Bunı düzən zəif bəndə, adı Əli
Yarlığağıl, əya rəhim, asi quli.(14,153)*

və yaxud, Allaha müraciətlə deyir:

*Sən kərimsən, həm rəhimsən, bu zəlilə,
Rəhmət qılğııl, əya rəhim, qul Əliyə.(14,153)*

Göründüyü kimi, ikinci nümunədə şair adını «qul Əli» - deyə xatırladır. Buna əsasən tədqiqatçılar bəzən onu «Qul Əli» adı ilə təqdim edirlər. Əlbəttə, buradakı «Qul» elementi sənətkarın ləqəbi və ya təxəllüsü, daha doğrusu, ad-titul komponenti olmayıb Allahın «bəndəsi, qulu» mənasındadır. Deməli, həmin epitet titul kimi şərti olaraq işlənə bilər və biz də ondan ad komponentində şərti mənada istifadə edirik.

Poemanın yazılılığı il də əsərin sonundakı maddeyi-tarixdən bəlli olur:

*Mövlamidən mədəd, nüsrət niyazında,
Rəcəb ayı cəlaliyə otuzında,
Tarixinin alıtı yüz toquzında*

Burada işlənən «**altı yüz toquz**» tarixi poemanın hicri **609-cu**, yəni miladi **1212-ci ildə** yanzılığını göstərir. Onu da qeyd edək ki, bəzi əlyazma nüsxələrində üçüncü misra «Tarixinin altı yüz otızında» - şəklində getmişdir. Buna görə də poemanın yazılış tarixi bəzən hicri 630-cu il (m.1233) kimi qeyd edilir.

Bəzi tədqiqatçılar şair Əliyə saxta tərcümeyi-hal da düzəldir, onun Xarəzmdə doğulub yaşadığını, uzun müddət Xarəzm mədrəsəsində müdərris olduğunu söyləyir, hətta təvəllüd və vəfat tarixi ilə bağlı konkret il də göstərməyə təşəbbüs edirlər. Əlbəttə, bu fikirlər heç bir mənbəyə əsaslanmadıqından fərziyyədən başqa bir şey deyil.

«Qisseyi-Yusif»in həcmi təxminən **beş min** misraya yaxındır. Təxminən ona görə deyirik ki, müxtəlif əlyazmalarda həcm fərqli olduğundan bunu dəqiq şəkildə söyləmək çətinlik törədir.

SULİ FƏQİH də tərcümeyi-halı əsrlərin əsrarlı qaranlığında mübhəm qalan sənətkarlarımızdandır. Onun barəsində bəlli olanlar hələlik, təxminən, bunlardan ibarətdir: XIV əsrə yaşamışdır. Bu hökmü şairin əlimizdə olan yeganə əsəri «Yusif və Züleyxa» poemasının dil və üslub xüsusiyyətlərinə əsasən veririk. Adının Suli Fəqih olduğunu şair poemada qeyd edir:

Səbr edərsən sən dəxi Fuli Fəqih

Övliyalar irdiginə irəsən. (20,115)

Şairin əsərdə lirik ricət şəklində qələmə aldığı «Şeiri-təlifi-kitabi-Fəqih quyəd», «Şeiri Fəqih» və s. adlı parçalarda o «Fəqih» təxəllüsünü işlətmişdir. Bəzən sənətkar təxəllüsü «Faqi» şəklində də qeyd edir:

Söylə, Faqi, sən Yusifiñ bustanin,

Inşəallah nəzm olə, tez-çıqa canin. (20,96)

Əslində «Faqi» sözü də «Fəqih»lə eyni mənalıdır və müsəlman hüquqşunasına, islam hüququ bilicisinə deyilir. «Fəqih» ərəbcə «fiqh»lə eyni kökdəndir. Müsəlman hüququ «fiqh», bu sahə üzrə mütəxəssis isə «fəqih» adlanır. Deməli, göstərilən təxəllüs sənətkarın peşəsi, əgər bu peşə ilə məşğul olmasa da, həmin sahə üzrə elmi yaxşı mənimseməsi ilə əlaqədardır.

Suli Fəqihin Şərqi Anadoluda yaşadığı güman edilir. Türk alimi Dəhri Dilçin şairin yaradıcılıq ırsından günümüzə gəlib çıxan bu əsəri Anadolu türkçəsində qələmə alınmış bir poema kimi qiymətləndirir.(21,9) Əsərin **həcmi** sənətkarın özünün poemannın sonunda bəyan etdiyi kimi **3207** beytdir:

*Ucdən-ucə uşbu qissə xubdurur,
Üç bin iki yüz yedi beytdürür.
Bustanini Yusifin şərh eylədiük,
Bülbül olub dürlü-dürlü söylədik.*(20,173)

ƏRZURUMLU QAZİ MUSTAFA ZƏRİR də ana dilli ədəbiyyatımızın ilkin inkişaf dövrünün görkəmli nümayəndələrindən biridir. O da Suli Fəqih kimi Anadolu ədəbi məktəbinin nümayəndəsidir. M.Zərir ana dilli ədəbiyyatımıza yalnız istedadlı şair kimi yox, həm də mahir bir tərcüməçi olaraq da xidmət göstərmişdir. Ümumiyyətlə, o, şair, mütərcim, qazi, alim, gözəl natiq və nüfuzlu bir ziyalı kimi dövrünün tanınmış şəxsiyyətlərindən olmuşdur. Qaynaqlar onun avtobioqrafiyası ilə bağlı sussalar da, sənətkarın özünün ərəb dilindən tərcümə etdiyi məşhur «Sirətün-Nəbi» adlı mövludnaməyə yazdığı müqəddimədə onun həyat və şəxsiyyətinə dair bəzi qiymətli notlara rast gəlirik. Burada müəllif özünü **Mustafa ibn Yusif ibn Ömər-üz Zərir-ül Ərzən-ir Rumi** (Ərzən-ir Rumi, yəni Ərzurumlu) - deyə xatırladır. Beləliklə, bəlli olur ki, şairin əsl adı Mustafa, atasının adı Yusif, nisbəsi Ərzurumludur. «Zərir» onun təxəllüsüdür, mənası «kor», «gözsüz» deməkdir. Sənətkar anadangəlmə kor olduğu üçün belə bir təxəllüs daşmışdır. Şair bunu Ibni Ishaqdan türkcəyə çevirdiyi «Sirətün-Nəbi» mövludnaməsində bir neçə dəfə xatırladır. Məsələn:

*Ümidi budurur bu Gözsüzin kim,
Ümidsiz qomaya ol Gözsüzini.*(2,371)

Müəllifin adını çəkdiyimiz mövludnaməyə yazdığı müqəddimədən aydın olur ki, o hicrətin 779-cu ilində (m.1377) Misirə səfər etmişdir. Məqsədi burada hakimiyyət sürən türk məmlükləri sarayına yaxınlaşmaq olmuşdur. Lakin o, Misirə çatmazdan iki il əvvəl, yəni 1377-ci ildə artıq Misir sultani Məlik Əşrəf Şaban düşmənləri tərəfin-dən öldürilmiş və yerinə oğlu Məlik Mənsur Əli ibn Şaban ibn Hüseyn keçmişdi. M.Zərir Məlik Mənsur Əlinin sarayına yol tapa bilir, onun məclislərində iştirak edir

və özünün dərin elmi, fəsahətli nitqi, xüsusi qabiliyyəti ilə onun diqqətini cəlb edir, hörmətini qazanır. Beş il burada yaşayır. Sultanın tapşırığı ilə də görkəmli ərəb ilahiyyatçısı və mühəddisi Ibn Ishaqın «Kitabi-Sirət-ür-Rəsulullah» əsərini «Sirətün-Nəbi» adı ilə ərəbcədən türk dilinə çevirməyə başlayır. Lakin tərcümə işi bir neçə il sonra 1388-ci ildə başa çatır. Artıq bu zaman sultan Məlik Mənsur Əli vəfat etmişdi. Çünkü M.Zərir onu müqəddimədə «mərhum» - deyə xatırladır.

Biz şairi hicri 796-cı ildə (m.1393) Suriyanın Hələb şəhərində görürük. Həmin ildə o, Hələb naibi Əmir Çulpanın şərəfinə «Fütuh-üş Şam» adlı bir tarixi əsəri də türk dilinə çevirir.

M.Zərir həm də «qazi» rütbəsi qazanmışdı və buna görə də «Qazi Zərir» kimi də xatırlanır və tanınır. O, anadangəlmə kor olsa da, qeyri-adi yaddası, güclü hafızəsi və xüsusi qabiliyyəti ilə yüksək elm və fəzilət sahibi ola bilmışdı.

Qazi Zəririn yaradıcılıq irsindən bizi üç əsər məlumdur: **orijinal «Yusif və Züleyxa» poeması; «Sirətün-Nəbi» və «Fütuh üş-Şam» adlı tərcümələr.**

«Sirətün-Nəbi» orta əsrlər tərcümə ədəbiyyatımız tarixində özünəməxsus yeri olan və mükəmməl tərcümə strukturu ilə fərqlənən, hələ XIII-XIV yüzilliklərdə belə tərcümə mədəniyyətimizin necə yüksək səviyyədə olduğunu əyani şəkildə sübut edən diqqətəlayiq faktlardan biridir.

Müqəddimədən aydın olur ki, mütərcimi bu işə sövq edən beş il sarayında yaşadığı məmlük sultani Məlik Mənsur Əli olmuşdur. Müəllif yazır ki, bir dəfə hökmdar:

*Gəl, ey gözsüz, mənə bir sirə söylə,
Kim onda surətü həm sirət olsun.(2,367)*

- deyə ona bu əsəri ərəbcədən türkcəyə çevirməyi tapşırır. «Sirətün-Nəbi» VIII əsr ərəb alimi Ibni Ishaqın (? – 767) «Kitabü Sirət-ür Rəsulullah» adlı məşhur mövludnaməsinin tərcüməsidir. Ibni Ishaqın bu mövludnaməsinin orijinalı sonralar itmiş və əsər Iraq alimi Ibn Hisam (IX əsr) tərəfindən yaddaşa əsaslanaraq yenidən qələmə alınmışdır. M.Zərir əsəri hərfən yox, sərbəst şəkildə şərqi oğuz türkçəsində ana dilimizə çevirmişdir. Yəni mətn cümlə-cümlə deyil, oxunduqdan sonra yadda qalan əsas məğz

və mətləb əsasında bərpa edilmişdir. Elə buna görə də tərcümədə orijinallıq keyfiyyəti də özünü hiss etdirir. Əsas mətn **nəsrlə** çevrilsə də, bəzi **mənzum** parçalar da vardır.

Bu türkdilli ədəbiyyatda **ilk mövludnamə**, yəni Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti ilə bağlı iri həcmli epik əsərdir. Əsər «Siyəri-Zərir» və «Siyər kitabı» adları ilə də tanınır.

XIII-XIV əsrlər bədii nəsr dilimizin ümumi mənzərəsini təsəvvür etməyə xeyli dərəcədə imkan verən bu qiymətli abidə səlis və aydın bir dillə tərcümə edilmişdir.

M.Zərir həm türk, həm də Azərbaycan ədəbiyyatşunaslığının-da yekdil olaraq Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi qəbul edilir. Baxmayaraq ki, Şərqi Anadoluda yaşadığından onun dilində qərbi oğuz türkcəsinin müəyyən elementləri də özünü büruzə verir. Bir sözlə, Q.Zəririn həm tərcümələri, həm də «Yusif və Züleyxa»sı XIV əsr ədəbi dilimizin əsas xüsusiyyətlərini özündə ehtiva edir.

Yuxarıda dediyimiz kimi, Ərzurumlu Mustafa «Sirətün-Nəbi»ni Azərbaycan türkcəsinə çevirərkən ona nəsrlə dəyərli bir müqəddimə də yazmışdı. Burada o, belə bir əsəri tərcümə etməsinin səbəbini aydınlaşdırılmış və öz avtobiografiyası ilə bağlı bəzi əhəmiyyətli məlumatlar vermişdi. Lakin müqəddimənin dəyəri yalnız bununla məhdudlaşdırılmış. Bu həm də bədii və rəsmi yazı tariximizdə Azərbaycan dilində günümüzə gəlib çıxan **ilk rəsmi-publisistik nəsr nümunəsidir**. Maraqlı və diqqətəlayiqdir ki, XIV əsrin 80-ci illərində qələmə alınmış bu müqəddimənin dili sonrakı bütün orta əsrlər dövründə, hətta XIX əsrдə belə divan, poema, habelə müxtəlif səpgili əsərlərə yazılmış dibaçə və müqəddimələrdən daha sadə, xəlqi və anlaşıqlı bir dildədir. Məsələn: *«Bu kitab kim Rəsulun sirəti kitabıdır. Ərəb dilindən türk dilinə nə səbəbdən olduğunu bildirir. Zərir eydür: Ol yıl içində kim Rəsulun hicrətinə yedi yüz yetmiş doguz olmuşdu Zərirə Misir səfəri ruzi oldı. Cün Misir şəhrinə gəldi. Diləgi ol idi kim Misir məlikinə yetişə... Mülliük həzrətinə yol bula. Ya sultanlar söhbətinə layiq ola... Bu tarixdən iki yıl ilərű kim hənuz yedi yüz yetmiş yedi yılı idi, mərhum, məğfür Sultan Məlik Əşrəf Şaban ibni Hüseyni... əqvami-mütəmərridə öldürdülər. Yerinə oğlu, mərhum Məlik Mənsur Əli ibni Şaban ibni Hüseyni atası yerinə sultan dikdilər... misgin Zəri-yi fakir-ü hakir ol səadətli məlikin söhbətinə söz söyləmək səbəbindən yol buldu. Kəlimati*

bərəkətindən ol həzrətə təqərrüb hasil oldu. Zira gözsüz kişinin əgərçi gözü yoxdur və görki əksükdür, amma qüvvəti-hafızəsi qatı olur. Sözü könlündə cəm eyləməgə hifzinin qüvvəti olur. Zərir söz söyləyicək datlu söylərdü; qüvvətli, mərifətlü söylərdü. Nəzmü nəsr söyləməkdə ibarəti hübdü... Xələyiq anun sözini dinləməgə azim rəğbat edərlərdi... Biş yıl ol padişahun həzrətində Zərir hər gecə məclis eylədi».(2,367)

Əsərin dilindəki bu saflıq və duruluq yalnız müqəddimədə deyil, bədii mətnin özündə də hifz edilmişdir. Tərcümə alınma söz və ibarələrlə maksimum dərəcədə az yüklenmiş, daha milli və daha təmiz bir dildədir. Cəsarətlə demək mümkündür ki, bədii mətnin linqvistik baxımdan milliliyi və anlaşıqlılığı sonrakı yüzilliklərin həm orijinal, həm də tərcümə olunan nəsr nümunələrinin dilindən daha qabarıqdır. Bir parçaya diqqət yetirək: «*Rəsul ana rəhminə düşdü. Ayrux, cinni tayifəsi gögə yakın çıkmadılar və əgər qəsd qılsalar gögə yakın varmağa fəriştələr od birlə ütərlərdi, göyüندürürlərdi. Çün divlər fəriştələr ünin eşitməkdən məhrum qaldılar. Ayrıq havadan kafılərə hatif ün vermədi. Miğayyəbatdan xəbər söyləmədi.*

Bu kəz çün kim Rəsulun viycudu mövcud oldu, ana rəhminə düşdü, hər hatif kim avaz verdi min qəblir-Rəhman Haq-taala həzrətindən dəstür olurdu. Havadan məlaikə çağırurdu. Ya cinnilərin müsəlmani avaz verürdi. Şöylə kim Rəsul zamanında havadan müsəlman cinninün söylədigi söz bu kitab içində söylənəsərdür. Yerində anılısardur. Anınçün üləma aydur tuturlar kim Hatif bir fəriştə adıdır kim Haq-taaladan əmir olıcaq avaz virür, söylər...

Daxı aydın tururlar kim cinninüm müsəlmani müsəlmanlara, kafir cinniləri kafirlərə söylərlər, müşkil işləri həll eylərlər. Bu qavlın ixtilafi coxdur. Çün Həlimə havadan avaz işitdi kim yorigil, Məkkəyə vargil, ol səadətlü sülaləyi Əmziürgil, - deyü avaz işidi..»(2,369)

Buradakı dil, təhkiyə, üslub axarı, bədii ahəng, leksik-qrammatik çalar «Kitabi-Dədə Qorqud»a necə də yaxındır. Fərq burasındadır ki, bu mətnin dili «Dədə Qorqud»a nisbətən bu gün üçün daha çox anlaşıqlı və başa düşüləndir. Bu da həmin mətnin dilin milli fonetik, leksik və qrammatik xüsusiyyətlərini saxlamaqla, yəni onu yad təsirlərə məruz qoymamaq təşəbbüsü ilə günümüzə daha yaxın («Dədə Qorqud»a nisbətən ən azı V-VI əsr sonra) bir tarixi dövrdə ərsəyə gəlməsidir.

«Sirətün-Nəbi»də mənzum parçalar da vardır. Bunlar daha çox tərci-bənd formasındadır. Məhəmməd peyğəmbərin əfsanəvi və həqiqi həyatını poetik şəkildə nağıl edən bu nümunələrdə də M.Zəririn sənətkarlıq bacarığı, dil və üslub sadəliyi, rəvan təhkiyə üsulu özünü bürüzə verir:

*Rəbiül-əvvəl ayı kutlu olsun,
Həmişə dilü din qüvvətlü olsun.*

*Rəsulun mövlidi bu ay içində
Cihanda mərufü məşhur oldu.
Nəbinin anası Əminə xatun
Xabər verdi bu söz məstur oldu.
K¹ ayın on ikisi isneyn kicəsi.
Xarab olmuş evüm məmur oldu.
Evümdən göglərə bu nur çıxdı
Ki dünya dopdolu ol nur oldu.
Döşəndi bir bisati ünsi sündüs
Havada illa kim məstur oldu.
Dikildi üç aləm şərqəvü qərbə
Birisi Kəbədə mənşur oldu.
Yakin oldu bana kim Mustafanun
Vücuda gəlməgi dəstur oldu.
Inildədüm yalınuzlux əlindən
Ki avrət özr ilə məzur oldu.
Divar yarıldivü üç huri gəldi
Bəni gör kim munisüm hur oldu.
Oturdular yanım davü önüm də
Didilər mənzilün çün Tur oldu.
Vücuda gəlir ol Sultanı üqba
Nəzər əhlinə key mənzur oldu.*

¹ ki

Ana oldun anun kibi rəsulə

Kim anun ümməti məğfur oldı... (2,370-371)

M.Zəririn 1393-cü ildə (h.796) Hələb naibi Əmir Çulpanın adına tərcümə etdiyi «Fütuhuş-Şam» əsəri IX əsr ərəb tarixçisi Vahidinin (?-822) ərəblərin Şam və Suriyanı zəbt etmələri və apardıqları fəthlərlə bağlı tarixi əsərin azəri türkcəsinə çevirməsidir.

Sənətkarın tərcümələri tərcümə sənətimizin ilk örnəkləri kimi nə qədər qiymətli töhfədir, onun «Yusif və Züleyxa» poeması da ana dilli epik şeirimizin tərəqqisi üçün o qədər əhəmiyyətlidir. Poema **2120 beytdən** ibarətdir. Əsərin yazılıdığı tarix sonda dəqiq şəkildə göstərilmişdir:

Bən zəif, bən günahkar fəqir,

Söylədüm bu dasitani-binəzir.

Yedi yüz altmış səkizdə söylədüm,

Buncılayın dastan şərh eylədüm.

Pəs çaharşənbə günü başladum,

Yekşənbə günündə xətm eylədüm.

Ol nişan ilə ki, şeyxi-kainat,

Seyyid ol dəmdə gəlmış idi vəfat. (18,303)

Göründüyü kimi, müəllif əsəri hicri **768-ci ildə**, yəni miladi tarixlə **1367-ci ildə** qələmə almışdır.

Sənətkar dastanı türkcə yazdığını da bəyan edir:

Bən fəqiriü bu duaçı söylədüm,

Dastanı-türki bünyad eylədüm. (18,215)

Beləliklə, Qul Əli, S.Feqih və M.Zəririn Yusif qissəsi ilə bağlı yazdıqları poemalar ana dilli ədəbiyyatımızın ilkin inkişaf mərhələsinin qiymətli bədii məhsulları kimi

böyük dəyərə və xüsusi çəkiyə malikdir. Hər üç poema məzmun, süjet və kompozi-siya baxımından oxşardır və aralarında elə ciddi fərq nəzərə çarpmır. Doğrudur, bəzi epizod və əhvalatlarda müəyyən dəyişiklik, xırda-xırda artırma və əskiltmələr, kiçik fərqlər mövcuddur. Lakin bu fərqlər əsas məzmunə və süjet quruluşuna ciddi şəkildə təsir göstərəcək qədər əhəmiyyətli deyil. Bəzi kiçik fərqləri nəzərə almasaq hər üç əsər üçün ortaq olan ümumi **məzmun** bundan ibarətdir:

Kənanda Yəqub peyğəmbərin 12 oğlu vardır. İki kiçik oğlu Yusif və Benyamin (Ibn Yəmin) Rahilədən doğulmuşdur. Rahilə vəfat etmişdir. Yəqub Yusifi daha çox sevir.

Bir dəfə Yusif yatarkən yuxu görür: Günəş, Ay və 11 ulduz ona səcdə edir. Yuxusunu atasına danışır. Yəqub onun gələcəkdə böyük şəxsiyyət olacağını deyir və bildirir ki, yuxusunu qardaşlarına danışmasın. lakin qardaşları yuxudan xəbər tuturlar. Ürəklərində paxilliq hissi baş qaldırır və Yusifi aradan götürmək qərarına gəlirlər. Benyamindən başqa 10 qardaş onu gəzməyə aparmaq üçün atalarından icazə istəyirlər. Yəqub icazə vermək istəməsə də, birtəhər onu razi salırlar. Çölə getdikdən sonra Yusifi öldürmək istəyirlər. Lakin qardaşları Yəhudanın təklifi ilə onu öldürməyib bir quyuya (Ad quyusuna) atır, köynəyini isə soyundurub bir oğlağın qanına bulayır, gətirib atalarına verir, Yusifi qurd yədiyini söyləyirlər. Təşvişə düşən Yəqubun göstərişi ilə oğulları meşədən bir qurd tutub gətirir və Yusifi məhz bu qurdun yədiyini söyləyirlər. Yəqub qurddan Yusifi nə üçün yədiyini soruşur. Qurd isə dilə gəlib Yusifi yemədiyini deyir. Yəqub oğullarının yalan dediyini, lakin artıq bu işə çarə olmadığını bilir. Oğul həsrətilə ahü-zar edir və ağlamaqdan gözləri kor olur.

Bu zaman Misirdə Məlik ibn Doğar (S.Fəqihdə Məlik Rəbbən) adlı tacir yuxu görür. Yuxusunu yozdurur və yuxuyo-zan deyir ki, sən Kənana gedib ucuz qiymətə bir quyl alacaqsan. Onu satıb böyük var-dövlət sahibi olacaqsan. Məlik ibn Doğar karvan düzəldib Kənana gəlir. Karvan Ad quyusu yanında dayanır. Qardaşları Yusifi quyuya atarkən Allahın əmrilə Cəbrayıl onu tutub quyunun dibinə qoymuş, quyunun içərisi isə bəzənmiş, mələklər Yusiflə həmsöhbət olmuşdular. Karvandakı adamlar su çıxarmaq istəyərkən Yusifi görür, onu çıxarıb karvanbaşının yanına gətirirlər. Məlik ibn Doğar onun gözəl bir oğlan olduğunu görür. Qardaşlar dağdan baxıb Yusifin quyu-

dan çıxarıldığını görür, buraya gəlir, Yusifin onların qulu, özünüñ də oğru, ylançı və qaçağan olduğunu deyirlər. Yusifi çox ucuz qiymətə satırlar.

Karvan Misirə yola düşür. Yolda Yusif anasının qəbri yanından keçərkən karvan-dan xəbərsiz qəbrin üstünə gəlib dərdini Rəhilənin qəbrinə danışır. Qəbirdən gələn səs ona təsəlli verir və hər şeyin yaxşı qurtaracağını söyləyir. Karvandakılar xəbər tutub bir qulu Yusifi tapmaq üçün göndərirlər. Qul Yusifi incidir. Buna görə də tufan qopur, qar və yağış yağır. Karvana ziyan dəyir. Məlik ibn Doğar bunun Yusifin inci-dildiyi səbəbi ilə olduğunu duyur. Allaha yalvarıb bağışlanmalarını xahiş edirlər, Yusifdən üzr istəyirlər. Tufan dayanır. Gəlib bir şəhərə çatırlar. Şəhərin hökmdarı Yusif kimi müqəddəs bir şəxsin buraya gələcəyini yuxuda görmüşdü. Ona görə də onları hörmətlə qarşılıyır. Yusif şəhərdəki bütxanədə baş bütlə danışır. Bütün danışması hamını heyrətə gətirir. Karvan yola düşəndən sonra şəhərin hökmdarı Yusif kimi müqəddəs bir insani burada saxlamağı daha münasib hesab edir. Karvanın arxasında qoşun çəkib onu zorla almaq istəyir. Məlik ibn Doğar qoşun gəldiyini görüb təşvişə düşür. Lakin Yusifin baxışı ilə bütün qoşun üç gün yuxuya gedir. Karvan gəlib Misirə çatır. Yusifin gözəlliyinin xəbəri hər yerə yayılır. Adamlar onun tamaşasına gəlir.

Məğrib şahı Timusun qızı Züleyxa yatarkən yuxuda Yusifi görür və ona aşiq olur. Bu məsələdən onun atası xəbər tutub Misir hökmdarına (Qul Əlidə onun adı Qəznəfridir, Qəznəfr sonralar ölürlər və onun yerinə qardaşı Məlik Rəyyan keçir. S.Fəqihdə o, sadəcə olaraq Misir sultani deyə xatırlanır. O, ölümdən sonra yerinə qardaşı Məlik Rəbbən keçir. M.Zərirdə isə onun adı Məlik Rəyyandır və o, sona qədər hökmdar olur) məktub yazaraq xahiş edir ki, onun qızını alsin. Misir hökmdarı bununla razılaşır. Züleyxanı böyük cehizlə yola salırlar. Lakin o, Misirə gələrkən ərə verildiyi bu hökmdarın (M.Zərirdə onun ərə verildiyi şəxs vəzir Misri-Əzizdir) yuxuda gördüyüü şəxs olmadığını görür. Zifaf gecəsində Züleyxanın əvəzinə başqa bir qız Misir hökmdarının otağına gedir və beləliklə, Züleyxa pak qalır.

Yusifin gözəlliyinin xəbəri gəlib Züleyxaya da çatır. Onun-la maraqlanan Züleyxa Yusifin yuxuda sevdiyi oğlan olduğunu görür. Məlik ibn Doğar Yusifi satdığını elan edir. Züleyxa Misir hökmdarına onu almağı xahiş edir. Məlik ibn Doğar Yusifi özü ağırlığında qiymətli daş-qaşa verəcəyini söyləyir. Misir hökmdarı bunun o qədər də

böyük bir qiymət olmadığını düşünüb razılaşır. Lakin xəzinədə nə varsa, hamısını tərəzinin bir gözüñə, Yusifi isə o birisi gözüñə qoyurlar, yenə Yusif ağır gəlir. Misir hökmdarı bütün xəzinəni verib Yusifi alır. Ancaq sonra xəzinənin boşaldığını görüb peşman olur. Bunu hiss edən Yusifin təklifi ilə xəzinədar gedib xəzinəyə baxır və hər şeyin yerində olduğunu görür. Misir hökmdarı buna sevinir və Yusifi bir xidmətçi kimi Züleyxaya verir. Züleyxa nə qədər cəhd göstərsə də, Yusifi özüñə cəlb edə bilmir. Dayənin məsləhəti ilə gözəl bir saray tikdirib onu bəzədir, gözəl paltarlar geyinir. Bu dəfə otaqda Yusifə öz eşqini izhar edir. Yusif isə ağasına xəyanət etməyəcəyini və zinaya yol verməyəcəyini söyləyir. Züleyxa onu bu işə vadə etmək istədikdə Yusif bayıra qaçır. Züleyxa arxadan yapışib onun köynəyini cirir. Misir hökmdarı təsadüfən bu mənzərəni görür və Yusifi xəyanətdə təqsirləndirir. Züleyxanın otağında beşikdə bir neçə aylıq körpə oğlan uşağı var idi. Yusif günahkar olmadığını deyir və həqiqəti beşikdəki körpədən soruşmağı xahiş edir. Misir hökmdarının müraciətinə əsasən körpə dilə gəlib şəhadət verir ki, əgər köynək qabaqdan cirilibsa, günahkar Yusif, arxadan cirı-libsa günahkar Züleyxadır. Körpənin dilə gəlməsindən heyrətlənən Misir hökmdarı Yusifin təqsirsiz olduğunu anlayır. Yusifə xahiş edir ki, bu sirri heç kimə söyləməsin.

Züleyxanın Yusifə aşiq olması xəbəri yayılır. Buna görə Misir xatunları Züleyxaya rişxənd edirlər. Bunun üçün Züleyxa belə bir tədbir görür: Misir xatunlarını çağırıb ziyafət verir. Qadınların hərəsinə bir biçaq və turunc verərək onu soymağı xahiş edir. Qadınlar turuncu soyarkən Yusif Züleyxanın tapşırığı ilə məclisə daxil olur. Onun gözəlliyindən çasan qadınlar əllərini kəsirlər. Züleyxa isə onlara əllərindən axan qana baxıb onun günahkar olub-olmadığını qərar verməyi məsləhət görür.

Bir müddət keçir. Yusifi razı sala bilmədiyini görən Züleyxa onu zindana atdırır. Əvvəlki Misir hökmdarı vəfat edir və yerinə qardaşı Məlik Rəyyan (Rəbbən) keçir. Zindanda Yusifin yanına bir çörəkçi və bir saqını də salırlar. Onlar şaha sui-qəsd etməkdə günahlandırılırlar. Çörəkçi və saqi yuxu görürlər. Yusif onların yuxusunu yozaraq saqının azad edilib yenə saraya qayıdacağı, çörəkçinin isə asılacağını söyləyir. Belə də olur. Saqi azad olunarkən Yusif ona tapşırır ki, onu hökmdara xatırlatsın. Lakin saqi Yusifi unudur.

Bir neçə il keçir. Hökmdar Rəyyan belə bir yuxu görür: Nil çayı quruyub, 7 ariq öküz 7 kök öküüzü yedi; 7 yaş və 7 quru sünbül peyda oldu. Rəyyan tələb etsə də, heç kəs onun yuxusunu yoza bilmir. Saqi Yusifi xatırlayır və onun haqqında hökmdara danışır. Rəyyanın göstərişi ilə zindandan çıxarılan Yusif onun yuxusunu yozur: əvvəl 7 il bolluq, sonra isə 7 il qitlıq olacaq, ona görə də 7 bolluq ilində sonrakı 7 il üçün tədarük görmək lazımdır. Şahi-Rəyyan belə bir tədarükü görməyi Yusifə tapşırır. Eyni zamanda Misirdə özündən sonra bütün ixtiyarati Yusifə verir.

7 bolluq ilində Yusif böyük ərzaq ehtiyatı yiğir. Sonra 7 qəhətlik ili başlanır. Yusif ehtiyat yiğdiyi ərzaqdan camaata verib onları aclıq təhlükəsindən qurtarır. Ərzaq azalanda isə Allahın buyruğu və Cəbrailin xəbəri ilə müəyyən vaxtlar camalını xalqa göstərir və xalq bundan toxalar.

Züleyxanın ağlamaqdan və dərd çəkməkdən gözləri kor olur. Eybəcərləşib qoca qarı şəklinə düşür. Hər gün Yusifin gəlib-keçdiyi yoldan bir qədər aralı yerdə oturur. Yusifin bundan xəbəri olmur. İllər keçir. Bir dəfə Züleyxa ahü-zar edərkən Yusif eşidir. Yaxınlaşış kim olduğunu soruşur. Züleyxa özünü tanıdır. Yusif soruşur ki, o öz eşqini nə ilə sübut edə bilər. Züleyxa Yusifə əlindəki qamçını irəli uzatmayı məsləhət görür və elə bir ah çəkir ki, qamçı yanib külə dönür. Yusif onun eşqinə inanır. Cəbrail Allahdan xəbər gətirir ki, Züleyxa pakdır və Yusif onunla evlənsin. Züleyxanın gözləri açılır, əvvəlki gözəlliyyi yerinə qayıdır. Yusif onunla evlənir, övladları olur və xoşbəxt yaşayırlar.

Kənanda da aclıq baş verir. Dərddən evi «beytül-həzən»ə (hüzn evi) çevrilən Yəqubun Benyamindən başqa on oğlu da bugda gətirmək üçün Misirə gəlir. Yusif qardaşlarının gəlişin-dən xəbər tutur. Onlara hörmət və ehtiram göstərir. Lakin özünü təqdim etmir, onlarla üzü niqablı danışır. Qardaşlarına bu şərtlə bugda verməyə razılaşır ki, onlardan biri burda qalsın və bir də növbəti dəfə gələndə kiçik qardaşları Benyamini də gətirsin. Qardaşları bu təklifə razılaşırlar. Yusif atasından da hal-əhval tutur. Qardaşlarına bugda verib yola salır. Şəmun isə şərtə görə Yusifin yanında qalır.

Qardaşlar Kənana gəlib Misirdəki əhvalatı və Yusifin şərtini atalarına danışırlar. Dərdi daha da artan Yəqub çarəsizlikdən Benyaminin Misirə getməsinə razi olur.

Qardaşlar Benyamini də götürüb yenə Misirə gəlirlər. Atalarının tapşırığına əsasən şəhərə bir yerdə yox, iki-iki girirlər. Yusif bu dəfə də qardaşlarına hörmət-izzət göstərib təklikdə xəlvəti olaraq özünü Benyaminə tanıdır və tapşırır ki, onun Yusif olduğunu qardaşlarına bildirməsin. Benyaminə bir bilərzik də bağışlayır. Qardaşlar onu Benyamindən almaq istəsələr də, bilərzik heç birinin qolunda bənd almır və onlar bilərziyi geri qaytarır-lar.

Yusif belə bir hiylə qurur. Yenə qardaşlarına buğda verib yola salır. Amma öz adamlarına əvvəldən tapşırır ki, taxılölçən qızıl qabı xəlvəti Benyaminin çuvalında gizləsinlər. Sonra isə qardaşlarının arxasınca adam göndərib çuvallarını yoxlatdırır. Qızıl taxılölçən Benyaminin çuvalından çıxdığı üçün «oğru kimi» onu Misirdə saxlatdırır. Qardaşları atalarının dərdinin daha da artacağını söyləyib nə qədər xahiş etsələr də, Yusif öz qərarından dönmür. Belə olduqda qardaşlar Yəhudanın təklifi ilə gecə ikən Benyamini qaçırmamaq istəyirlər. Lakin mümkün olmur. Onlar məcbur olub Kənana qayıdır, baş verənləri atalarına danışırlar. Ahü-zarı artan çarəsiz Yəqub məktub yazıb oğulları ilə Yusifə göndərir. Məktubda özünün peyğəmbər və keçmişdə itən bir oğlunun iztirabından kor olduğunu, indi isə Benyaminin ayrılıq həzrətinə dözə bilmədiyini, əgər Yusif Benyamini azad etməsə, ona bir peyğəmbər kimi qarğayağısını yazır. Oğulları məktubu Yusifə çatdırırlar. Bu dəfə Yusif niqabını götürüb özünü qardaşlarına tanıdır. On-ların keçmiş işlərini xatırladır. Qardaşları öz əməllərinə görə üzr istəyir və Yusif də onları bağışlayır.

Yusif atasına məktub yazıb özünün sağ olduğunu xəbər verir. Köynəyini də atasına yollayır. Həmin köynəyi vaxtilə qardaşları onun köynəyini götürüb quyuya salarkən Cəbrayıl Yusifə vermişdi. Allah-taalanın işinə əsasən məktub və köynəyi Yəquba Bəşir adlı bir qul aparmalı olur. Bəşir kimdir? Hələ Yusif südəmər uşaqqı ikən onu Yəqubü qarabaşı qadın əmizdirirdi. Qarabaşın özünü də südəmər uşağı vardi. Yəqub iki uşağı südün azlıq etdiyini görüb qarabaşın oğlunu satdı. Qarabaş qarğayaraq Yəquba oğul həsrəti çəkməyi arzuladı. Allah onun duasını qəbul etdi və qarabaşa səda gəldi ki, o, oğluna Yəqubdan əvvəl qovuşacaqdır. Bəşir həmin qarabaşın oğludur. Misirə satılmış Bəşiri Yusif almış və indi o, Yusifin quludur. Bəşir köynəyi və məktubu Kənana gətirir və həqiqətən, anası ilə hal-əhval tutarkən bir-birini tanyıb tapışırlar.

Hələ yolda ikən Yəqub köynəyin iyini duymuşdu. Indi o, köynəyi gözünə sürtür və gözləri sağalır. Öz yaxın adamları ilə birlikdə Misirə gəlir. Ata-oğul görüşürlər və Yəqub Misirdə qalır. Peyğəmbər kimi zəngin sarayda yaşamaq istəmədiyindən Züleyxa onun üçün Kənandakı evinə bənzər bir ev tikdirir.

Yəqub uzun illər Misirdə qalır. Nəhayət, Cəbrail ona xəbər gətirir ki, ömrünün sonu yaxınlaşlığı üçün Kənana qayıtmalıdır. Yəqub Kənana dönür. Mələklər onun üçün qəbir qazıb qəbri bəzəyirlər. Yəqub ölürlər və mələklər onu dəfn edirlər. Illər keçir. Yusifə vəhy gəlir ki, Misir xalqı kafir olduğu üçün onlarla bir yerdə yaşamayıb Misiri tərk etsin. Yusif müsəlman olan tərəfdarlarını da götürüb Misirdən çıxır. Bir şəhər salıb orada yaşayırlar. Müəyyən müddətdən sonra Züleyxa, daha sonra isə Yusif vəfat edir. Məlik Rəyyən onun cənazəsini ölkəsində firavanlıq olsun deyə Misirdə basdırılmışdı. Musa peyğəmdər gəldikdə isə tabutu çıxartdırıb Kənanda Yəqubun qəbrinin yanında dəfn etdirir (Bu abzasdakı epizod M.Zəriridə yoxdur. Burada yalnız qəhrəmanların öldüyü xatırlanır).

Bununla da Yusif və Züleyxa hekayəsi tamamlanır.

Obrazların təhlili. «Yusif və Züleyxa» yalnız Yaxın və Orta Şərqdə deyil, ümumiyyətlə, dünya ədəbiyyatında ən dolğun, bütöv və mükəmməl insan xarakterlərinə malik süjetlərdən biridir. Burada Yusif, Züleyxa və Yəqub obrazları xüsusilə diqqəti cəlb edir. Bunlardan ikisi – Yusif və Yəqub peyğəmbər olduqlarından onların xarakterində fövqəlinsani cəhət-lərin, qeyri-adi keyfiyyətlərin mövcudluğu da təbiidir. Dini məzmunlu süjetlərdə müqəddəs şəxsiyyətlərin fikir, söz, əməl və hərəkətləri insanlıq üçün bir ibrət dərsi, öyrənmə vasitəsi rolunu oynayır.

Əsərin baş qəhrəmanı Yusif peyğəmbərdir. Süjetin bəzən cüt qəhrəmanın adı ilə «Yusif və Züleyxa» deyil, «Qisseyi-Yusif» adlandırılması da bununla bağlıdır. Qul Əli poemasına məhz belə ad vermiş, M.Zərir də bir neçə yerdə əsərini həmin adla təqdim etmişdir. Məsələn:

Ol gül ilə bülbülü şad edəlüm,

Qisseyi-Yusifə bünyad edəlüm.(18,211)

Əsərdə biz Yusifin həyat tarixçəsini təxminən 10-12 yaşlarından, yəni uşaqlığından ömrünün sonuna qədər izləyə bilirik. O, Yəqub peyğəmbərin 12 oğlundan biri, Benya-

minlə eyni anadandır. Onların anası Rahilə vəfat etmişdir. Başqa 10 qardaş isə Yəqu-bun ayrı zövcəsindəndir. Yusif son dərəcə ağıllı və zəkalıdır. Daxilən saf və zəngin olduğu kimi zahirən də misilsiz və qeyri-adi gözəlliyyə malikdir. M.Zərirdə onun xarici gözəlliyi bu cür dolğun bənzətmə və müqayisələrlə təsvir olunur:

*Tənri bana ruzi qıldı bərcəmal,
Oldi ol sultani-xubani-camal.
Yüzi qatində olurdi ay xəcil,
Gün yüzini görsə, olur təngdil.
Ayü gün yuzi qatında bir xəyal,
Hüsni vəsfı sığməz, ey pürkəmal.
Hər kim anun yüzünə qıldı nəzər,
Əqlə zail oldi, düşdi bixəbər.
Daima alurdi dürri-niqab,
Eylə kim, buludə girdi afitab.(18,213)*

Atası oğlanlarından Yusifi daha çox sevir. Bu isə qardaşlarının paxıllığına səbəb olur. Yusifin Günəş, Ay və ulduzlarla bağlı gördüyü yuxu onun 10 qardaşının həsəd və paxıllığını daha da artırır, kin-küdərət və qisas hissi yaradır. Onlar günahsız Yusifi əvvəl özləri öldürmk istəyir, sonra elə həmin məqsədlə quyuya atırlar. Onun yalvarışlarına məhəl qoymurlar. Yusifin sonrakı həyatı da əzab və çətinliklərlə müşayiət olunur. O, qul kimi satılır, yolda başqa qul tərəfindən döyülib təhqir edilir, böhtana məruz qalır, zindana atılıb uzun illər günahsız zindanda yatır və s. lakin o, mətin iradəli bir şəxsiyyət kimi bu işgəncələrə mətanətlə dözür, təmkin və səbatını itirmir. Allahın bu qəhrəmana verdiyi ömür yolu sınaqlarla müşayiət olunur. Qəhrəman isə bu sınaqlardan uğurla çıxır və öz mənəvi əzəmətini itirmir.

Yusifin Züleyxa kimi füsunkar və cazibədar gözələ qarşı münasibəti də pak niyyətə əsaslanır. O, bu zərif və ecəzkar qızın zahiri gözəlliyyi və hiyləsi qarşısında müvazinətini itirmir, nəfsini qırmağı, həvavü həvəsə aldanmamağı, şərin aldadıcı toruna düşməməyi bacarır. Bununla da həm maddi dünyaya, zahiri gözəlliyyə bağlanma-

mağın, tamahını öldürməyin əzəmətini, həm də öz ağasına sədaqətin böyüklüyünü sübut etmiş olur. Züleyxa isə yalnız ilahi razılıqdan sonra evlənir və xoşbəxt ailə qurur.

Yusif atasını da dərin bir övlad ləyaqəti ilə sevir, daim onu düşünür, fürsət düş-dükçə atasından hal-əhval tutur. Onun qardaşlarına münasibəti də zəngin bir mənə-viyyatdan xəbər verir. O, qardaşlarına qisas və intiqamçılıq hissi ilə yanaşmır, onların xəyanətini bağışlayır, bu xəyanətin müqabilində onlara hörmət və ehtiram göstərir, pisliyə yaxşılıqla cavab verməklə əsl insanlıq nümunəsi göstərir.

Ağıllı, ədalətli, tədbirli və uzaqqörən bir şəxs kimi də Yusif diqqəti cəlb edir. Onun tədbiri ilə baş verən yeddi qəhətlik ilində ölkə aclıq fəlakətindən qurtarır. O, köməksizlərə əl tutur, ehtiyacı olanlara yardım göstərir. Yusif həm də mömin bir şəxsdir. O, Allah sevgisini heç vaxt qəlbindən çıxartmır. Daim imanla və inamlı hə-rəkət edir. İnsanları doğruluğa və halallıq yoluna dəvət edir. Belə bir iman və əqidə ilə də vəfat edir. Beləliklə, Yusif əsl insani və hətta bəzi ilahi keyfiyyətlərə malik bir obraz kimi yadda qalır. O, daha çox öz ağıl və mühakimələri ilə hərəkət edirsə, bəzən də ilahi təlimlə davranır. Həmin təlim və buyruqları ona çatdırıran vasitəçi vəhy mələyi Cəbraildir. Yuxu yoza bilməsi, baş bütə (sənəmlə) danışması, balıqlar padşahi ilə söhbəti və onun duası ilə balığın övladı olması, bir baxışla qoşunu yatırması və s. Yusifin həm də qeyri-adi, dini-mistik tülə bürünməsi inancı ilə əlaqədardır.

Şərq ədəbiyyatında Züleyxa adı eşq, əzabkeş kimi simvollaşmış bir obrazdır. O, məhəbbət təqvimində ən müqəddəs cəfakeslərdən biridir. «Tövrat» və «Quran»da Yusifi sevən qadının adı yoxdur. İlk dəfə yazılı ədəbiyyatda həmin qadını «Züleyxa» adı ilə təqdim edən Firdovsi olmuşdur. «Züleyxa» sözünün mənası qədim yəhudü dilində «Qadın» deməkdir. Çox güman ki, ad məhz bu məna ilə bağlı xüsusişərək xalq arasında işlənmiş, Firdovsi də onu xalqdan götürüb yazılı ədəbiyyata gətirmişdir.

Eşqin ucalığını özündə təcəssüm etdirən və sevən bir insan kimi Züleyxa Şərqdə rəmzləşmiş bir sıra məşəq obrazları ilə yaxın keyfiyyətlərə malikdirsə, onu fərqləndirən bəzi xüsusiyyətlər də vardır. Bu xüsusiyyətlərdə ən mühümü odur ki, başqa cüt aşiq-məşəqu olan süjetlərdə aşiq və məşəq hər ikisi bir-birini sevir və qovuşmağa can atırlar. Lakin müəyyən səbəb və maneələr onları bir-birindən ayırrı, vüsala imkan

vermir, onlar da məhz bu maneələri aradan qaldırmaq uğrunda mübarizə ararırlar. Lakin Yusif qıssəsində məşuqun vəziyyəti başqa cürdür. O, sevir, amma sevilmir; vüsala can atır, amma əks tərəfdə bu hiss yoxdur. Yusif ona qarşı biganədir, Züleyxa-ya qarşı hər hansı məhəbbət duyğusu, istər şəhvani, istərsə də ülvi-ilahi sevgi hissi ona yaddır və o, eşq gəfəkeşi deyil. Züleyxa birtərəfli qaydada sevir, birtərəfli qaydada da sevdiyinə qovuşmağa can atır. Bu sürəkli iztirab çox uzun çəkir. Yəni Yusifə onunla evlənmək üçün ilahi icazə və buyruq gələnə qədər davam edir.

Züleyxanın timsalında biz belə bir əzəmətli, çətin və şərəfli ömür yolunun şahidi oluruq: eşq-əzab-fədakarlıq-səbr-vüsəl və xoşbəxtlik. Züleyxa bir məşuq kimi elə ülvi və bütöv səciyyəyə malik obrazdır ki, onun əməl və fəaliyyəti ibrətamız və düşündürücüdür. Onun üçün məhəbbət hər şey deməkdir. Bütün maddi və mənəvi varlıqlardan ucadır, yeganə müqəddəslik, xoşbəxtlik və gözəllikdir. Onu heç nə ilə əvəz etmək, heç nəyə dəyişmək mümkün deyil. Bu vəfadan usanmaq, bu yoldan dönmək Züleyxanın ağlına belə gəlmir.

Onun həyatı məhəbbət yolunda sınaq və imtahanlarla doludur. Zahirən misilsiz dərəcədə gözəl olan bu bənzərsiz məxluq ixtiyarlı bir ailənin övladıdır, atası məğrib ölkəsinin hökmdarıdır. O, Yusifi yuxuda görür, yəni Yusif yuxuda ona buta verilir. Elə o vaxtdan o, bu qayibanə şəxsi sevməyə başlayır. Eşqi yolunda pillə-pillə hər şeyini itirir. Əvvəl ata-anasından, yaxınlarından, vətənidən və s. uzaq düşür, qərib bir həyat yaşamalı olur. Misirdə hökmdar zövcəsi ola bilərkən bunu etmir, əksinə Misir hökmdarının sevdiyi oğlan olmadığını gördükdə məyusluğa və dərdə düşçər olur. Yusiflə eşqi faş olunduqdan sonra haqqında dedi-qodular başlayır, ləyaqətinə toxunan söz-söhbət yaranır. O, varını, dövlətini, ixtiyarını, maddi firavanlığını, zahiri gözəlli-yini itirir, qoca qarı şəklinə düşür, hətta gözlərinin işığını da qeyb edir. Sail görkəmində Yusifin gəlib keçdiyi yolun kənarında durmaqla təsəlli tapır. Lakin əvvəlki sevgisi yoldan dönmür, öz eşqini bütün maddi və mənəvi nemətlərdən üstün tutduğunu, bu yolun pak və sədaqətli yolcusu olduğunu sübuta yetirir. Elə buna görə də vüsala çatır. Ümumiyyətlə, səbr və dözüm «Yusif və Züleyxa»dakı başlıca ideya xətlərindən biridir və bu mövzuda əsər yazanlar həmin məsələyə xüsusi diqqət yetirmişlər. Səbri məqsədə çatmaq yolunda mühüm vasitə hesab etmişlər:

*Səbr ilə Züleyxa irişdi məşuqə,
Səbr olan aşiqləri irür həqə.
Züleyxa səbr eylədi, irdi məşuqə,
Sən də səbr et kim, irəsin ol həqə.
Yarın ol həqqə irəsin səbr ilə.
Göstərə biza, baqa andən bir liqa.
Aşıqə eşqi yarın rəhbər olə,
Hadiyi-nafe nafeyi-siddiq olə,
Söylə, Faqi, sən Yusifün bustanı,
Inşəallah nəzm ola, tez çıqa canın. (20,122)*

Züleyxa müti deyildir, mübariz və fəaldır. O, sevdiyinə qovuşmaq üçün hər vasitəyə əl atır. Dərdini dayə vasitəsilə atasına çatdırır. Misirə gələrkən verildiyi adamın Yusif olmadığını görüb zifaf gecəsi yerinə başqa bir qızı Misir hökmdarının yanına göndərir, öz namus və ismətini qoruyur, Yusifi satın aldırır, dedi-qodu və qeybətlər-dən qorxmur. Bəzən hiyləyə də əl atır: Yusifin diqqətini cəlb etmək üçün dayənin məsləhəti ilə gözəl qəsr tikdirir və onu bəzədir. Yusifi ram etmək üçün hər vasitəyə əl atır, ona eşqini açıq şəkildə bəyan edir, hətta köynəyini cırmaqla zor yolu ilə ondan kam almaq istəyir. Bəzən də Yusifə böhtan atır, onu zindana saldırır, sonra isə peşmançılıq hissi keçirir.

Züleyxanın təbiətində bəzən sevginin tügəyanı o həddə çatır ki, ağilla hissin vəhdəti pozulur, hiss və ehtiras ağılı yoxa çıxarıır, hətta bu zavallı məşuqu təhlükəyə atır, qınaq və məzəmmət obyektiñə çevirir. Otaqda Yusifə eşq elan etdiyi, rədd olunduğu vaxt onun arxasında qaćıb köynəyindən yapışdığını və hökmdarın bundan xəbər tutduğu deyilənləri sübuta yetirən epizodlardır. Züleyxa isə vüsal naminə hər cür tənə və təhlükəyə hazırlıdır.

Bilavasitə Yusiflə əlaqəli olmayan məsələlərdə isə Züleyxa ağıl və tədbirlə hərəkət edir. Məsələn, Misir xatunlarının tənə və dedi-qodularını eşidərkən onları susdurmaq üçün «ziyafətdə turunc soyarkən Yusifi görən Misir xatunlarının əllərini kəsməsi» əhvalatını təşkil edir. Ağıl və fəhmin gücü ilə onları utandırır.

Züleyxa təmiz və ismətli bir qadındır. O yalnız sevdiyi Yusiflə izdivaca razıdır. Elə buna görə də rəsmi olaraq Misir hökmdarına (bəzi variantlarda vəzirə) ərə verilsə də, öz paklığını və bakirəliyini qoruyub saxlayır. Iffətli bir qadın kimi də yüksək məqamını hifz edir. Bütün çətinlik və sınaqlardan sonra, nəhayət, Yusif ilahi göstərişlə onunla izdivac bağlayır. Onlar xoşbəxt ailə qururlar. Sevgidə fədailiyin sonu səadətlə nəticələnir. Davamlı imtahandan sonra əvvəlki gözəlliyi, gözlərinin işığı, ixtiyarati özünə qayıdan, vüsala yetişən Züleyxa bu səadəti nəhayətsiz məşəqqətləri bahasına qazanır.

Əsərdəki Yəqub peyğəmbər də Şərqdə rəmzləşmiş surətlər silsiləsinə daxildir. O, bədii ədəbiyyatda və xalq yaddaşında həsrət, səbr və dözüm timsali, onun evi isə «külbeyi-əhzan» («hüzn evi») kimi simvollaşmışdır. Yəqub Allah-taalanın pak və mömin bəndələrindən biridir. Həm də bir peyğəmbər kimi ağıl, fəzilət, insani səciyyə və izzətdə başqa bəndələrdən daha üstündür. Yusif onun 12 oğlundan ən sevimlisidir. Başqa oğlanlarına nisbətən Yusifə daha böyük sevgi ilə yanaşır, xüsusi qayğı və məhəbbət göstərir. Belə bir hiss o birisi on qardaşın (Yusiflə eyni anadan olan Benyamindən başqa) həsədinə səbəb olur. Yusifin gördüyü yüxü və onun şöhrətli gələcəyi haqqında müjdə onlardakı paxıllıq hissini daha da alovlandırır və onları öz qardaşlarına qarşı cinayətə sövq edir. Yusifin quyuya salındığı və bu xəbərin Yəquba çatdığını andan Yəqubun niskilli, iztirablı günləri başlayır. Övlad həsrəti, oğul möhnəti onu dərdə və qüssəyə salır. Bu hicran yükünü ilahi varlıqdan gələn çarəsiz bir əzab kimi qarışlayan Yəqubun ah-nalə etməkdən səbr və dözüm göstərməkdən başqa çarəsi qalmır. Öz hüzn evinə çəkilib ağlamaqdan, ahü-zar etməkdən onun gözləri kor olur, nəşə və sevinci qeybə çəkilir. Bu ələmli günlərin ömrü uzun illər – Yusifin sağ olması və onun köynəyinin Yəquba yetişməsi anına qədər davam edir. Nəhayət, səbr həsrətə qalib gəlir və ata övladına qovuşur.

Poemada Yəqubun çəkdiyi hicran dərdi, əzab yükü, həsrət ağrısı bir sınaq, ya da bir təsadüf yox, peyğəmbərin işlədiyi qəbahətin cəzası kimi mənalandırılır. Belə ki, Yusif südəmər olarkən onu bir qarabaş əmizdirir. Qarabaşın özünün də Bəşir adlı südəmər oğlu var idi. Yəqub südün iki uşağa azlıq edəcəyini düşünüb Bəşiri satır və ananı oğula həsrət qoyaraq qarabaşın qarğışına düçər olur. Allah-taala öz ədaləti ilə

peyğəmbərin səhvini də bağışlamır və onu da eyni əzaba məhkum edir. Süjetin bu xəttində Yəqubun səbr və dözümü, ata-övlad münasibətləri diqqət mərkəzində saxlanılmaqla ümumi qayə həm də peyğəmbərin günahına görə cəzalanmasıdır. Əsərdə valideyn-övlad münasibətləri, onların qarşılıqlı hörmət və ehtiramları nümunəvi, həm də ibrətamız bir bədii əsər olunmuşdur.

Qissədə Benyamini çıxməq şərtilə Yusifin o birisi qardaşları paxıl və xəyanətkar xislətə malik mənfi surətlər kimi diqqəti cəlb edirlər. Onlar atalarının Yusifə qarşı səmimiyyətinə, onun parlaq gələcəyinə qibətə hissi ilə baxırlar. Paxıllıq və həsəd onların daxili ehtiraslarını elə bir şeytani duyğu ilə coşdurur ki, öz doğma qardaşlarını əvvəl öldürmək istəyir, sonra isə qurtuluşsuz ölüm məkanı hesab etdikləri quyuya atırlar. Onlar həm də yalancı, ikiüzlü və riyakardırlar. Bu xain qardaşların əməllərinin ifası və ifşası, nəhayət, Yusifə möhtac olmaları və onun tərəfindən bağışlanması, ehtiram görmələri həyatın bir ibrət örnəyi kimi mənalandırılır.

Poemadakı Cəbrail qeyri-real surətdir. Onun vəzifəsi Allah-taalanın buyruq və təlqinlərini Yusifə çatdırmaqdır. Daha doğrusu, o, vasitəçilik missiyasını yerinə yetirir.

İdeya-bədii xüsusiyyətlərinə və sənətkarlıq məziyyətlərinə görə hər üç poema, təxminən, eyni səviyyəli əsərlərdir. Lakin bəzi ədəbiyyatşunaslar, bu baxımdan S.Fəqihin əsərinə üstünlük verir, onu bu mövzuda yazılmış poemalardan «ən dəyərlisi və mükəmməli», (12,349) «ən güclü məsnəvi» (22,91) sayırlar.

Qul Əlinin poeması qədim türk şeiri ənənəsinə uyğun olaraq **heca vəznində dörtlük formsasında** qələmə alınmışdır. Dörtlüyün qədim türk poeziyasında işlək bədii forma olduğu bəlli həqiqətdir. Misralarda hecaların sayı, əsasən, 12-dir. Misradaxili bölgü 4+4+4 şəklindədir. Bununla belə, «Qisseyi-Yusif»də 10,11 və 13 hecalı misralar da vardır ki, bunlarda bölgü sistemi dəyişir. Misralarda hecaların bəzən bu cür artıb-azalması həm əsərin üzünü köçürən katiblərin xətası, həm də sənətkarın iri həcmli bir poemada heca vəzninin qanunlarına daim riayət edə bilməməsi ilə əlaqədar ola bilərdi. Poemada əvvəldən sona qədər bütün dörtlüklerin – bəndlərin sonunda «imdi» rədifi işlənir. Iri həcmli bir əsərdə bu bədii formanı qorumaq, həqiqətən, çətindir və xüsusi bacarıq tələb edir.

M.Zərir və S.Feqihin poemaları isə məsnəvi formasında olub əruz vəzninin **rəməl** bəhrindədir. M.Zərir əsərin sonunda əsərin bəhrini və ölçüsünü də qeyd etmişdir. Qul Əlidə əsər fəsillərə bölünsə də, nömrələnmir; sadəcə olaraq «Fəsl» adı ilə verilir, sərlövhələr isə türkcədir, lirik şeir parçaları yoxdur. Hər iki müəllifdə sərlövhələr, əsasən, ərəb-fars dilində verilir, poemaların mətninə lirik parçalar – qəzəllər daxil edilmişdir. Bunların sayı M.Zərirdə daha çoxdur. Qəzəllər, əsas etibarilə qəhrəmanların daxili hissələrini ifadə etmək üçün onların dilindən və ya şairin dilindən lirik ricət şəklində deyilir. Məsələn, Yəqubun dilindən Yusifin fəraqı səbəbiylə belə bir qəzəl verilir:

*Ayrılılı Yusifümdən, ey gəram,
Beytüləhzən uş bana oldı məqam.
Sadlığum getdi könlümdən bəniüm,
Könlüm evin tutdı qayğı bərdəvam.
Fırqətilə ağləməq oldı həlal,
Vüslətinə könlüm oldı həm həram.
Uş cigər qanılə göz yaşını,
Kağıd üzrə nəqş qıldum dər səlam.
Bən quzıcağumi yavi qılmışam,
Veribidüm birin sana həm, ey hüمام. (18,271)*

Hər üç poemada klassik poeziya ənənəsi ilə yanaşı, xalq yaradıcılığının da güclü təsiri vardır. Bu, əsərlərin bədii-struktur xüsusiyyətlərində də aşkar şəkildə özünü bürüzə verir. Hər üç poemada klassik dəbə uyğun olan tövhid, münacat və nət yox kimidir. S.Feqihdə bu rəsmi başlangıç cəmi bir beyt, M.Zərirdə bir neçə beyt, Qul Əlidə isə bir neçə dörtlükə əvəzlənir və bundan sonra birbaşa mətləbə keçilir. Əsərlərin məclislər şəklində qurulması onların xalq arasında, məclislərdə oxunması zərurətindən irəli gələn bir bədii üsul kimi qəbul edilə bilər. XIII-XIV yüzilliklərin başqa ana dilli epik abidələrində də bu xüsusiyyəti görürük.

Hər üç müəllifin anlaşılıqlı dilə, rəvan təhkiyəyə, nağılvari söyləm tərzinə, canlı danışım üsuluna meyl etdikləri aşkar hiss olunur. Nağılvari ifadə və təhkiyə üsulu bu poemaların geniş auditoriya və kütlə üçün nəzərdə tutulduğunu söyləməyə əsas verir. Qul Əlinin poemasından bir parçaya nəzər salaq:

*Ol Yusifin qardaşları övə döndi,
Birisi bir oğlaq dutub həm öyündü.
Qanın Yusif kömləginə anın sundı,
Cümlələri ağlaşuban varur imdi.*

*Yol üzərə qaba yiğac olur irdi,
Yəqub anın tibinidə turur irdi.
Xüdanızdan bu dəm ana bir ün gəldi,
Dinlədisə, səbeyini döyür imdi.*

*Yəqub aydur: Ah, bu yetmiş günmi ikən,
Ah ki, yoğsa, yetmiş kimi aymı ikən,
Ah dariğa, yoksa yetmiş yılmı ikən,
Yusifimin gecikməki?! Deyür imdi.*

*Yəqub bağıdı, ol məqamda avaz çıqar,
Bəs Yusifin fəraq odlı bağrin yağar,
Yarlı Yəqub yiğilayu anda baqar,
Yusifimi görsəm deyü, istər imdi. (14,31)*

Xalis oğuzcada deyil, qıpçaq-qarlung dil elementlərinin də qarışlığı bu parçada təhkiyənin ahəngində folklorun sadəliyi və şirinliyi aşkar şəkildə nəzərə çarpir.

Ümumi müqayisədə hər üç poema anlaşılı təsir bağışłasa da, S.Feqihin əsəri dil və üslubi imkanlarına görə daha sadədir, dilin poetik təravətində milli çalar daha qabarlıqdır.

Məsələn:

*Dünyaya biz oynamağə gəlmədük,
Oynaməq nədür, anı həm bilmədük.
Bir kişi dünyadə oynaya müdəm,
Kim biləlüm işi olmuşdur təmam.*

*Çün işün nədiür, nə dəgül bilmədik,
 Məlum oldu oynamağə gəlmədiük.
 Qulisən, qulluğə gətürdi səni,
 Oynamağə gəlmədün, eşid bəni.
 Dünya bazarində sizi bir işə,
 Verdi kim, kəhəl olmaqluq nişə.
 Sərmayə verdi çələb əlinizə,
 Munis olubən gedün yolunizə.
 Olməsin kim, sərmayə ola ziyan,
 Sonra mərhum oləsin, ey mərdüman.
 Həqq-çələb əmr eylədi, əmrin tutun,
 Gecə-gündüz əmrini möhkəm tutun. (20,42)*

Hikmət-nəsihət məzmunlu bu parçada dil nə qədər xəlqi, yad təsirlərdən xali və türksayağıdır.

Yusif hekayəti özünəməxsus və bitkin **süjet** və **kompozisiya** quruluşuna malikdir. Hadisələrin ilk impulsverici siqnali Yusifin yuxugörmə epizodudur. Süjetin bütün sonrakı gedışatına boy verən bu əhvalatdır. Yusifin qardaşları tərəfindən quyuya salınması və atalarına yalandan onun «oldü» xəbərini gətirmələri süjetin **zavyazka** hissəsidir. Buraya qədərki hadisələr bədii müqəddiməni təşkil edir. Həmin dügün nöqtəsindən sonra süjet yüksələn xətt üzrə inkişaf edir. Züleyhanın yuxuda buta alması ilə süjetə yeni mühüm bir xətt də əlavə olunur. Acliq səbəbilə Yəqubun on oğlunun Misirə gəlmələri ilə hadisələr zirvəyə yaxınlaşır. Əslində bu epizod kulminasiya üçün hazırlıq mərhələsidir. Nəhayət, Yusifin sağ olması xəbərinin Yəquba yetişməsi, Yəqubun Misirə gəlib ata ilə oğulun görüşməsi **kulminasiyani** müəyyənləşdirir. Bundan sonra hadisələrin axarı enən xətt üzrə cərəyan edir və qəhrəmanların təbii ölümü ilə də **finala** çatır.

Əsərdə süjetin dinamikası nikbinlikdən bədbinliyə, narahatlığa və ələmə, sonra yenidən nikbinliyə sxemi üzrə qurulmuşdur. Yusifin quyuya salınmasından başlamış onun zindandan azad olmasına qədər əhvalatların ümumi ruhu kədər və həyəcan do-

ğurursa, qəhrəmanın zindandan azad olunmasından sonra nikbin məcrada davam edir və xoş ovqatla da sona yetir. Finalda qəhrəmanlar ölsələr də, bu ölüm tragik xarakter daşıdır və oxucunu kədərləndirmir. Çünkü ömrün ahıl məqamının təbii hadisəsi kimi verilir.

Əgər Yusif əhvalatı cüt aşiq və məşuqun eşq macərası olsaydı, biz, şübhəsiz ki, Yusif və Züleyxanın izdivacını süjetin zirvə nöqtəsi kimi qəbul etməli idik. Ancaq «Quran»da ayrıca surə həsr edilən bu qissəni oğlan-qız, aşiq-məşuq münasibətlərinə həsr edilmiş bir eşq dastanı adlandırmaq natamam hökm olardı. Burada eşq ikinci plandadır.

Süjetin inkişafı qeyri-real, həyati olmayan hadisələrlə də müşayiət olunur. Quyuya atılkən Yusifin fırıştələr tərəfindən göydə tutulub yerə qoyulması və quyunun mələklər tərəfindən bəzənməsi, qəhrəmanın anası Rahilənin qəbrinə müraciəti və qəbir-dən ona cavab gəlməsi, Yusifin bir baxışla qoşunu yatırması, Yusifin Misir sultarı tərəfindən satın alınarkən çəkidə xəzinənin bütün sərvətindən ağır gəlməsi, beşikdəki bir neçə aylıq uşağın dil açıb danışması və s. bunlar mövhumi-fantastik epizodlardır.

Hər üç poema vahid süjet və ideyaya malik olduğundan orta əsrlər klassik poeziyasının ənənəsinə uyğun olaraq romantik üslubda qələmə alınmışdır. Epik şeirimizin yüksəliş tarixində hər üç poemanın layiqli rolü vardır.

2.3. Y.Məddahın «Vərqa və Gülşah» poeması

Ana dilli ədəbiyyatımızın ilkin inkişaf dövrünün əsas nümayəndələrindən biri də Yusif Məddahdır. O, XIV əsrдə yaşamışdır. Həyati və şəxsiyyəti haqqında elə bir məlumat yoxdur. Şərqi Anadolu və ya Azərbaycanla bağlı olduğu guman edilir. Onun ana dilimizdə bizə gəlib çatan yeganə əsəri "Vərqa və Gülşah"ı 1945-ci ildə İstanbulda nəşr etdirən türk alimi I.Hikmət şairi daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərviş hesab edir. Bu mülahizəni söyləyərkən o, əsasən, Yusif Məddahın fars dilində yazdığı "Xamuşnamə" məsnəvisindəki fikirlərə əsaslanır.(12,385) Çünkü burada ötəri də olsa, bu barədə məlumat verilmişdir.

Sənətkar "Vərqa və Gülşah" poemasının sonunda öz adını işlədərək yazır:

Yusifi Məddahi-biçarə anun,

Eşqi yolunda fəda eylə canun. (11, 182)

Çox ehtimal ki, şairin əsl adı Yusifdir, Məddah isə onun təxəllüsüdür. "Məddah" sözünün bir mənası Allahı, peyğəmbəri və başqa müqəddəs şəxsiyyətləri oyən, mədh edən deməkdir. İlk vaxtlar belə bir məna ifadə edən sözün məna çaları sonralar bir qədər genişlənmiş və ümumiləşmişdir. Belə ki, sonralar "məddah", ümumiyyətlə, başqa şəxsləri tərif və vəsf edən tərənnümçüyə deyilmişdir. "Məddah" sözünün digər bir mənası da yazılı ədəbiyyat, xüsusilə xalq ədəbiyyatı bilicisi, onu məclislərdə, xalq arasında danışan ravi, mərsiyəxan, dərviş anlamındadır. İ.Hikmət adın məhz bu ikinci mənasını əsas götürərək "məddah" sözünü ərəblərin "qass və qəssas", farşların "qissə-xan"ı ilə uyğun mənalı söz hesab edir və göstərir ki, şair "məsnəvixan"dır, bir əlinə kəşkül, bir əlinə təbər alaraq daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərvişdir. (6,4)

İ.Hikmət şairin:

Övliyalar ulusu qütbi-cahan,

Mövlanadur məstü həzrət bigüman – (11, 181)

beytinə əsaslanaraq onun Konyadan olması fikrini söyləyir ki, bu qənaət o qədər də inandırıcı görünmür. Onu da deyək ki, Y.Məddahın əsərlərində Mövlana Cəlaləddin Rumiyə dərin bağlılıq vardır.

Sənətkarın "Vərqa və Gülşah" poemasından əlavə 3 əsərinin olduğu da bəlli-dir: 1."Xamuşnamə"; 2."Dastani-İblis Əleyhillanə"; 3."Məqtəl-i Hüseyn". Fars dilində məsnəvi formasında yazılmış "Xamuşnamə" də susmağın hikmət və fəzilətlərin-dən danışılır. Şair bu əsəri Ərzincanda namünasib və boşboğaz danışlığı üçün dostlarını itirməsi və bundan doğan peşmançılıq səbəbi ilə qələmə almışdır. Ikinci əsər Mə-həmməd peyğəmbərlə Şeytan arasında baş verən bir əhvalatla əlaqədar məsnəvidir. Üçüncü əsər – "Məqtəl-i Hüseyn" isə Əbu Mihənfdən tərcümədir. Əsər 1361-ci ildə Candaroğluları hökm-darlarından Kötürüm Bəyazidə həsr olunmuşdur.

"Vərqa və Gülsah"ın yazılıdiği tarix məlumdur. Əsər hicri **770-ci ildə**, yəni miladi tarixlə **1368-69-cu illərdə** qələmə alınmışdır. Bu barədə poemada deyilir:

*Yeddi yüz yetmiş yilindədir bu dəm,
Kim bunun tarixinə vurdum qədəm.
Xeyri artsun eşidübən bu sözi,
Xeyriliə ana diünyada ol bizi.(11,182)*

Əsərin həcmi barədə də poemada qeyd vardır:

*Bin yeddi yüz beyt ola bu dasitan,
İçi tolu dürər, cəvahir, lə'li-kan.(11, 183)*

Bu misralardan göründüyü kimi, poemanın həcmi **1700** beytdir. Lakin bize gəlib çatan nüsxələrdə müəyyən naqisliklər vardır. Poemanın Türkiyədə, AR EA Əlyazma-lar Institutunda, Paris Milli Kitabxanasında, Hamburq universiteti kitabxanasında və s. yerlərdə əlyazmaları vardır.

"Vərqa və Gülsah" ərəb əfsanəsidir. Mövzunu ilk dəfə yazılı ədəbiyyata gətirən XI əsr şairi Əyyuqi olmuşdur. XIV əsr sənətkarı Yusif Məddah mövzunu qələmə alarkən türk xalqlarının folklorundan, xüsusiilə kərkük xalq dastanı olan "Arzı Qəmbər" dastanından da bəhrələnmişdir. "Arzı Qəmbər" dastanı ilə "Vərqa və Gülsah" arasında ciddi mövzu və süjet yaxınlığı vardır. Hadisələrin çoxu oxşardır və hər iki əsərdə üstüştə düşən motivlər kifayət qədər qabarılıqdır.

Ümumiyyətlə, Yaxın və Orta Şərq ədəbiyyatında bu mövzu populyar və bədii fikir üçün cəlbedici mövzular sırasında özünə xüsusi yer tutmuşdur. Belə ki, mövzu Əyyuqi, Yusif Məddah, Mostarlı Ziyai, Molla Əhmədcan, Məsihi və s. sənətkarlar tərəfindən qələmə alınmışdır.

Yusif Məddahın "Vərqa və Gülsah" poeması əruz vəzninin **rəməl** bəhrindədir. Dil və üslub xüsusiyyətlərinə görə **Şərqi oğuz ləhcəsindədir**. Əsərin Azərbaycan türkcə-sində olduğunu türk alımları də etiraf etmişlər. Məsələn, I.Hikmət belə bir qənaətdədir ki, poemadakı "Bazi tabirler, tesrif şəkilleri, kelime kullanış terzleri itibarile Azeri lehcesine çok yakındır".(6,16)

Poemanın dili üzərində geniş elmi araştırma aparan C.Qəhrəmanov və Z.Hacıyeva da əsərin Azərbaycan türkcəsində yazılığını inandırıcı dəlillərlə sübut etmiş,

həmçinin onun əldə olan tam mətnini geniş sözlə birlikdə Bakıda tərtib və nəsir etdirmişlər.(11)

"Vərqa və Gülsah" məclislər şəklindədir. Bu ənənə XIII-XIV əsr epik abidələrinin çoxuna xas bir bədii formadır. Görünür, bu epik əsərləri xalq arasında, məclislərdə söyləmək, nağıl etmək ənənəsi ilə əlaqədar olmuşdur. Əsər orta əsr poemalarına məxsus bir bədii formada – məsnəvi formasında qələmə alınmışdır və **altı məclisdən** ibarətdir. Məclislərin adı ərəbcə verilmişdir.

Epik planda, romantik üslubda yazılmış poemanın qısaca məzmunu belədir:

Məhəmməd Peyğəmbərin dövründə Məkkədə Bəni-Şeybə qəbiləsinin Hümam və Hilal adlı iki rəisi vardır. Bunlar qardaşdırılar. Hümamin oğlu, Hilalin isə qızı olur. Oğlana Vərqa, qiza isə Gülsah adı qoyub onları bir-birinə namizəd edirlər. Uşaqlar bir yerdə şən və qayğısız böyüyür. Məktəb yaşlarına çatdıqda bir yerdə məktəbə gedirlər. Yetkinlik yaşına çatdıqda Vərqanı hərbi təlim keçmək və döyüş qaydaları öyrənmək üçün Gülsahdan ayıırlar. Gülsah ayrılığa dözmür. Onun xahiş və tələbi ilə Gülsah da Vərqa ilə bir yerdə döyüş qaydaları və hərbi təlim öyrənir.

Onların evlənmək yaşı gəlib çatır. Təntənəli toy başlanır. Lakin kafər, yəni müsəlman olmayan Bəni-Zeyf qəbiləsinin başçısı Bəni-Əmru Gülsahın gözəlliyini eşidib toy gecəsi öz qoşunu ilə hücum edir. Hümamin var-dövlətini yağmalayır, Gülsahı da götürüb qaçır. Hümam şah və Vərqa qoşunla birlikdə onun arxasında düşürlər. Bəni-Əmru kənar bir yerdə dayanıb çadır qurdurur. Gülsaha evlənməyi təklif edir. Amma qız onun təklifini qəbul etmir. Belə olduqda Əmru onu çadırdakı dirəyə bağlayıb cəzalandırmaq qərarına gəlir. Xoşbəxtlikdən çox şərab içdiyi üçün məst olub huşsuz halda yerə yixilir.

Vərqa gecə ikən düşmən tərəfə gəlir. Axtarış Gülsahı tapır və onu öz tərəflərinə qaçırır. Səhəri Əmru bunu bilir. Əks tərəfi oğurluqda ittiham edir. Təkbətək döyüşməli olurlar. Vərqa döyüşə getmək istəsə də, Gülsah onu qoymur və intiqam üçün özü döyüşə atılır. Lakin təkbətək döyüşdə Əmruya əsir düşür. Sonra Hümam şah vuruşa başlayır və Əmru tərəfindən öldürülür. Əmru yenidən Gülsaha evlənməyi təklif edir. Ona böyük var-dövlət vəd edir. Əmruya gücü çatmadığını görən Gülsah hiyləyə

əl atır. Bildirir ki, mən sənin təklifinə raziyam. Ancaq gərək Vərqa aradan götürülsün. O, bizə mane ola bilər. Əmru qızın şərtini qəbul edir.

Növbəti döyüşdə Vərqa ilə Əmru qarşılaşır. Əmru Vərqanı əsir götürür. Bunu görən Gülsah Əmruya xahiş edir ki, Vərqaya olan nifrətini soyutmaqdən ötrü öldürmək üçün Vərqanın ixtiyarını ona versin. Əmru razılaşır. Kömək üçün Gülsaha bir qul da verir. Gülsah qulla birlikdə Vərqanı döyüş məkanından uzaqlaşdırır. Qulu öldürüb Vərqanı azad edir və öz tərəflərinə qaçırlar. Döyüş başa çatır. Öz yerlərinə gəlirlər.

Yenidən vəziyyət dəyişir. Gülsahın anası Vərqadan qızı almaq üçün böyük miqdarda südbahası, var-dövlət istəyir. Bunu vermək imkanı olmayan Vərqa dayısı, Yəmən hökmdarı Səlim şaha məktub yazıb bu işdə köməklik diləyir. Məktubu öz qulu ilə Yəmənə göndərir. Uzun müddət keçir. Qul qayitmir və ondan heç bir soraq çıxmır. Vərqa özü Yəmənə getməli olur. Lakin Yəməndə kədərli vəziyyətlə qarşılaşır. Əntər adlı birisi qosunla hücum etmiş, Səlim şahı əsir götürmüştür. Səlim şahın qosunu başıpozuq və çəşqin haldadır. Vərqa qosunu toplayır. Əntərlə döyüşə girişir. Onun çox sayda pəhləvanlarını öldürür, özünü isə əsir götürür. Belə olduqda hər iki tərəf razılaşır ki, başçıları dəyişib sülh bağlaşınlar. Ancaq düşmən hiylə işlədir. Başçıları dəyişdirərkən yenidən Vərqaya hücum edirlər. Onun atının büdrəməsindən istifadə edən düşmən Vərqanı əsir alır. Əntər bir qula tapşırır ki, Vərqanı aparıb öldürsün. Bu vaxtilə Vərqanın Yəmənə göndərdiyi, yəni Vərqanın öz quludur. Qul Vərqanı tanır. Yəmənə gələrkən düşmən tərəfindən ələ keçirildiyini və buna görə də geri qayda bilmədiyini söyləyir. Gecə ikən Vərqa ilə qul Əntərin çadırına gəlib onu öldürürlər. Səhəri öz başçılarını ölmüş görən düşmən qosunu çıxıb gedir. Səlim şahla Vərqa görüşür və Vərqa matləbi dayısına danışır. Səlim şah onu çoxlu var-dövlətlə yola salır.

Məkkəyə gələn Vərqa yeni macəra ilə qarşılaşır. Belə ki, Şam hökmdarı Möhsün şah bir tacirdən Gülsah haqqında eşitmış, elçi gəlmiş, qiymətli hədiyyələr verərək qızın anasını razı salmış və toy edərək Gülsahı Şama aparmışdır. Bu hadisəni ciddi etirazla qarşılıyan əlacıç Gülsah gedərkən öz üzüyünü rəfiqəsinə vermişdir ki, Vərqa gələndə üzüyü ona versin və əhvalatı danışsin. Şamda isə toy gecəsi Möhsün şah Gülsaha toxunmaq istəyərkən qız həqiqəti açıb ona danışmış, Möhsün şah ona toxuna-

cağı təqdirdə özünü öldürəcəyini söyləmişdir. Alicənab bir insan olan Möhsün şah Gülsahı başa düşmiş, onu bir bacı kimi qəbul etmişdir.

Vərqa Məkkəyə qayıdarkən Gülsahın ata-anası vəziyyətdən çıxmaq üçün bir qoyunu kəsib basdırır və Gülsahın Vərqa gedəndən sonra öldüyünü və həmin qəbirdə dəfn edildiyini söyləyirlər. Vərqa qəbrin üzərində göz yaşı tökiüb günlərlə nalə edir. Gülsahın rəfiqəsi bumu bılıb Vərqanın yanına gəlir, üzüyü verir və həqiqəti ona danışır. Vərqa Şama yola düşür. Yolda qırx quzdurla qarşılışır. Onlardan çoxunu öldürür, qalanları isə qaçır. Lakin Vərqa özü də ağır yaralanıb huşsuz vəziyyətdə bir ağacın altında, yol kənarında uzanıb qalır. Gəzməyə çıxan Möhsün şah təsadüfən onu görür və saraya gətirir. Vərqa ayılarkən harada olduğunu bılıb Möhsün şahın ona xətər yetirəcəyindən qorxub kim olduğunu gizlədir. Bağdaddan gələn bir bəzirgan olduğunu deyir. Quldurlarla olan əhvalatı danışır. Möhsün şah onun qəhrəmanlığına heyran qalır və ehtiram göstərir. Vərqanın qəhrəmanlığı barədə Gülsaha danışır. Gülsah üzünü görmədiyi və kim olduğunu bilmədiyi bu bahadıra hər gün dayə vasitəsilə şərbət göndərir.

Vərqa sağalır. Dayəyə qiymətli bir hədiyyə verərək üzüyünü onun vasitəsilə Gülsaha göndərir. Gülsah hədsiz sevinir. İki sevgili görüşür. Möhsün şah da bundan xəbər tutur. İki gənci sinayıb onların məhəbbətinin həqiqi eşq olduğunu inanır. Onlara evlənməyi təklif edir. Lakin Vərqa Möhsün şahın nəcibliyi və insanlığı qarşısında sarılıb bu təklifi qəbul etmir. Çətinliklə də olsa, ondan icazə alıb bir qulla geriyə yola düşür. Yolda Allaha yalvarır ki, bu əzabdan qurtarmaq üçün onun canını bədənidən ayırsın. Pak olduğu üçün duası qəbul olunur və Vərqa ölürlər. Qul onu dəfn edir. Şama gedən yolcular vasitəsilə bu xəbəri Gülsaha və Möhsün şaha çatdırır. Onlar da buraya gəlirlər. Gülsah xəncərin arxasını Vərqanın qəbrinə söykəyib onun üstünə yıxılır və həlak olur. Onu da Vərqanın qəbrində dəfn edirlər.

Həmin yer ziyarətgahı və yaşayış məskəninə çevrilir. Adamlar təsadüfən buraya gəlib çıxan Məhəmməd peyğəmbərdən bu iki nakam gənci diriltməyi xahiş edirlər. Peyğəmbər bildirir ki, bunun üçün kimsə əvəzində öz ömrünü onlara verməlidir. Möhsün şah, Ömər, Osman və Əli can verməyə razılaşırlar. Bu cür rəftar Allaha xoş

gəlir. Peyğəmbərin duası ilə Vərqa və Gülsah dirilir. Peyğəmbər onların kəbinini kəsir və onlar daha sonra qırx il ömür sürürlər.

Əsərdəki hadisələr bununla bitir.

Yusif Məddahın "Vərqa və Gülsah" əsərində orta əsrlər müsəlman şərqindəki poemalarda ədəbi norma sayılan tövhid, münacat, nət, əsərin ithaf edildiyi şəxsin mədhi, kitabın yazılıma səbəbi və s. rəsmi-ənənəvi başlanğıc yox dərəcəsindədir. Poema heç kəsə ithaf olunmayıb. Onun əvvəlində cəmi yeddi beyt tövhid və üç beyt nət vardır və bundan sonra birbaşa hadisələrin təsvirinə keçilir. Yəqin ki, bu əsərin yazılı ədəbi norma əsasında deyil, kütlə arasında, məclislərdə oxunmaq, söylənmək üçün qələmə alınması ilə əlaqədar ola bilərdi. Məclislər şəklində məsnəvi formasında yazılın poemada aşiq və məşuqun dilindən bir neçə lirik şeir-qəzəl də verilir. Hadisələr başa çatandan sonra poemanın həcmi, yazıldığı tarix və xeyir-dua ifadə edən bir neçə beytlə əsər yekunlaşır.

"Vərqa və Gülsah"ın başlıca ideyası həqiqi eşq uğrunda fədakarlıq və saf məhəbbətin tərənnümüdür. Bunun üçün aşiq və məşuq ciddi sınaqlardan, çətin imtahanlardan keçir, böyük əzab-əziyyətlərə məruz qalır, lakin heyrətamız dözüm və sədaqət göstərirlər. Bu mənada poemanın baş qəhrəmanları Vərqa və Gülsah əsl pak və vəfali aşiq-məşuq obrazlarıdır. Əsərdəki Əmrə, Əntər, Gülsahın anası isə mənfi surətlər silsiləsinə daxildir. Əmrə yolkəsən, hərami, azğın quldur, Gülsahın anası isə həqiqi məhəbbəti qiymətləndirməyi bacarmayan, var-dövlət əsiri, tamahkar, acgöz, lazımla yalan danışmaqdan da çəkinməyən eybəcər xislətli bir qadındır.

"Vərqa və Gülsah" yalnız mövzu, ideya-məzmun və sənətkarlıq baxımından yox, dil və üslub etibarilə də dil və ədəbiyyat tariximizin qiymətli əski örnəklərindən birləşir. XIII-XIV əsrlərdəki canlı xalq dilimizin, kütləvi danışiq tərzinin ümumi mənzərəsini təsəvvür etmək üçün əsər kifayət qədər bol material verir. Hər şeydən əvvəl, poemada hadisələrin təsvirində nağılvari bir söyləm tərzi hakimdir ki, bu da onun dilinin xəlqi axara, ümumkütlə danışiq tərzinə çox yaxın olduğunu söyləməyə əsas verir. Məsələn, hadisələrin təsvir üsulu belə bir bədii təhkiyə üsulu ilə aparılır:

Mustafa dövrində bir qövmün adı,

Zahiri-Heyyi-Bəni-Şəyya idi.

Nə ki elində olurdi bir yerdə,
Vermiş idi çavı bilişü yadə.
Bunlarun iki rəisi var idi,
Ikisi daxı qarındaşlar idi.
Ki bəhadırlar idi bunlar qəmu,
Ərlik içində dükəli dutu xu.
Birinün adı Hilali-namüdar,
Ol birinün adı Hümami-şəhvar.
Qüdrətilə ol Hümamün bir gecə,
Oğlı doğdı, bərq urar,- aydim,- necə,
Həm Hilalun ol gecə qızı olur,
Ol dəxi bir qiyməti gövhər bulur.
Vərqa verdilər Hümam oğlına ad,
Qız adı Gülşah dedilər xoş nihad.
Ikisi iki gövhərdən ki ari,
Dayələr əmzirdi bir yil bunları.
Çünkü bunlar bir yaşına irdilər,
Ayügünəş, tanrı sün'in ökdü'lər.(11, 112-113)

Burada nağılvari canlı poetik təhkiyə tərzi göz qarşısındadır. Belə bir ahəng əsər boyu davam etdirilir.

Y.Məddah "Vərqa və Gülşah"ının dili həm yarandığı çağın Həsənoğlu, Q.Bürhanəddin, Nəsimi, həm də sonrakı yüzilliklərin Həbib, Füzuli, Qövsi Təbrizi kimi klassik ədəbiyyat nümayəndələrinin, hətta XVII əsrдə eyni mövzuda qələmə alınmış Məsihi "Vərqa və Gülşə"nın dili ilə müqayisədə daha sadə, xəlqi və millidir.

Burada alınma leksik-semantik və qrammatik vahidlərin kəmiyyəti də həmin yazılı ədəbiyyat klassiklərinin əsərlərindən qat-qat azdır. Milli arxaizmlərin sayı və çəkisi isə xeyli çoxdur. Bu isə poemanın dil baxımından daha xəlqi olmasına dəlalət edən faktdır. Görünür, dediyimiz bu məziyyət adını çəkdiyimiz və çəkmədiyimiz orta əsr klassiklərimizin, əsasən, təhsilli elita, ziyalı təbəqəsi, Y.Məddahın isə sadə xalq

da daxil olmaqla kütləvi oxucu və dinləyici aiditoriyası üçün yazmaq istəyi ilə bağlı olmuşdur.

Poemadan bəzi parçalara nəzər salaq:

*Kəndü qırq gündə gələm dedi bizə,
Uş iki ay keçdi gəlməz bu sözə.
Vermədi tayusi hiç nəsnə ana,
Gəlməz ol bunda, bən ayıtdum sana.
Gəl bu bazərganə verəlüm buni,
Söyləmə qo, Vərquanun kəs sözünü.
Olmadı razı Hilalun övrəti,
Bu sözi yəvlaq becid tutdı qəti.(11,149)
...Çökdi Gülsah iki dizi üstinə,
Dürtdi xəncər, urdi kəndu qəsdinə.
Dedi: Ya Mələk zalim, geru dur,
Qatümə gəlmə, bənüm tərkimi ur
Var ikən andan bəni ayırasan,
Zülm edüb altun gücinə görəsən.
Bilməz isən şimdi bil, agah ol,
Yeddi iqlimün gərəksə şahi ol.(11, 153)
...Aydur: Oğlum, çün ana dedün bana;
Bən bu işi bitüri verüm sana.
Andə ilətürəm buları şimdi bən,
Kim, Hilalun övrətinə, verürən.(11, 150)*

Tipik olan bu parçalardakı dil xüsusiyyəti bütövlükdə poemanın mətni üçün xarakterikdir. Burada biz belə bir səciyyəvi xüsusiyyətlə qarışlaşırıq: sözlərin bir qismi (*kəndü, uş, nəsnə, ayıtdum, yəvlaq, becid, urdi, qatümə, tərkimi ur, altun, şimdi* və s.) ümumiyyətlə, milli arxaizmlərdir və bu gün işləklikdən qalmışdır; digər bir qismi isə (*qırq/qırx; tayusi/dayısı; ana/ona; ol/o; verəlüm/verək; qo/qoy; övrət/arvad; bənüm-mənim; bitirü verim/bitirib verim; sana/sənə; andə/onda; bular/bunlar* və s.) müasir dilimizdə səs məxrəci dəyişməklə mövcud olan milli leksik vahidlərdir. Maraqlıdır ki, bu

cür söz və ifadələr poemanın mətnində kifayət qədər boldur və dilin xəlqiliyindən xəbər verən əlamətdir.

Poemada:

*Girdilər bunlar içərü çadırə,
Bir təbəq var əllərində nadırə,
Övrətlə çün Hilali kim, gördilər,
Qodilər ol tası önində bulər,
Dedilər tacir duaçındur sənün,
Açıdı içindəkin gördü təbəqün.
Çünkü gördü övrət ol cəvahiri,
Könül oldi Vərqadən külli bəri.
Qız atası aydur ol dəm bunlarə,
Bən qızumı verməzəm iki ərə.
Ol qövm kim, bu sözi eşitdilər,
Cövhəri andə qodilər, getdilər.
Gəldilər Möhsün qətinə, sözlərin,
Söylədilər qamusunu bir-birin.- (11, 149)*

kimi nəinki yazıldığı, hətta müasir dövrün oxucusu və dinləyicisi üçün də tam anlaşıqlı məqamlar da az deyil.

"Vərqa və Gülsah" ana dilli epik şeirimizin dəyərli abidələrindən sayıla bilər.

Ə D Ə B İ Y Y A T

I Fəsil

1.1; 1.3

1. Azərbaycan tarixi. 7 cilddə, II c., B., Elm, 1998.
- 1b. **Артамонов М.И.**, История хазар. Л., 1962.
Ашурбейли С., Государство Ширваншахов. Б., 1983.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989.
3. **Bartolğd V.V.** Soç: a) t.V, M.1968; b) t.II, ç.I, M., 1969.
4. **Bünyadov Z.** Azərbaycan VII-IX əsrlərdə. B., 1989.
5. **Dəmirçizadə Ə.** Azərbaycan ədəbi dilinin tarixi, I hissə, B., 1979.
6. Древнетюркский словарь, Л., 1969.
7. **Hacıyev T.** Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü), B., 1976.
8. **Hacıyev T., Vəliyev K.** Azərbaycan dili tarixi, B., 1983.
9. **Xudiyev N.** Azərbaycan ədəbi dili tarixi, B., 1995.
10. **Kalankatuklu M.** Albaniya tarixi, B., 1993.
11. **Qukasyan V.** Azərbaycan dilinin təşəkkül tarixinə dair qeydlər – «Azərbaycan filologiyası məsələləri» kit., B., 1983.
12. **Мамедова Ф.**, О некоторых вопросах исторической географии Албании І в. до н.э.-XIII в.–Сб. «Историческая география Азербайджана». – Б., 1987.
- 13b. **Məmmədov A.** Azərbaycan dilinin erkən tarixinə dair materiallar. – «Azərbaycan filologiyası məsələləri» kit., I bur., B., 1983.
- 13v. **Osman Tuna.** Şumer və türk dillərinin tarixi ilə dilinin yazısı məsələsi. Ankara, 1990.
13. **Seyidov M.** Azərbaycan xalqının soykökünü düşünərkən. B., 1989.
- 14b. **Süleymenov O.** Az-Ya. B., 1993
14. **Сумбатзаде А.С.** Азербайджанцы – этногенез и формирование народа. Б.,

1990.

15. **Страбон.** География. М., 1964.
16. **Шанидзе А.Г.** Новооткрытый алфавит кавказских албанцев и его значение для науки, Изв.ИЯИМК Груз. ФАН СССР, т.IV, 1938 .
17. Türk İslam Ensiklopediyası. İstanbul. a) II c., 1970; b) IV c., 1991.
18. **Юсифов Ю.Б.** К этногенезу азербайджанцев (матер. III Всесоюзной Тюркологической конф.), Ташкент, 1984.
19. **Zeynalov F.** Azərbaycan dilinin mənşəyi məsələsinə dair, «Azərbaycan filologiyası məsələləri» kit. II buraxılış, B., 1984.
20. **Zəki Vəlidi Toğan.** Bu günki Türkmenistan və yaxın mazisi. 2 təb. İstanbul, 1942.
22. **Cəfərov N.** Azərbaycanşünaslığa giriş, B., Az Ata M., 2002

1.2

1. **Arat Reşid Rehmeti.** Eski türk şiiri. Ankara, 1965.
2. **Ahmet Kabaklı.** Türk edebiyyatı, II cilt, Ankara, 1968.
3. **Atsız.** Türk edebiyatı tarihi, İstanbul, 1943.
4. Azərbaycan tarixi. 7 cilddə, II c., Bakı, 1998; III c., 1999.
5. Azərbaycan ədəbiyyatı tarixi. III cilddə, I c., Bakı, 1960.
6. **Баскаков Н.А.** Тюркские языки, М., 1960.
7. **Balasaqunlu Yusif.** Qutadqu bilik (tərcümə edəni: X.R.Ulutürk). Bakı, 1998.
8. **Banarlı N.S.** Resimli Türk edebiyatı tarihi. İstanbul, 1998.
9. **Bünyadov Z.** Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989.
10. **Дерферт Т.** О языке гуннов. В кн. «Зарубежная тюркология». вып.Ы М., 1986.
11. **Caferoğlu Ahmet.** Türk dili tarihi. İstanbul, 1984.
12. **Əhməd Yüqnəki.** Atəbətül-həqaiq (tərtib edəni: N.M.Xudiyev, Ə.A.Quliyev), Bakı, ADPU nəşri, 1993.
13. **Hacıyeva Z.T.** XIV əsr Azərbaycan yazılı abidəsi “Vərqa və Gülşah” poemasının dili. (namiz.dis.) Bakı, 1980.

14. **Hacıyev T., Vəliyev K.** Azərbaycan dili tarixi. Bakı, 1983.
15. **Hikmət İ.** Azərbaycan ədəbiyyatı tarixi, I cild, Bakı, 1928.
16. **Köprülüzadə M.F.** Azərbaycan ədəbiyyatına aid tədqiqlər. Bakı, 1926; 1996
17. **Zeynolov F., Əzizov E.** Arpaçay kəndlərinin şivələri (I məqalə). ADU-nun elmi əsərləri (dil və ədəb. ser.), B., 1977, №6.
18. **Kaşqarlı M.** Divani-lüğati-it-türk, 4 ciltte (B. Atalay tərcüməsi), Ankara, 1985-1986.
19. **Kocatürk V.M.** Türk edebiyatı tarifi, Ankara, 1964.
20. **Qumilyov L.** Qədim türklər. Bakı, 1993.
21. **Rəfiq Özək.** Türkün qızıl kitabı, II kitab, Bakı, 1993.
22. **Şükürlü Ə.** Qədim türk yazılı abidələri. Bakı, 1987.
23. Türk Islam Ansiklopedisi. XI cild, İstanbul, 1970.
24. **Dəmirçizadə Ə.** Azərbaycan ədəbi dilinin tarixi, I hissə, B., Maarif, 1979.
25. **Ergin M.** Azəri türkcəsi, İstanbul, 1981.

II Fəsil

2.1

1. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. III cild., (XIII-XVI əsrlər Azərbaycan şeiri). Bakı, 1984.
2. Dastani-Ahmet Harami. (nəqli:Talat Onay). İstanbul, 1946.
3. Dastani- Əhməd Hərami. (tərtib edəni:Ə.Səfərli) a) Bakı, 1978, b) Bakı, 2004.
4. **Əlizadə Ə.** "Dastani- Əhməd Hərami" dilində arxaik fellər. Tədqiqlər-3. Bakı, 2000.
5. **Kazımov Q.** XI əsrin ana dilli möhtəşəm abidəsi."Kredo"qəz., 3, 10, 17 fevral, 2007.
6. **Məmmədov V.** "Dastani-Əhməd Hərami" poemasının dili və üslubu. Bakı, 2001.
7. **Məhərrəmova R.** Klassik irsimizin nəşri. "Azərbaycan gəncləri" qəz., 6 mart, 1979.
8. **Səfərli Ə., Yusifov X.** Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 1982;

1998; 2008.

9. **Seyidov Y., Vəliyev K.** "Dastani-Əhməd Hərami" haqqında bəzi qeydlər. S.M.Kirov ad. ADU-nun elmi əsərləri. (dil və ədəb.), 1975, N3.
10. **Yusifov F.** Orta məktəbdə "Dastani- Əhməd Hərami"nin öyrədilməsi (metodik vəsait) Bakı, ADPU, 2003.
11. **Зейналов Ф.** «Дастан об Ахмед Харами», древнейший памятник Азербайджанского языка. ж., № «Советская тюркология» №5, 1975.
12. **Zeynalov F.** Ana dilli şeirimizin ən qədim abidəsi. "Ədəbiyyat və incəsənət" qəz., 27 iyul 1979.
13. Azərbaycan qəzəlləri. Bakı, 1991.
14. **Agah Sirri Levend.** Türk edebiyatı tarihi. I c., Ankara, 1988
15. **Алиев Г.Ю.** Темы и сюжеты Низами в литературах народов Востока. Москва, 1985.
16. Древнетюркский словарь. Ленинград, 1969.
17. «Kitabi Dədə Qorqud» (tərtib edəni: F.Zeynalov, S.Əlizadə), B., 1988
18. "Kitabi- Dədə Qorqud"un izahlı lüğəti, Bakı, 1999.
19. Qiymətli ədəbi tapıntı."Azərbaycan"qəz., 25 iyun, 2000.
20. **İsa.** «Mehri və Vəfa» (tərtib və ön söz: K.Şərifli), Bakı, 2000.
21. **Nağısoylu M.** Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti:Bakı,2000.
22. XIII asrdan günümüza kadar kitablardan toplanmış tanıklarıyla Tarama sözlüğü. I c., Ankara, 1941.
23. **Şərifli K., Şərifli A.** Mehri və Vəfa (İsa adlı şairin eyni adlı poemasına ön söz və bədii mətn). Bakı, 2001.
24. **Şərifov K.** Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı. Bakı, 1996
25. **Tərbiyət M.** Danışməndani-Azərbaycan. Bakı, 1987.
26. «İnqilab və mədəniyyət» jur., 1929, №3.
27. **Mümtaz S.** Azərbaycan ədəbiyyatının qaynaqları, B., «Yazıcı», 1986.

2.2.

1. **Axundova S.** Həsənin “Yusif və Züleyxa” poemasının poleoqrafik, qrafik və tekstoloji tədqiqi (nam.dis.), AMEA Əlyazm. Ins., B., 1995.
2. **Banarlı N.S.** Resimli türk edebiyatı tarixi, İstanbul, 1998.
3. **Джавад Алмаз.** «Киссаи-Юсиф Али»-Булгаро-татарский памятник. Доклады делегации СССР (XXV межд.конг.востоковедов)-М., Изд. вост. лит., 1960.
4. **Əkbərov T.** Xətayi Təbrizinin “Yusif və Züleyxa” əsərinin tekstoloji tədqiqi (nam.dis.), Bakı, 1978.
5. **Əlibəyզadə E.** Nizaminin ana dilində yazan müəsiri a) “Ulduz” j. 1980, № 11; b) “Azərbaycan müəllimi”, 21 mart, 1979.
6. **Hacıyeva Z.** Suli Təqihin “Yusif və Züleyxa” poemasında qədim türk qatı. Azərb. SSR RƏİ, “Əlyazmalar xəzinəsində” VIII c., B., 1987
7. **Hacıyeva Z.** Doğma dilimizin doğma övladı. “Ulduz” jur., 1983, №3.
8. **Hacıyeva Z.** “Qisseyi-Yusif” poemasından bir parça. “Keçmişimizdən gələn səs-lər” (məcmuə). Azərb.SSR EA RƏF, I buraxılış.B., Elm, 1983.
9. **Hüseynzadə Ə.** Hekayəti-Qissəi Yusif Beni Yəqub. Azərb.SSR EA məruzə-ləri, 1959, № 5.
10. **İbrahimov S.** Suli Fəqih və onun “Yusif və Züleyxa” poeması (nam.dis.) Bakı, BDU, 1992.
11. **İbrahimov S.** Suli Fəqih və onun “Yusif və Züleyxa” poeması. “Klassik Azərb-aycan ədəbiyyatının ideya-mövzu probl.” (toplu), BDU, 1990.
12. **İbrahimov S.** Suli Fəqihin “Yusif və Züleyxa” dastanında Nizami ənənələri. “Nizami Gəncəvi-850” (toplu). B., ADU, 1992.
13. **Kocatürk V.M.** Türk edebiyatı tarixi. Ankara, 1964.
14. **Qul Əli.** “Qisseyi-Yusif”. B., 1995; 2005.
15. **Quliyev A. (Sarovlu).** Əbdürəhman Caminin “Yusif və Züleyxa” poeması (ön söz), B., 1969.
16. **Mirzəyev A.**, Klassik Azərbaycan-türk ədəbiyyatında “Yusif və Züleyxa” mövzusu (nam.dis.), AMEA Nizami ad. Ədəb. Ins. Bakı, 1994.
17. **Məmmədov M.**, Lütfəli bəy Azərin “Yusif və Züleyxa” poeması haqqında, - Azərb.SSR EA RƏF, “Əlyazmalar xəzinəsində”, VI c., B., 1983.

18. **Mustafa Zərir.** Yusif və Züleyxa. B., 1991.
19. **Zeynalov F.** Qədim poeziyamızın nadir incisi. “Ədəbiyyat və incəsənət” qəz., 31 avqust, 1984.
20. **Suli Fəqih.** Yusif və Züleyxa. B., Maarif, 1991.
21. **Şeyyad Hamza.** Yusif ve Züliha. Nakleden: Dehri Dilçin. İstanbul, 1946.
22. **Xayyampur Y.** Yusif ve Züleyxa. Tehran 1339.

2.3.

1. Azərbaycan klassik ədəbiyyatı kitabxanası (XIII-XVI əsrlər Azərbaycan şeiri) 20 cilddə, III cild, Bakı 1984 .
2. **Hacıyeva Z.T.** XIV əsr Azərbaycan yazılı abidəsi “Vərqa və Gülşah” poemasının dili (nam.dis.) Bakı , 1980 .
3. **Hacıyeva Z.** XIV əsr yazılı abidəsi “Vərqa və Gülşah” poemasında türk mənşəli arxaizmlər. Azərb. SSR EA RƏF-in əsərləri, VI c., B., 1983.
4. **Hacıyeva Z.T.** XIV əsr Azərbaycan şairi Yusif Məddahın “Vərqa və Gülşah” poemasının Bakı nüsxələri haqqında. Azərb SSR EA RƏF-in əsərləri, «Əlyazmalar xəzinəsində», VII c., 1986.
5. **Hacıyeva Z.** Dövrlər və ədəbi möhrlər . “Ədəbiyyat və incəsənət” qəz., 28 oktyabr , 1983 .
6. **İsmail Hikmet Ertaylan.** Varka və Gülşah. İstanbul, 1945
7. **Mustafa Zərir.** Yusif və Züleyxa. (tərtib və tar.-qram.oçerk: Ç.Qəhrəmanov, Ş.Xəlilov). Bakı, Elm, 1991.
8. **Məmmədov Mehman.** ”Vərqa və Gülşah”ın folklor qaynaqları. «Ədəbiyyat qəzeti»,,15 yanvar,1999.
9. **Kocatürk V.M.**,Türk edebiyatı tarihi, Ankara,1964.
10. **Səfərli Ə.** Məsihi. Bakı, Gənclik, 1992.
11. **Qəhrəmanov C., Hacıyeva Z.** Yusif Məddah. Vərqa və Gülşah (mətn və qrammatik oçerk) Bakı, Elm 1988.
12. **Konensay və Banarlı N.S.** Türk edebiyyatı tarihi. İstanbul, 1942.

MÜNDƏRİCAT

T.Quliyev. Ana dilli ədəbiyyatımızın tədqiqi
yeni elmi təfəkkürün işığında3

I FƏSİL. XIII-XIV ƏSRLƏR ANA DİLLİ AZƏRBAYJAN

ƏDƏBİYYATININ İNKİŞAFINDA İLKİN MƏRHƏLƏ KİMİ.....6

- 1.1. *Ana dilli ədəbiyyatımızın təşəkkülünə bir nəzər* 6
1.2. *Ana dilli Azərbayjan ədəbiyyatı ümumtürk ədəbiyyatının bir yolu kimi*15
1.3. *Ana dilli ədəbiyyatın inkişafında dini və ijtimali-siyasi faktorların rolü*.....58

II FƏSİL. XIII-XIV ƏSRLƏRDƏ ANA DİLLİ AZƏRBAYCAN

EPIK ŞEİRİN İNİKİŞAF YOLU65

- 2.1. «*Dastani-Əhməd Hərami*» və «*Mehri və Vəfa*» (*Isa*) poemaları. Xalq ədəbiyyatı ənənələrinə bağlılıq . 65
2.2. XIII-XIV əsrlər epik şeirimizdə «*Yusif və Züleyxa*» mövzusu84
2.3. Y.Məddahın «*Vərqa və Gülsah*» poeması.. 123